

TEST: 3436#01#Y15#01 (500)

Test	3436#01#Y15#01 (500)
Fənn	3436 - Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	45
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	35
Maksimal faiz	35
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Standart sözü hansı dildən götürülmüş və norma, nümunə, etalon mənasını daşıyır? (Çəki: 1)

- ☐ alman
☐ fransız
☒ ingilis
☐ latın
☐ yunan

Sual: İki və çox dövlətlərin qarşılıqlı razılıq əsasında qəbul və istifadə etdikləri standartlar hansı standartlardır? (Çəki: 1)

- ☐ milli
 - ☒ dövlətlərarası
 - ☐ regional
 - ☐ beynəlxalq
 - ☐ sahə
-

Sual: Aşağıdakı ölkələrin hansında Milli standartlaşdırma qeyri-dövlət təşkilatları tərəfindən həyata keçirilir? (Çəki: 1)

- ☐ Rusiyada
 - ☐ Ukraynada
 - ☐ Belarusiyada
 - ☒ Böyük Britaniyada
 - ☐ Yaponiyada
-

Sual: Dünya ölkələri beynəlxalq standartların tətbiqinin neçə variantını istifadə edirlər? (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: Azərbaycan Respublikasının "Standartlaşdırma haqqında" qanunu neçənci ildən qüvvəyə minmişdir? (Çəki: 1)

- ☐ 1991
 - ☐ 1993
 - ☐ 1994
 - ☐ 1995
 - ☒ 1996
-

Sual: Standart nədir? (Çəki: 1)

- ☐ etalon
 - ☐ ölçmə vasitəsi
 - ☐ nümunə
 - ☐ eyniyyət
 - ☒ Məhsulun keyfiyyət və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən
-

Sual: Standartlaşdırma üzrə qaydalar neçə hallarda hazırlana bilər? (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Sertifikatlaşdırma sistemi necə sistemdir? (Çəki: 1)

- ☐ məhsulların keyfiyyət əöstəricilərinə nəzarət sistemidir
 - ☐ məcburi sertifikatlaşdırma sistemidir
 - ☒ uyğunluq sertifikatlaşdırılmasını aparmaq üçün xüsusi üsullara və idarə etmə qaydalarına malik olan sistemdir
 - ☐ könüllü sertifikatlaşdırma sistemidir
 - ☐ təhlükəsizlik qaydalarına nəzarət sistemidir
-

Sual: Xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların, proseslərin və xidmətlərin normativ sənədlərin məcburi tələblərinə uyğunluğunu təsdiq edən sertifikatlaşdırma necə adlanır? (Çəki: 1)

- ☒ məcburi sertifikatlaşdırma
 - ☐ könüllü sertifikatlaşdırma
 - ☐ uyğunluğun sertifikatlaşdırılması
 - ☐ keyfiyyət sisteminin sertifikatlaşdırılması
 - ☐ oxşar məhsulun sertifikatlaşdırılması
-

Sual: İstehsalçının, məhsulun istehlakçısının həmçinin dövlət orqanlarının təşəbbüsü ilə könüllülük əsasında keçirilən sertifikatlaşdırma necə adlanır? (Çəki: 1)

- ☐ oxşar məhsulun sertifikatlaşdırılması
 - ☐ keyfiyyət sisteminin sertifikatlaşdırılması
 - ☐ uyğunluğun sertifikatlaşdırılması
 - ☐ məcburi sertifikatlaşdırma
 - ☒ könüllü sertifikatlaşdırma
-

Sual: Sertifikatlaşdırma sözünün mənası nədir? (Çəki: 1)

- ☐ məcburiyyət mənasında işlədilir
 - ☐ könüllülük mənasında işlədilir
 - ☐ uyğunluq mənasında işlədilir
 - ☐ latın sözü olub «keyfiyyət» mənasını daşıyır
 - ☒ latın sözü olub «düzgün edilmişdir» mənasını daşıyır
-

Sual: Eyni konkret standartlar, qaydalar və üsullar tətbiq edilən məhsulların sertifikatlaşdırılması necə adlanır? (Çəki: 1)

- ☒ oxşar məhsulların sertifikatlaşdırılması
 - ☐ keyfiyyət sisteminin sertifikatlaşdırılması
 - ☐ uyğunluğun sertifikatlaşdırılması
 - ☐ yeyinti sənaye məhsullarının sertifikatlaşdırılması
 - ☐ yüngül sənaye məhsullarının sertifikatlaşdırılması
-

Sual: Sertifikatlaşdırma sisteminin qaydalarına uyğun fəaliyyət göstərən və sistemin idarə olunmasında iştirak etmək imkanına malik olan orqan necə adlanır? (Çəki: 1)

- ☐ standartlaşdırma sisteminin üzvü
- ☒ sertifikatlaşdırma sisteminin üzvü
- ☐ akkreditləşdirmə sisteminin üzvü
- ☐ kömürük sisteminin üzvü
- ☐ sertifikatlaşdırma üzrə şuranın üzvü

Sual: Məhsulun konkret standartta və ya digər normativ sənədə uyğun olduğunu göstərən sənəd necə adlanır? (Çəki: 1)

- ☐ uyğunluq haqqında akt
 - ☐ uyğunluq nişanı
 - ☒ uyğunluq sertifikatı
 - ☐ nəzarət kartı
 - ☐ akkreditləşmə attestatı
-

Sual: Standartlaşdırmanın mahiyyəti (Çəki: 1)

- ☒ Standartlaşdırma – məhsullar (işlər, xidmətlər) üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyət
 - ☐ Standartlaşdırma – məhsullar üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyət
 - ☐ Standartlaşdırma – müxtəlif sahələrdə işlərin eyni qaydalar əsasında görülməsi üçün qəbul edilmiş normalar
 - ☐ Standartlaşdırma – beynəlxalq standartların tətbiqi üzrə fəaliyyət
 - ☐ Standartlaşdırma – sistemləşdirmənin bir üsulu
-

Sual: Milli standartlar hansı tələbləri müəyyənləşdirir? (Çəki: 1)

- ☒ məhsulun, xidmətin təhlükəsizliyini və C, D bəndlərində qeyd olunanlar
 - ☐ Termin və təyinləri
 - ☐ qablaşdırma və nəqliyyat qaydalarını
 - ☐ keyfiyyət və təhlükəsizlik sınaq metodlarını
 - ☐ Məhsulun istismar müddətini
-

Sual: Normativ sənədlərin dövlət fondunun yaradılması Qaydaları Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiqlənib? (Çəki: 1)

- ☒ 8 oktyabr 1996, №503
 - ☐ 28 mart 1997, №25
 - ☐ 22 noyabr 1998, №26
 - ☐ 1 iyul 1993, №343
 - ☐ 12 noyabr 1998, №97
-

Sual: Hansı standartlar dövlət qeydiyyatından keçməlidir? (Çəki: 1)

- ☒ dövlət standartları, sahə standartları, sahə standartları, texniki şərtlər
 - ☐ dövlət standartları, müəssisə standartları, texniki şərtlər
 - ☐ sahə standartları, texniki şərtlər, norma və qaydalar
 - ☐ dövlət və sahə standartları
 - ☐ müəssisə standartları
-

Sual: ISO təşkilatının neçə müxbir üzvü vardır? (Çəki: 1)

- ☒ 45
- ☐ 40
- ☐ 50

☐ 55

☐ 62

Sual: Standartlaşdırma üzrə normativ sənədlər neçə kateqoriyaya bölünür? (Çəki: 1)

☒ 5

☐ 6

☐ 7

☐ 8

☐ 4

Sual: Qüvvədə olan sahə standartlarının yenidən baxılması, dəyişdirilməsi və ləğv edilməsi, onları təsdiq edən orqanlar tərəfindən bunların hansına uyğun olaraq həyata keçirilir? (Çəki: 1)

☒ AZS 1.2

☐ AZS 1.5

☐ AZS 1.0

☐ AZS 1.4

☐ AZS 1.3

Sual: Standartlaşdırma üzrə normativ sənədlərin kateqoriyası hansı ardıcılıqla olmalıdır? (Çəki: 1)

☒ AZS, QOST, SS AZ, MS

☐ MS, TŞ AZ, QOST, AZS

☐ AZS, SS AZ, QOST, TŞ AZ, MS

☐ QOST, AZS, SS AZ, TŞ AZ, MS

☐ QOST, MS, AZS

Sual: Bu komitələrdən hal-hazırda hansı standartlaşdırma sahəsində termin və anlayışları müəyyən edir? (Çəki: 1)

☒ İSO

☐ QOST

☐ İSA

☐ UOS

☐ KOPOLKO

Sual: Standartlaşdırmada hansı beynəlxalq təşkilatların qaydaları nəzərə alınmalıdır? (Çəki: 1)

☒ İSO

☐ BMT UNİCEF

☐ BMT EİK

☐ NATO UNİCEF

☐ NATO MİK

Sual: Standartlaşdırmanın funksiyaları hansılardır? (Çəki: 1)

☒ nizamlama və B,C,D,E bəndlərində qeyd olunanlar

- ☐ sosial
 - ☐ ehtiyatların qənaəti
 - ☐ kommunikatıv
 - ☐ sivilləşdirici
-

Sual: "Standartlaşdırma haqqında" AR Qanunu hansı məsələləri tənzimləyir? (Çəki: 1)

- ☒ Standartlaşdırmanın əsas müddəaları və B, C, D bəndlərində qeyd olunanlar
 - ☐ Standartlaşdırma üzrə normativ sənədlər və onların tətbiqini
 - ☐ Standartların tələblərinə riayət edilməsinə dövlət nəzarəti
 - ☐ Standartlaşdırma və dövlət nəzarəti üzrə işlərin maliyyələşdirilməsi
 - ☐ Standartlaşdırma və unifikasiya işlərinin koordinasiyası
-

Sual: Standartlaşdırma sahəsində hansı normativ sənədlər xaricdə könüllü xarakter daşıyır? (Çəki: 1)

- ☒ standartlar
 - ☐ texniki rəqlamentlər
 - ☐ qaydalar
 - ☐ tövsiyələr
 - ☐ dövlət keyfiyyət nişanları
-

Sual: Standartlaşdırma üzrə normativ sənədlərə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- ☐ Standartlar
 - ☐ Texniki rəqlamentlər
 - ☐ Texniki-iqtisadi informasiya təsnifçiləri
 - ☐ Standartlaşdırma üzrə qaydalar
 - ☒ Konstruktiv-texnoloji sənədlər
-

Sual: Standartlaşdırma üzrə qaydaların tərtibi, məzmunu, şərhı və rəsmiləşdirilməsi hansı standart üzrə həyata keçirilir? (Çəki: 1)

- ☐ AZS 1.0 - 96
 - ☐ AZS 1.3 - 96
 - ☐ AZS 1.4 - 96
 - ☒ AZS 1.5 - 96
 - ☐ AZS 1.6 - 96
-

Sual: Standartlaşdırma sahəsində tətbiq olunan əsas terminlər hansı təşkilat tərəfindən müəyyən edilmişdir? (Çəki: 1)

- ☐ Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Şurası
 - ☐ Panamerika standartlar Komitəsi (KOPANT)
 - ☐ Standartlaşdırma üzrə Avropa Komitəsi
 - ☐ Standartlaşdırma üzrə Milli Komitə
 - ☒ İSO Beynəlxalq təşkilatının STAKO komitəsi
-

Sual: Standartlaşdırma aspektinə aşağıdakılardan hansı aid deyildir? (Çəki: 1)

- ☐ Terminlər və təriflər
 - ☐ Şərti işarələr və ixtisarlər
 - ☐ Keyfiyyət səviyyəsinin əsas göstəricilərinə tələblər
 - ☐ Məhsulun komplektliliyinə tələblər
 - ☒ Məhsulun uzunömürlülüyünə və təmirə yararlılığına tələblər
-

Sual: Standartlaşdırılan obyektlərin parametrik sıraları nəyin əsasında qurulur? (Çəki: 1)

- ☒ Üstünlük ədədlər sistemi əsasında
 - ☐ Diferensial metod əsasında
 - ☐ Riyazi gözləmələr əsasında
 - ☐ Qəbul edilmiş xarakteristikaların mexaniki yığılı əsasında
 - ☐ Eksperimental tədqiqatların nəticələri əsasında
-

Sual: Standartlarda keyfiyyətin hansı göstəriciləri müəyyənləşdirilir? (Çəki: 1)

- ☐ keyfiyyət sistemləri
 - ☒ keyfiyyətin əsas göstəriciləri və onların ölçülərinin xarakteristikaları
 - ☐ Keyfiyyətin əlavə göstəriciləri və bu göstəricilərin ölçülərinin xarakteristikaları
 - ☐ Məhsulun və xidmətin xarakteristikalarının məzmunu
 - ☐ Məhsulun keyfiyyətinin əmələ gəlmə səbəbləri
-

Sual: Hansı sazişə uyğun olaraq texniki rəqlamentə məcburi surətdə riayət edilməlidir? (Çəki: 1)

- ☐ İSO çərçivəsində qəbul edilmiş ticarətdə texniki maneələr üzrə sazişə
 - ☐ Beynəlxalq elektrotexniki komitə çərçivəsində qəbul edilmiş ticarətdə texniki maneələr üzrə sazişə
 - ☐ BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO) tərəfindən qəbul edilmiş ticarətdə texniki maneələr üzrə sazişə
 - ☒ Ümumdünya ticarət təşkilatı (ÜTT) çərçivəsində qəbul edilmiş ticarətdə texniki maneələr üzrə sazişə
 - ☐ BMT-nin Avropa İqtisadi komissiyası çərçivəsində qəbul edilmiş ticarətdə texniki maneələr üzrə sazişə
-

Sual: Elmi və texniki terminologiyanın standartlaşdırılması zərurəti nə ilə bağlıdır? (Çəki: 1)

- ☐ Məhsulun keyfiyyət göstəricilərinin qiymətləndirilməsi və onların geniş tətbiq edilməsi
 - ☐ Xidmətlərin aparılması üsullarının təkmilləşdirilməsi
 - ☐ Məhsulun sınağının keçirilməsi və onun geniş istifadə olunması
 - ☒ Terminlər, anlayışlar və işarələr bütün normativ-texniki, konstruktor və texnoloji sənədlərin ayrılmaz hissəsidir
 - ☐ Termin və anlayışların tətbiqi məhsulun və xidmətlərin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasında mühüm rol oynayır
-

Bölmə: 0102

Maksimal faiz	25
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Standartlaşdırma sahəsində tətbiq olunan əsas terminlər hansı təşkilat tərəfindən müəyyən edilmişdir? (Çəki: 1)

- ☐ Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Şurası
- ☐ Panamerika standartlar Komitəsi (KOPANT)
- ☐ Standartlaşdırma üzrə Avropa Komitəsi
- ☐ Beynəlxalq Elektrotexniki Komissiya (İES)
- ☒ İSO Beynəlxalq təşkilatının STAKO komitəsi

Sual: Texniki-iqtisadi əməkdaşlıq edən bir qrup ərazi dövlətlərinin qəbul və istifadə etdikləri standartlar hansı standartlardır? (Çəki: 1)

- ☐ milli
- ☐ dövlətlərarası
- ☒ regional
- ☐ beynəlxalq
- ☐ sahə

Sual: Standartlaşdırma üzrə qaydaların tərtibi, məzmunu, şərh və rəsmiləşdirilməsi hansı standart üzrə həyata keçirilir? (Çəki: 1)

- ☐ AZS 1.0 - 96
- ☐ AZS 1.3 - 96
- ☐ AZS 1.4 - 96
- ☒ AZS 1.5 - 96
- ☐ AZS 1.6 - 96

Sual: Regional standartlaşdırma nədir? (Çəki: 1)

- ☐ standartlaşdırma üzrə elə fəaliyyət sahəsidir ki, burada iştirak etmə dünyanın bir çox ölkələrinin müvafiq orqanları üçün açıqdır
- ☐ standartlaşdırma üzrə elə fəaliyyət sahəsidir ki, burada iştirak etmə bir neçə iqtisadi regionun dövlətlərinin müvafiq orqanları üçün açıqdır
- ☐ standartlaşdırma üzrə elə fəaliyyət sahəsidir ki, burada iştirak etmə dünyanın ancaq üç ölkəsi üçün açıqdır
- ☒ standartlaşdırma üzrə elə fəaliyyət sahəsidir ki, burada iştirak etmə dünyanın ancaq bir coğrafi və ya iqtisadi regionunun dövlətlərinin müvafiq orqanları üçün açıqdır
- ☐ standartlaşdırma üzrə elə fəaliyyət sahəsidir ki, burada iştirak etmə dünyanın sənaye cəhətdən inkişaf etmiş regional dövlətlərinin müvafiq orqanları üçün açıqdır

Sual: Dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar hansı standartlardır? (Çəki: 1)

- ☐ dövlətlərarası
- ☐ regional

- ☐ sahə
 - ☒ beynəlxalq
 - ☐ milli
-

Sual: Uyğunluq sertifikatlaşdırılmasını aparan orqan hansıdır? (Çəki: 1)

- ☐ apelyasiya üzrə komissiya
 - ☐ akkreditləşdirmə üzrə orqan
 - ☒ sertifikatlaşdırma üzrə orqan
 - ☐ standartlaşdırma üzrə orqan
 - ☐ sertifikatlaşdırma üzrə şura
-

Sual: Lazımi tərzdə eyniləşdirilmiş məhsulun, prosesin və xidmətin konkret standartla və ya digər normativ sənədə uyğun olduğuna zəmanətin üçüncü tərəfin inamlı sübut etməsi hansı sertifikatlaşdırma adlanır? (Çəki: 1)

- ☐ məcburi sertifikatlaşdırma
 - ☐ könüllü sertifikatlaşdırma
 - ☐ oxşar məhsulun sertifikatlaşdırılması
 - ☐ keyfiyyət sisteminin sertifikatlaşdırılması
 - ☒ uyğunluğun sertifikatlaşdırılması
-

Sual: Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə tanınmış sınaq laboratoriyaları necə adlanır? (Çəki: 1)

- ☐ tədris laboratoriyası
 - ☒ akkreditləşdirilmiş laboratoriya
 - ☐ sınaq laboratoriyası
 - ☐ mərkəzi laboratoriya
 - ☐ nəzarət laboratoriyası
-

Sual: Məhsulun konkret standartla uyğunluğunu göstərən nişan hansıdır? (Çəki: 1)

- ☐ nəzarət nişanı
 - ☐ əmtəə nişanı
 - ☐ təhlükəsizlik nişanı
 - ☒ uyğunluq nişanı
 - ☐ keyfiyyət nişanı
-

Sual: Konkret məhsulun sertifikatlaşdırılması haqqında sertifikatlaşdırma orqanına sifariş ilə müraciət etmiş vətəndaşlar necə adlandırılır? (Çəki: 1)

- ☐ istehlakçı
 - ☒ sifarişçi
 - ☐ istehsalçı
 - ☐ ekspert
 - ☐ müfəttiş
-

Sual: Azərbaycan Respublikasında sertifikatlaşdırma sahəsində əsas terminlər hansı sənədlə müəyyənləşdirilir? (Çəki: 1)

- ☒ RS-001-93
 - ☐ RS-002-93
 - ☐ RS-003-93
 - ☐ RS-004-93
 - ☐ RS-005-93
-

Sual: Sertifikatlaşdırma üzrə hər hansı bir fəaliyyət göstərmək üçün səlahiyyətlərin rəsmi tanınması necə adlanır? (Çəki: 1)

- ☐ patentləşdirmə
 - ☒ akkreditləşdirmə
 - ☐ sertifikatlaşdırma
 - ☐ kodlaşdırma
 - ☐ standartlaşdırma
-

Sual: Sertifikatlaşdırma sahəsində bir yaxud bir neçə növ işləri aparmaq üçün attestasiyadan keçmiş və hüquq almış şəxs necə adlanır? (Çəki: 1)

- ☐ müfəttiş
 - ☐ nəzarətçi
 - ☐ dequstator
 - ☒ ekspert-auditor
 - ☐ texnoloq
-

Sual: Hansı beynəlxalq standartda sertifikatlaşdırma haqqında terminlər müəyyənləşdirilir? (Çəki: 1)

- ☒ ISO 8402
 - ☐ ISO 9000
 - ☐ ISO 14000
 - ☐ ISO 10011
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Standartlaşdırmanın səviyyələri (Çəki: 1)

- ☒ Beynəlxalq, regional, milli, inzibati-ərazi
 - ☐ Beynəlxalq, regional
 - ☐ Beynəlxalq, milli, inzibati-ərazi
 - ☐ Regional, milli, inzibati-ərazi
 - ☐ Regional, sahə
-

Sual: Standartlaşdırmanın obyektı nədir? (Çəki: 1)

- ☒ İstənilən məhsula (işə, xidmətə) tələblər, xarakteristikalar, parametrlər, qaydalar
 - ☐ Məhsula (işlərə, xidmətə) tələblər
 - ☐ Sınaq üsullarına tələblər
 - ☐ Nəzarət qaydalarına tələblər
 - ☐ Nəzarət vasitələrinə tələblər
-

Sual: Qeyd edilən standartlardan hansılar standartın növü sayılır? (Çəki: 1)

- ☒ Əsasverici və B, C, D, E bəndlərində göstərilənlər
 - ☐ Məhsul, xidmət standartları
 - ☐ Proseslər standartları
 - ☐ Nəzarət üsulları
 - ☐ Texniki tələblərin standartları
-

Sual: Azərbaycan Respublikasında standartlaşdırma üzrə qüvvədə olan normativ sənədlər hansılardır? (Çəki: 1)

- ☒ Milli standartlar və B, C, D, E bəndlərində göstərilənlər
 - ☐ Beynəlxalq və regional standartlar
 - ☐ Texniki-iqtisadi informasiya təsnifatları
 - ☐ Texniki şərtlər
 - ☐ Sahə standartları
-

Sual: Standartlara dair İnformasiya Mərkəzi istifadəçiləri nə ilə təmin etməlidir? (Çəki: 1)

- ☒ Standartlar fondunun sənədləri haqqında məlumatla və C, D bəndləri
 - ☐ Sənədləri işləyib hazırlayanlar haqqında məlumatla
 - ☐ Sənədlərin surəti ilə
 - ☐ qüvvədə olan normativ sənədlər haqqında məlumatla
 - ☐ standartın layihəsi haqqında məlumatla
-

Sual: Azərbaycan Respublikasının Dövlət standartları hansı tələbləri özündə əks etdirir? (Çəki: 1)

- ☒ məcburi və tövsiyə olunan
 - ☐ dəqiq və keyfiyyət
 - ☐ təhlükəsizlik
 - ☐ xüsusi və lazımi
 - ☐ uyğunluq və məcburi
-

Sual: Beynəlxalq standartlar hansı tələblərə uyğun gəldikdə Respublikada tətbiq edilir? (Çəki: 1)

- ☒ respublika iqtisadiyyatının tələblərinə və B, C
 - ☐ istehlakçıların mənafeyinə
 - ☐ məhsulun keyfiyyətinə olan tələblərə
 - ☐ beynəlxalq təşkilatlara üzv olduqda
 - ☐ NATO təşkilatına üzv olduqda
-

Sual: Standartlaşdırmanın geniş yayılmış ən effektiv forması bunlardan hansıdır? (Çəki: 1)

- ☒ vahidləşdirmə
 - ☐ sinifləşdirmə
 - ☐ sistemləşdirmə
 - ☐ aqreqatlaşdırma
 - ☐ Ümumiləşdirmə
-

Sual: Sinifləşdirmə hansı dərəcələrə görə bölünür? (Çəki: 1)

- ☒ siniflərə, yarımssinif
- ☐ tip, növ, yarımssinif
- ☐ siniflərə, dərəcələrə
- ☐ sinif, yarımssinif, növ
- ☐ tip, növ, qrup

Sual: Standartlaşdırmanın əsas prinsipləri hansılardır? (Çəki: 1)

- ☒ tərəflərin qarşılıqlı rəyi və istəyi və B, C, D, E
- ☐ tərəflərin maraqlarının balansı
- ☐ beynəlxalq standartın Milli standartın işlənməsi üçün əsas götürülməsi
- ☐ standartın dinamik və qabaqlayıcı inkişafı
- ☐ istehsal və ticarət üçün maneələrin yaradılmaması

Sual: Standartlaşdırmanın metodları hansılardır? (Çəki: 1)

- ☒ Standartlaşdırma obyektlərinin sistemləşdirilməsi və B, C, D, E
- ☐ Standartlaşdırma obyektlərinin seleksiyası
- ☐ Standartlaşdırma obyektlərinin simplifikasiyası
- ☐ Standartlaşdırma obyektlərinin tipləşdirilməsi
- ☐ Standartlaşdırma obyektlərinin optimallaşdırılması

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı standartlaşdırmaya aid deyildir? (Çəki: 1)

- ☐ məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyini təmin etmək
- ☐ ölçmələrin dəqiqliyini və vəhdətini təmin etmək
- ☐ bütün növ resursların qənaətini təmin etmək
- ☒ istehsal müəssisələrində aparılan işləri təşkil etmək
- ☐ istehlakçıların məhsulların (işlərin, xidmətlərin) nomenklaturası və keyfiyyəti haqqında tam informasiyaya malik olmalarını təmin etmək

Sual: Standartlaşdırma aspekti dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ qarşılıqlı əlaqəli standartlaşdırma obyektlərinin məcmuu
- ☒ verilmiş standartlaşdırma obyektinin müəyyən xassələrini xarakterizə edən standartlaşdırma istiqaməti
- ☐ standartlaşdırma üzrə işlərin predmeti olan və şərti işarələrin köməyi ilə xarakterizə edilə bilən məmulatlar, proseslər və metodlar

- ☐ müəyyən növ fəaliyyətin xarakteristikalarını əks etdirən normativ-hüquqi akt
 - ☐ şərti vahid və anlayışlar vasitəsilə kəmiyyətə və keyfiyyətə xarakterizə edilə bilən qayda və istehsal vasitələri
-

Sual: Standartlaşdırma aspektinə aşağıdakılardan hansı aid deyildir? (Çəki: 1)

- ☐ terminlər və təriflər
 - ☐ şərti işarələr və ixtisarlər
 - ☐ keyfiyyət səviyyəsinin əsas göstəricilərinə tələblər
 - ☐ məhsulun komplektliliyinə tələblər
 - ☒ məhsulun uzunömürlülüynə və təmirə yararlılığına tələblər
-

Sual: Texniki rəqlament nədir? (Çəki: 1)

- ☒ məhsulun xarakteristikalarını və ya onun istehsal proseslərini, metodlarını müəyyənləşdirən sənəddir
 - ☐ məhsulun və xidmətlərin keyfiyyət göstəricilərinin təyini
 - ☐ məhsulun nişanlanmasına və onun istehsaldan çıxarılmasına aid sənəddir
 - ☐ məhsulların sınaqlarının aparılması və utilləşdirilməsi prosesləridir
 - ☐ məhsulun bir obyektədən digərinə daşınmasını xarakterizə edən sənəddir
-

Sual: Aşağıda göstərilənlərdən hansı texniki rəqlamentə aid deyildir? (Çəki: 1)

- ☐ ölkənin texniki qanunvericiliyi
 - ☐ ölkə Prezidentinin texniki xarakterli tələbləri özündə əks etdirən fərmanları və Hökumət qərarları
 - ☐ məcburi standartlar
 - ☒ məhsulun istehsal texnologiyasını xarakterizə edən sənədlər
 - ☐ hökumətin xüsusi nəzarət orqanlarının texniki normaları və qaydaları
-

Sual: Hansı sənədə əsasən texniki rəqlamentə məcburi surətdə riayət edilməlidir? (Çəki: 1)

- ☐ Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində imzalanmış "Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin aparılması haqqında Saziş"ə əsasən
 - ☐ Beynəlxalq Elektrotexniki Komissiyanın (BEK) Nizamnaməsi və Prosedur qaydalarına əsasən
 - ☒ Ümumdünya Ticarət Təşkilat (ÜTT) çərçivəsində qəbul edilmiş ticarətdə texniki maneələr üzrə Sazişə əsasən
 - ☐ BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) "Standartların və texniki tələblərin beynəlxalq ahəngdarlaşdırılması" tövsiyəsinə əsasən
 - ☐ Standartlaşdırma üzrə beynəlxalq təşkilat olan İSO-nun Nizamnaməsi və Prosedur qaydalarına əsasən
-

Sual: Beynəlxalq standartlaşdırma nədir? (Çəki: 1)

- ☐ standartlaşdırma üzrə elə fəaliyyət sahəsidir ki, burada məcburi xarakterli standartlar və normalar işlənilib hazırlanır və təsdiq edilir
- ☒ standartlaşdırma üzrə elə fəaliyyət sahəsidir ki, burada iştirak etmə bütün dünya ölkələrinin muvafiq orqanları üçün açıqdır

- ☐ standartlaşdırma üzrə elə fəaliyyət sahəsidir ki, burada qəbul edilən standartlar dünyanın ancaq bir qrup ölkələrində tətbiq oluna bilər
 - ☐ standartlaşdırma üzrə elə fəaliyyət sahəsidir ki, burada ancaq ISO-nun üzvləri və müxbir üzvləri iştirak edə bilərlər
 - ☐ standartlaşdırma üzrə elə fəaliyyət sahəsidir ki, burada iştirak etmə ISO və BEK təşkilatları üçün açıqdır
-

Sual: Texniki şərtlər nədir? (Çəki: 1)

- ☐ məmulatın hər hansı xassəsini xarakterizə edən sənəddir
 - ☐ şərti vahidlər, işarələr və ya anlayışların köməyiylə ifadə edilən standartlaşdırma obyektlərinin xarakteristikalarıdır
 - ☐ təşkilati-texniki və ya ümumtexniki qaydaları, xarakteristikaları və prinsipləri özündə birləşdirən sənəddir
 - ☒ konkret məmulata, materiala və digər məhsullara, onların hazırlanmasına və nəzarətinə kompleks tələbləri müəyyən edən standartlaşdırma üzrə normativ-texniki sənəddir
 - ☐ optimal halların və nəticələrin seçilməsi və işlənməsidir
-

Sual: Texniki şərtlər nə vaxt razılaşdırılmış hesab edilir? (Çəki: 1)

- ☐ texniki şərtlər mütəxəssislər tərəfindən hazırlandıqdan sonra
 - ☐ təcrübi nümunələrin sınağı zamanı
 - ☒ təcrübi partiyanın və ya təcrübi nümunənin qəbul aktı imzalandığı
 - ☐ təcrübi nümunələrin layihələndirildiyi zaman
 - ☐ təcrübi partiyanın istehsalı zamanı
-

Sual: Standartlaşdırma üzrə normativ sənədlərə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- ☐ standartlar
 - ☐ texniki rəqlamentlər
 - ☐ texniki-iqtisadi informasiya təsnifçiləri
 - ☐ standartlaşdırma üzrə qaydalar
 - ☒ konstruktiv-texnoloji sənədlər
-

Sual: Standartın təsir dairəsi necə təyin edilir? (Çəki: 1)

- ☐ standarti işləyib hazırlayan təşkilatın təşəbbüsü ilə
 - ☐ nazirliklərin standartlaşdırma üzrə baza təşkilatları tərəfindən
 - ☒ verilmiş kateqoriyalı standartı qəbul etmiş (təsdiq etmiş) orqanın statusu və səriştəliliyi ilə
 - ☐ dövlət standartlarını qəbul etmiş təşkilatın təşəbbüsü ilə
 - ☐ texniki şərtlərin standartını işləyib hazırlayan təşkilatın statusu ilə
-

Sual: Sertifikatlaşdırma üzrə akkreditləşdirilmiş orqanların, sınaq laboratoriyalarının fəaliyyətinə, həmçinin sertifikatlaşdırılmış məhsula və onun istehsal vəziyyətinə nəzarət necə adlanır? (Çəki: 1)

- ☒ müfəttiş nəzarəti
- ☐ dövlət nəzarəti

- ☐ kimyəvi nəzarət
- ☐ orqanolentiki nəzarət
- ☐ vizual nəzarət

Sual: Məhsula və xidmətə, həmçinin onların keyfiyyətini qiymətləndirmə metodlarına aid tələbləri əks etdirən sənəd necə adlanır? (Çəki: 1)

- ☐ standart
- ☐ sertifikat
- ☐ lisenziya
- ☒ normativ sənəd
- ☐ akt

Sual: Keyfiyyətə ümumi rəhbərliyin həyata keçirilməsini təmin edən təşkilati strukturun, məsuliyyətin, prosedurların, proseslərin və ehtiyatların məcmusu necə adlanır? (Çəki: 1)

- ☐ sertifikatlaşdırma sistemi
- ☐ keyfiyyətin idarə edilməsi
- ☐ keyfiyyətin təmin edilməsi
- ☐ akkreditləşdirmə sistemi
- ☒ keyfiyyət sistemi

Sual: Standartlar fondu aşağıdakı hansı sənədlərlə komplektləşdirilir? (Çəki: 1)

- ☒ normativ aktlar, qayda və tövsiyələrlə və B,C,D
- ☐ dövlət standartları, texniki-iqtisadi informasiya təsnifatları ilə
- ☐ Sahə standartları, müxtəlif birliklərin standartları haqqında informasiya
- ☐ beynəlxalq (regional) xarici ölkələrin standartları, norma və qaydaları ilə
- ☐ əqli mülkiyyət sahəsindəki normativ sənədlərlə

Sual: Standartlar fondunun fəaliyyəti nəyin hesabına maliyyələşdirilir? (Çəki: 1)

- ☒ büdcə vəsaitinin və D bəndi
- ☐ təsərrüfat subyektlərinin vəsaitinin
- ☐ fiziki şəxslərin vəsaitinin
- ☐ sənədlərin surətinin satışından alınan vəsaitin
- ☐ təşkilatların reklamından alınan vəsaitin

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Müəyyən məhsul növlərinin standartlaşdırılması üzrə texniki komitələr yaradılır. Bu

texniki komitələrin strukturuna aşağıdakılardan hansı aid deyildir? (Çəki: 1)

- ☐ standartlaşdırma üzrə texniki komitənin sədri, sədrin müavini
 - ☐ məsul katib, katiblik
 - ☐ standartlaşdırma obyektləri üzrə yarımkomitələr
 - ☐ ayrı-ayrı yarımkomitələrin tərkibində yaradılan müvəqqəti və daimi işçi qrupları
 - ☒ sənaye məhsullarının kompleks standartlaşdırılması üzrə işlərin təşkili
-

Sual: "Dövlət standartlaşdırma sistemi" standartları kompleksində standartlaşdırma üzrə əsas müddəalar hansı standartla müəyyənləşdirilir? (Çəki: 1)

- ☒ AZS 1.0 - 96
 - ☐ AZS 1.2 - 96
 - ☐ AZS 1.3 - 96
 - ☐ AZS 1.4 - 96
 - ☐ AZS 1.5 - 96
-

Sual: Standartlaşdırma üzrə orqanın fəaliyyəti hansı səviyyələrdə tanınır? (Çəki: 1)

- ☐ nazirliklər səviyyəsində
 - ☐ şirkətlər və idarələr səviyyəsində
 - ☐ elmi-tədqiqat və konstruktor təşkilatları səviyyəsində
 - ☒ milli, regional və ya beynəlxalq səviyyələrdə
 - ☐ konstruktor-texnoloji təşkilatlar və istehsal müəssisələri səviyyəsində
-

Sual: Qoyulmuş qaydada normativ-texniki sənədlərin uçotunu və dövlət qeydiyyatını kim aparır? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
 - ☐ müvafiq nazirliklər
 - ☐ istehsal müəssisələri
 - ☐ konstruktor büroları
 - ☐ konstruktor – texnoloji təşkilatlar
-

Sual: Dövlət standartlaşdırılması üzrə hansı işlər büdcədən maliyyələşdirilir? (Çəki: 1)

- ☒ Milli standartların hazırlanması və B, C, D, E bəndlərində göstərilənlər
 - ☐ elmi-tədqiqat işlərinin aparılması
 - ☐ Dövlət nəzarətinin təşkili
 - ☐ Beynəlxalq (regional) və dövlətlərarası təşkilatların işində iştirak
 - ☐ Metrologiya və metroloji təminatda Dövlət nəzarəti
-

Sual: Standartlaşdırma Agentliyi texniki şərtlərin qeydiyyatını neçə gün müddətində yerinə yetirir? (Çəki: 1)

- ☒ 15
 - ☐ 20
 - ☐ 30
 - ☐ 25
 - ☐ 14
-

Sual: Sinifləşdirmə əsasında bunlardan hansı yararlıdır? (Çəki: 1)

- ☒ UOS
 - ☐ QOST
 - ☐ İSO
 - ☐ İSA
 - ☐ MEK
-

Sual: Dövlət standartlaşdırma sisteminin neçə əsasverici standartı var? (Çəki: 1)

- ☒ 6
 - ☐ 7
 - ☐ 8
 - ☐ 9
 - ☐ 5
-

Sual: Texniki rəqlamentlərin növləri (Çəki: 1)

- ☒ ümumi və xüsusi
 - ☐ beynəlxalq və milli
 - ☐ texniki və hüquqi
 - ☐ kompleks
 - ☐ optimal məhdudiyyət
-

Sual: Texniki nizamlanmanın neçə prinsipi var? (Çəki: 1)

- ☒ 10
 - ☐ 12
 - ☐ 8
 - ☐ 5
 - ☐ 3
-

Sual: Beynəlxalq, dövlətlərarası və digər ölkələrin milli standartlarının respublika ərazisində tanınması və tətbiq edilməsi hansı normativ sənədlə tənzimlənir? (Çəki: 1)

- ☒ AR Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli Fərmanı ilə
 - ☐ Nazirlər Kabinetinin 1 iyul 1993-cü il tarixli qərarı ilə
 - ☐ "Standartlaşdırma haqqında" AR Qanunu ilə
 - ☐ İSO-nun qaydalarına əsasən
 - ☐ İqtisadi İnkişaf Nazirliyinin 07 oktyabr 1999-cu il qərarı ilə
-

Sual: Texniki rəqlament hansı məsələləri tənzimləyir? (Çəki: 1)

- ☒ terminologiya və markalanma qaydalarını və B, D bəndlərində qeyd olunanlar
 - ☐ təhlükəsizlik tələblərini
 - ☐ satış qaydalarını
 - ☐ uyğunluğun qiymətləndirmə formalarını və qaydalarını
 - ☐ mal dövriyyəsinə
-

Sual: Standartlaşdırma sahəsində fəaliyyət hansı normativ sənədlə tənzimlənir? (Çəki: 1)

- ☒ "Standartlaşdırma haqqında" AR Qanunu ilə
- ☐ "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" AR Qanunu ilə
- ☐ Azərbaycan Respublikası Hökumətinin qərarları ilə
- ☐ Agentliyin əmrləri ilə
- ☐ İqtisadi İnkişaf Nazirliyinin əmrləri ilə

Sual: Standartlaşdırma sahəsində fəaliyyətin təkmilləşdirilməsinin nəticələri hansılardır? (Çəki: 1)

- ☒ mal ixracının inkişafı
- ☐ tullantıların utilizasiyası
- ☐ əməyin mühafizəsi
- ☐ məhsulun keyfiyyətinə nəzarətin gücləndirilməsi
- ☐ mal dövriyyəsinin gücləndirilməsi

Bölmə: 0202

Ad	0202
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Dövlət standartlaşdırma sistemi standartlaşdırmanın neçə texniki-iqtisadi prinsiplərinə əsaslanır? (Çəki: 1)

- ☐ 3
- ☐ 4
- ☐ 5
- ☒ 6
- ☐ 7

Sual: Standartlaşdırma üzrə orqan dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ konkret vəzifələrə və struktura malik olan hüquqi və ya inzibati orqan
- ☐ sənaye istehsal müəssisələri
- ☐ istehsalat birlikləri
- ☐ ticarət və texniki qulluq müəssisələri
- ☐ elmi-tədqiqat və konstruktor-texnoloji müəssisələr

Sual: Hansı standarta əsasən xalq təsərrüfatı sahələrində və digər fəaliyyət dairələrində standartlaşdırma üzrə işləri təşkil etmək və istiqamətləndirmək üçün nazirliklərdə (idarələrdə) zəruri hallarda standartlaşdırma bölmələri və standartlaşdırma üzrə baş təşkilat yaradılır? (Çəki: 1)

- ☒ AZS 1.0 - 96
- ☐ AZS 1.2 - 96
- ☐ AZS 1.3 - 96

- ☐ AZS 1.4 - 96
 - ☐ AZS 1.5 - 96
-

Sual: AZS 1.0 – 96 standartına əsasən zəruri hallarda nazirliklərdə və idarələrdə standartlaşdırma bölmələri yaradılır. Bu bölmələrin əsas vəzifələrinə aşağıdakılardan hansı aid deyildir? (Çəki: 1)

- ☐ standartlaşdırma və unifikasiya üzrə işlərin səmərəliliyinin yüksəldil-məsini təmin etmək
 - ☐ sahə standartlaşdırılmasının inkişafının əsas istiqamətlərini təyin etmək
 - ☒ müəssisə standartlaşdırılmasının əsas istiqamətlərini təyin etmək
 - ☐ sənaye məhsullarının kompleks standartlaşdırılması üzrə aparılan işlə-rin təşkili
 - ☐ standartların tətbiqinin təşkili və onlara riayət edilməsinə nəzarət
-

Sual: Respublikada standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində aparılan işlərə kim rəhbərlik edir? (Çəki: 1)

- ☐ Nazirlər Kabineti
 - ☐ müvafiq nazirliklər
 - ☒ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
 - ☐ Səhiyyə nazirliyi
 - ☐ şirkətlər
-

Sual: Standartlaşma hansı məqsədlərlə aparılır? (Çəki: 1)

- ☒ Məhsulların keyfiyyət və nomenklaturasının, xidmət və proseslərin insanların həyatı və sağlamlığı üçün təhlükəsizliyinin təmin olunması, ətraf mühitin mühafizəsi məsələlərində dövlət və istehlakçıların mənafeyinin təmin edilməsi - iqtisadiyyatın və əhəlinin tələbatına, elm və texnikanın inkişafına müvafiq olaraq məhsulun keyfiyyətinin yüksəldilməsi - məhsulun uyğunluğunun və qarşılıqlı surətdə əvəz olunmasının təmini - insan və material ehtiyatlarına qənaət edilməsi və B, C, D, E bəndlərində göstərilənlər
 - ☐ istehsalda və ticarətdə texniki maneələrin aradan qaldırmaqla məhsulların dünya bazarında rəqabətliyiinin təmin edilməsi
 - ☐ təbii və texnogen qəzaların təhlükəsi nəzərə alınmaqla təsərrüfat obyektlərinin təhlükəsizliyinin qorunması
 - ☐ müəyyən fəaliyyət sferasına, istehsal sahəsinə, bu və ya digər məhsula aid edilən məqsədlər
 - ☐ bütün resursların qənaətinin müəyyənləşdirilməsi
-

Sual: Standartlaşdırmanın vəzifələri (Çəki: 1)

- ☒ Layihəçi, istehsalçı, satıcı və istehlakçılar arasında qarşılıqlı anlaşmanın təmini - məhsulların (işlərin, xidmətlərin) keyfiyyət və təhlükəsizliyinə optimal tələblərin müəyyənləşdirilməsi - məhsulun uyğunluğuna və qarşılıqlı əvəz olunmasına tələblərin təyini və B, C, D, E bəndlərində göstərilənlər
- ☐ Nəzarətin (sınaq, analiz, ölçü), sertifikatlaşdırma və məhsulun keyfiyyətinin qiymətləndirilməsinin normativ texniki təminatı
- ☐ Təsnifatlaşdırma və kodlaşdırma sisteminin yaradılması və aparılması
- ☐ hazır məhsulun keyfiyyətinə nəzarət etmək məqsədilə ştrixli kodlaşdırma sisteminin yaradılması

☐ Məhsulun göstərici xarakteristikalarının, elementlərinin, dəstləşdirici məmulatlarının, xammal və materiallarının uyğunlaşdırılması və əlaqələndirilməsi; -metroloji normaların, qaydaların, nizamnamə və tələblərin təyini

Sual: Dövlət standartları nə zaman qüvvəyə minir? (Çəki: 1)

- ☒ Dövlət qeydiyyatından keçdikdən sonra
 - ☐ Müvafiq təşkilatlardan rəy alındıqdan sonra
 - ☐ Standart hazırlandıqdan sonra
 - ☐ İstehlakçı ilə razılaşdırıldıqdan sonra
 - ☐ Standartın layihəsinə rəy verildikdən sonra
-

Sual: AZS standartları kim tərəfindən təsdiq edilir və qüvvəyə minir? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikası Standartlaşdırma Agentliyi
 - ☐ Səhiyyə Nazirliyi
 - ☐ Beynəlxalq Təşkilatlar
 - ☐ Müəssisə tərəfindən
 - ☐ İqtisadi İnkişaf Nazirliyi
-

Sual: Standartlaşdırma üzrə dövlət müfəttişinin hansı hüquqları var? (Çəki: 1)

- ☒ təsərrüfat subyektlərinin istehsal sahələrinə sərbəst daxil olmaq və B, C, D, E bəndlərində qeyd olunanlar
 - ☐ məhsulların saxlandığı, satıldığı, nəql edildiyi sahələrə sərbəst daxil olmaq
 - ☐ hüquqi və fiziki şəxslərdən zəruri məlumat və sənədlər almaq
 - ☐ obyektin maddi-texniki vasitələrindən əvəzsiz istifadə etmək
 - ☐ sınaq nümunələri seçib götürmək
-

Sual: İstehsalda (işlərin görülməsində, xidmət göstərilməsində) beynəlxalq standartların tətbiqi nə verir? (Çəki: 1)

- ☒ beynəlxalq sertifikat almaq hüququ
 - ☐ Əlavə mükafat
 - ☐ vergi ödəmədə güzəşt
 - ☐ keyfiyyət müsabiqəsində uğur
 - ☐ Dövlət Əmtəə nişanı almaq hüququ
-

Sual: Agentlik tərəfindən lisenziyalaşdırılan fəaliyyətlə məşğul olan sahibkarlara hansı sənəd verir? (Çəki: 1)

- ☒ təsdiq edici sənəd
 - ☐ sertifikat
 - ☐ lisenziya
 - ☐ şəhadətnamə
 - ☐ dövlət keyfiyyət nişanı
-

Sual: Məhsulun kataloqizasiyası üçün ilkin məlumatlar hansı sənəddə əks olunur? (Çəki: 1)

- ☒ kataloq vərəqəsində

- ☐ texniki şərtlərdə
- ☐ standartlarda
- ☐ tövsiyələrdə
- ☐ əlavə vərəqdə

Sual: Texniki rəqlament hansı orqan tərəfindən qəbul edilir? (Çəki: 1)

- ☐ hökumət orqanı tərəfindən
- ☐ sertifikatlaşdırma orqanı tərəfindən
- ☒ Standartlar üzrə Milli orqan tərəfindən
- ☐ Beynəlxalq təşkilat tərəfindən
- ☐ Müəssisə tərəfindən

Bölmə: 0203

Ad	0203
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin vəzifələrinə aid deyildir? (Çəki: 1)

- ☐ ölkədə standartlaşdırmanın təşkili və idarə edilməsi
- ☐ ölkədə ölçmələrin vəhdətinin təmin edilməsi üzrə fəaliyyətin təşkili və idarə edilməsi
- ☐ sertifikatlaşdırma və akkreditləşdirmənin nəticələri üzrə apelyasiyalara baxmaq
- ☐ standartlaşdırma üzrə texniki komitələr təşkil etmək və onların fəaliyyətini əlaqələndirmək
- ☒ Respublikada istehsal olunan məhsulların hazırlanma texnologiyasını yaratmaq və bu texnologiya üzrə istehsal proseslərini təşkil etmək

Sual: Aşağıda göstərilənlərdən hansı standartlaşdırma üzrə Texniki Komitənin funksiyasına aid deyildir? (Çəki: 1)

- ☐ standartlaşdırma üzrə işlərin aparılması proqramlarının (planlarının) işlənilib hazırlanması
- ☐ dövlət standartlarının layihələrinin işlənilib hazırlanması, baxılması, razılaşdırılması və təsdiqlənməyə hazırlanması
- ☐ standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatların texniki komitələrinin işində iştirak etmək
- ☒ standartların tətbiqinin təşkili və onlara riayət edilməsinə nəzarət
- ☐ qarışıq fəaliyyət sahələrindəki TK-lərlə, o cümlədən standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin aparılması haqqında 13 mart 1992-ci ildə imzalanmış Sazişin iştirakçısı olan ölkələrin ərazilərində yerləşən texniki komitələrlə əməkdaşlıq etmək

Sual: Standartlaşdırma üzrə işlər görülərkən istehlakçıların marağının mümkün qədər

tam nəzərə alınması üçün TK (standartları hazırlayan) istehlakçıların ictimai təşkilatları ilə əlbir işləyir. Bu zaman istehlakçılar hansı məsələnin həllinə cəlb olunurlar? (Çəki: 1)

- ☐ standartlaşdırma üzrə beynəlxalq təşkilatların texniki orqanlarının işində iştirak etmək
- ☒ standartların işlənilib hazırlanması və yeniləşdirilməsi üzrə təkliflərin hazırlanması və standartların layihələrinin işlənməsində iştirak etmək
- ☐ standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatların texniki komitələrinin işində iştirak etmək
- ☐ qarışıq fəaliyyət sahəsindəki texniki komitələrlə əməkdaşlıq etmək
- ☐ sahə standartlaşdırılmasının inkişafının əsas istiqamətlərini təyin etmək.

Sual: Standartlaşdırma üzrə texniki komitələr öz statusuna görə necə təşkilatdır? (Çəki: 1)

- ☐ iqtisadi təşkilatdır
- ☐ inzibati təşkilatdır
- ☒ ictimai təşkilatdır
- ☐ elmi-texniki təşkilatdır
- ☐ mühəndislər cəmiyyətidir

Sual: Aşağıdakılardan hansı Standartlaşdırma üzrə milli orqandır? (Çəki: 1)

- ☐ nazirliklərin standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə şöbələri
- ☐ Nazirlər Kabinetinin standartlaşdırma və metrologiya şöbəsi
- ☐ Azərbaycan Standartlar İnstitutu
- ☒ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
- ☐ nazirliklərin standartlaşdırma üzrə baş təşkilatı

Bölmə: 0301

Ad	0301
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Standartlaşdırma neçə üsulla həyata keçirilir? (Çəki: 1)

- ☐ 3
- ☐ 4
- ☒ 5
- ☐ 6
- ☐ 7

Sual: Əşyanın, hadisənin və anlayışın müəyyən ardıcılıqla düzülməsi standartlaşdırmanın hansı üsuluna aiddir? (Çəki: 1)

- ☐ unifikasiya
 - ☐ tipləşdirmə
 - ☒ sistemləşdirmə
 - ☐ simplifikatlaşdırma
 - ☐ aqreqatlaşdırma
-

Sual: Standartlaşdırma zamanı material və məmulatların texniki parametrləri elə dəyişir ki, onların mərkəzləşdirilmiş hazırlanması mümkün olur. Bu, standartlaşdırmanın hansı üsuludur? (Çəki: 1)

- ☐ tipləşdirmə
 - ☒ unifikasiya
 - ☐ sistemləşdirmə
 - ☐ simplifikatlaşdırma
 - ☐ aqreqatlaşdırma
-

Sual: Standartlaşdırmanın bu üsulunda obyektə heç bir texniki təkmilləşdirmə işi aparılmır, yəni onlar texniki dəyişikliklərə məruz qalmır. Bu, standartlaşdırmanın hansı üsuludur? (Çəki: 1)

- ☐ tipləşdirmə
 - ☐ unifikasiya
 - ☐ sistemləşdirmə
 - ☒ simplifikatlaşdırma
 - ☐ aqreqatlaşdırma
-

Sual: Standartlaşdırmanın bu üsulu unifikasiya olunmuş avtonom yığım vahidlərindən istifadə edərək maşın, avadanlıq və digər məmulatların yaradılması ilə əlaqədardır. Bu, hansı üsuldur? (Çəki: 1)

- ☐ unifikasiya
 - ☐ sistemləşdirmə
 - ☐ simplifikatlaşdırma
 - ☒ aqreqatlaşdırma
 - ☐ tipləşdirmə
-

Sual: Dövlət standartlarının əsas obyektləri (standartlaşdırma obyektləri) neçə şərti qrupa bölünür? (Çəki: 1)

- ☐ 3
 - ☐ 5
 - ☐ 7
 - ☒ 9
 - ☐ 10
-

Sual: Respublikada neçə növ standartlar işlənilib hazırlanır? (Çəki: 1)

- ☐ 2
- ☐ 3
- ☒ 4
- ☐ 5

Sual: Məhsul (xidmət) üçün standartlar həmcins məhsul (xidmət) qrupuna və ya konkret məhsula (xidmətə) tələbləri təyin edir. Bu normativ sənədlərin neçə növmüxtəlifliyi vardır? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Təşkilati-metodik və ümumtexniki standartların qüvvədəqalma müddəti neçə ilə təsdiq edilir? (Çəki: 1)

- ☐ 3 ilə
 - ☐ 4ilə
 - ☐ 5 ilə
 - ☐ 8 ilə
 - ☒ qeyri-məhdud müddətə
-

Sual: Standartlar neçə kateqoriyaya bölünür? (Çəki: 1)

- ☐ 4
 - ☐ 5
 - ☒ 6
 - ☐ 7
 - ☐ 8
-

Sual: Hansı standart müəssisə standartlarına aid ümumi müddəaları müəyyən edir? (Çəki: 1)

- ☐ AZS 1.0 - 96
 - ☐ AZS 1.2 - 96
 - ☐ AZS 1.3 - 96
 - ☒ AZS 1.4 - 96
 - ☐ AZS 1.4 - 96
-

Sual: Bu standartlardan "Dövlət standartlarının işlənmə qaydaları"nı xarakterizə edən standart hansıdır? (Çəki: 1)

- ☒ AZS 1.2 - 96
 - ☐ AZS 1.3 - 96
 - ☐ AZS 1.4 - 96
 - ☐ AZS 1.5- 96
 - ☐ AZS 1.6 - 96
-

Sual: Hansı standart standartların tərtibi, şərhı, rəsmiləşdirilməsi və məzmununa olan ümumi tələbləri xarakterizə edir? (Çəki: 1)

- ☐ AZS 1.0 – 96

- ☐ AZS 1.2 – 96
- ☐ AZS 1.3 – 96
- ☐ AZS 1.4 – 96
- ☒ AZS 1.5 – 96

Sual: Ştrixli kodda məhsulun Azərbaycanda istehsal edildiyi göstərən rəqəm hansıdır? (Çəki: 1)

- ☒ 476
- ☐ 243
- ☐ 155
- ☐ 100
- ☐ 121

Bölmə: 0302

Ad	0302
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bu üsul standartlaşdırmanın elə növ müxtəlifliyidir ki, burada ümumi konstruktiv və ya texnoloji xarakteristikalara malik olan bir sıra məmulatlar, tərkib hissələri, proseslər üçün konstruktiv və texnoloji həllər işlənib hazırlanır və təyin edilir. Bu, standartlaşdırmanın hansı üsuludur? (Çəki: 1)

- ☒ tipləşdirmə
- ☐ unifikasiya
- ☐ sistemləşdirmə
- ☐ simplifikatlaşdırma
- ☐ aqreqatlaşdırma

Sual: Növ müxtəlifliyi sayının azalması məmulatların konstruksiyalarının əsas və ikinci dərəcəli ölçülərinin dəyişməsi ilə həyata keçirilir. Bu, standartlaşdırmanın hansı üsuludur? (Çəki: 1)

- ☐ tipləşdirmə
- ☒ unifikasiya
- ☐ sistemləşdirmə
- ☐ simplifikatlaşdırma
- ☐ aqreqatlaşdırma

Sual: Sistemləşdirmənin ən geniş yayılmış növü sinifləşdirmədir. Burada əşya, hadisə və anlayışlar onların ümumi əlamətlərindən asılı olaraq necə yerləşdirilir? (Çəki: 1)

- ☐ əlifba sirəsi üzrə
- ☐ informasiyanın vacibliyi üzrə

- ☒ siniflər, yarimsiniflər və dərəcələr üzrə
 - ☐ materialların nəşr edildiyi ilə görə ardıcıl
 - ☐ informasiyanın yaranma tarixinə görə ardıcıl
-

Sual: Universal onluq təsnifçisi UOT 621 sinifləşdirmədə nəyi göstərir? (Çəki: 1)

- ☐ kənd təsərrüfatı sahəsində olan ədəbiyyatını
 - ☐ biologiya sahəsində olan ədəbiyyatı
 - ☐ tibb sahəsində olan ədəbiyyatı
 - ☒ ümumi maşınqayırma və elektronika sahəsində olan ədəbiyyatı
 - ☐ ekologiya sahəsində olan ədəbiyyatı
-

Sual: Standartlar neçə növ tələbləri nəzərdə tutur? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Sahə standartları, texniki şərtlər və müəssisə standartları təsdiq edildikdən sonra hansı müddət ərzində dövlət informasiya bankına göndərilməlidir? (Çəki: 1)

- ☐ 15 gün
 - ☒ 30 gün
 - ☐ 40 gün
 - ☐ 45 gün
 - ☐ 50 gün
-

Sual: Sahə standartı nədir? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasının nazirliyi tərəfindən təsdiq olunmuş
 - ☐ müəssisələrdə tətbiq olunan standartlar
 - ☐ bütün sahələri əhatə edən standartlar
 - ☐ milli standartlar
 - ☐ dövlətlərarası standartlar
-

Sual: Standartın növlərinə aid olmayanı göstərin. (Çəki: 1)

- ☐ əsasverici standartlar
 - ☐ məhsul, xidmət üçün standartlar
 - ☐ proseslər üçün standartlar
 - ☐ nəzarət metodları üçün standartlar
 - ☒ kompleks standartlar
-

Sual: Dövlət standartlaşdırma sisteminin standartların kompleksində "Texniki şərtlərin işlənməsi, razılaşdırılması, təsdiqi və qeydiyyatı" hansı standartla müəyyən edilir? (Çəki: 1)

- ☐ AZS 1.0 - 96
- ☐ AZS 1.2 - 96

- ☒ AZS 1.3 - 96
 - ☐ AZS 1.4 - 96
 - ☐ AZS 1.5 - 96
-

Sual: Sahə standartlarının işlənilib hazırlanması, razılaşdırılması, təsdiqi və qeydiyyatı qaydalarını müəyyən edən standart hansıdır? (Çəki: 1)

- ☐ AZS 1.0 - 96
 - ☐ AZS 1.2 - 96
 - ☐ AZS 1.3 - 96
 - ☐ AZS 1.4 - 96
 - ☒ AZS 1.6 - 96
-

Sual: Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Əsasnaməsi nə vaxt təsdiq edilmişdir? (Çəki: 1)

- ☒ dekabr 2001-ci il
 - ☐ oktyabr 2002-ci il
 - ☐ yanvar 2003-cü il
 - ☐ dekabr 2005-ci il
 - ☐ mart 2002-ci il
-

Sual: Texniki rəqlamentlərə nə aiddir? (Çəki: 1)

- ☒ qanunvericilik aktları
 - ☐ Hökumət qərarları
 - ☐ İcra orqanlarının normativ aktları
 - ☐ Müəssisə standartları
 - ☐ Regional standartlar
-

Sual: Aşağıdakılardan hansı məhsulun markalanmasına aid deyil? (Çəki: 1)

- ☒ Sınaq metodu
 - ☐ Məhsulun adı
 - ☐ İstehsalçı müəssisənin adı, ünvanı
 - ☐ İstehsal tarixi
 - ☐ İstismar müddəti
-

Sual: Sahə standartları nə zaman hazırlanır? (Çəki: 1)

- ☒ məhsula, xidmətə aid dövlət standartları olmadıqda
 - ☐ müəssisənin tələbi ilə
 - ☐ məhsula olan tələbləri dəqiqləşdirəndə
 - ☐ təhlükəsizlik tələblərini gücləndirmək üçün
 - ☐ müəssisə standartının tələbləri əsasında
-

Sual: Texniki şərtlər nə zaman hazırlanır? (Çəki: 1)

- ☒ məhsulun (işin, xidmətin) dövlət və sahə standartları olmadıqda
- ☐ müəssisənin müraciətinə əsasən

- ☐ sahə üzrə termin və anlayışlar hazırlanarkən
 - ☐ dövlət standartının tələlərinin "yumşaldılması" məqsədilə
 - ☐ müəssisə standartının tətbiqi məqsədi ilə
-

Sual: İSO təşkilatının neçə həqiqi üzvü vardır? (Çəki: 1)

- ☒ 102
 - ☐ 124
 - ☐ 110
 - ☐ 130
 - ☐ 89
-

Sual: Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətdə texniki maneələrə dair Sazişinin əsas müddəaları hansılardır? (Çəki: 1)

- ☒ Standartlaşdırma üzrə normative sənədlərin harmonizasiyası və B, C, D, E bəndlərində qeyd olunanlar
 - ☐ Milli rejim və diskriminasiyaya yol verilməmə
 - ☐ Notifikasiya və şəffaflıq
 - ☐ Standartlaşdırma haqqında informasiya
 - ☐ Vahidləşdirmə haqqında informasiya
-

Sual: Beynəlxalq mal mübadiləsində texniki maneələr hansılardır? (Çəki: 1)

- ☒ standartlar, sertifikatlar
 - ☐ gömrük tarifləri
 - ☐ aksiz markaları
 - ☐ sınaq üsulları
 - ☐ təşkilatlar və aksiz markaları
-

Sual: Avropa İttifaqı ölkələrində texniki qanunvericilik hansı əsas sənədlə təmsil olunub? (Çəki: 1)

- ☒ direktivlərlə
 - ☐ Avropa normaları ilə
 - ☐ Beynəlxalq standartla
 - ☐ qanunlarla
 - ☐ sertifikatlarla
-

Sual: ÜTT-yə üzv olmaq üçün Azərbaycan standartlaşdırma sahəsində hansı şərtləri yerinə yetirməlidir? (Çəki: 1)

- ☒ texniki nizamlaşdırma siyasətinə keçməli və B, C, D, E bəndlərində qeyd olunanlar
 - ☐ beynəlxalq standartlar əsasında işlənmiş Milli standartlar işlənməli
 - ☐ məlumat mərkəzi yaratmalı
 - ☐ uyğunluğun qiymətləndirilməsi sistemini tətbiq etməli
 - ☐ üzvlük haqqını ödəməli
-

Sual: Beynəlxalq standartlaşdırmanın məqsədi (Çəki: 1)

- ☒ ticarətdə texniki maneələrin aradan qaldırılması

- ☐ ən yüksək tələblərin işlənməsi
- ☐ Milli standartların ləğvi
- ☐ iş münasibətlərində qarşılıqlı anlaşmanın artırılması
- ☐ öz standartlarını müxtəlif dövlətlər satmaq

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Standartlaşdırmanın bu üsulu məmulatların istismarı zamanı onların qarşılıqlı əvəz olunması üçün eyni funksional təyinatlı məmulatların tiplərinin, növlərinin, ölçülərinin sayının rəşional ixtisarı ilə xarakterizə olunur. Bu standartlaşdırmanın hansı üsuluna aiddir? (Çəki: 1)

- ☐ tipləşdirmə
- ☒ unifikasiya
- ☐ sistemləşdirmə
- ☐ simplifikatlaşdırma
- ☐ aqreqatlaşdırma

Sual: Standartlaşdırmanın bu üsulunun məqsədi məmulatların tiplərinin və ya digər növ müxtəlifliyinin sayını hazırkı vaxtda onlara olan tələbatı ödəmək üçün lazım olan miqdara qədər azaltmaqdır. Bu hansı üsuldur? (Çəki: 1)

- ☐ tipləşdirmə
- ☐ unifikasiya
- ☐ sistemləşdirmə
- ☒ simplifikatlaşdırma
- ☐ aqreqatlaşdırma

Sual: Standartlaşdırmanın bu üsulunda aparılan iş məmulatların, onların tərkib hissələrinin və detallarının müvafiq sıralarının təyin edilməsi ilə nəticələnir. Bu, standartlaşdırmanın hansı üsuludur? (Çəki: 1)

- ☒ tipləşdirmə
- ☐ unifikasiya
- ☐ sistemləşdirmə
- ☐ simplifikatlaşdırma
- ☐ aqreqatlaşdırma

Sual: Standartlaşdırmanın üsulu olan simplifikatlaşdırmaya tərifi ISO-nun hansı komitəsi tərəfindən verilmişdir? (Çəki: 1)

- ☐ İNFKO

- ☐ DEVKO
 - ☐ KASKO
 - ☒ STAKO
 - ☐ REMKO
-

Sual: Standartlaşdırmanın bu üsulunda məmulatların markalarının və tip ölçülərinin rəşional kombine edilməsi imkanları məhduddur. Bu, hansı usuldur? (Çəki: 1)

- ☐ unifikasiya
 - ☐ sistemləşdirmə
 - ☒ simplifikatlaşdırma
 - ☐ aqrəqatlaşdırma
 - ☐ tipləşdirmə
-

Sual: Standartlar nədən asılı olaraq kateqoriyalara bölünür? (Çəki: 1)

- ☒ təsir dairəsindən
 - ☐ təsdiq olunma yerindən
 - ☐ təsdiq olunma tarixindən
 - ☐ standartlaşdırma obyektindən
 - ☐ standartın strukturundan
-

Sual: Aşağıdakılardan hansı sahə standartları obyektlərinə aiddir? (Çəki: 1)

- ☐ ümumtexniki və təşkilati-metodik qaydalar və normalar
 - ☐ elmi-texniki terminlər və işarələr
 - ☒ sahədə tətbiq olunan eyni texnoloji proseslər
 - ☐ ölçmə vasitələrinin, maşınların dövlət sınağı
 - ☐ sahələrarası tətbiq olunan məmulatların dəqiqlik normaları
-

Sual: Hansı əsasverici standartla görə müxtəlif kateqoriyalı standartlar növlərə bölünür? (Çəki: 1)

- ☒ AZS 1.0 - 96
 - ☐ AZS 1.2 - 96
 - ☐ AZS 1.3 - 96
 - ☐ AZS 1.5 - 96
 - ☐ AZS 1.6 - 96
-

Sual: Ümumi texniki şərtlərin standartları adətən neçə bölmədən ibarət olur? (Çəki: 1)

- ☐ 4
 - ☐ 6
 - ☒ 8
 - ☐ 9
 - ☐ 10
-

Sual: Aşağıdakılardan hansı ümumi texniki şərtlərin standartlarının bölməsinə aid deyildir? (Çəki: 1)

- ☐ əsas parametrlər (ölçülər)

- ☐ keyfiyyət parametrlərinə, qablaşdırmaya, nişanlamaya ümumi tələblər
 - ☐ təhlükəsizlik tələbləri
 - ☒ məhsulun layihələndirilməsi qaydaları
 - ☐ məhsulun qəbul qaydaları
-

Sual: Aşağıdakı bəndlərdən hansı dövlət standartlarının məcburi tələblərinə aid deyil? (Çəki: 1)

- ☐ məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi
 - ☐ məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğu
 - ☐ ölçmələrin dəqiqliyini və vəhdətini təmin edən metroloji norma, qayda, tələb və müddəalar
 - ☐ məhsulların (işlərin, xidmətlərin) təhlükəsizlik texnikası və istehsalat sanitariyası tələbləri
 - ☒ məhsulların kompleks standartlaşdırılması
-

Sual: QOST nədir? (Çəki: 1)

- ☐ milli standart
 - ☐ beynəlxalq standart
 - ☒ dövlətlərarası standart
 - ☐ rusiya standartı
 - ☐ regional standart
-

Sual: Məhsul partiyası 500 məhsul vahidindən ibarətdir. Nəzarət nəticələrinə görə müəyyən olunmuşdur ki, partiyada 480 yararlı məhsul vahidi mövcuddur; 15 vahid bir qüsurdan, bir məhsul vahidi isə 3 qüsurdan ibarətdir. Nəzarət olunan partiyada neçə faiz qüsurlu məhsul vahidi və qüsuru var? (Çəki: 1)

- ☒ 4% və 5.2 %
 - ☐ 5% və 4.5 %
 - ☐ 3.8% və 5%
 - ☐ 4% və 4.8%
 - ☐ 4% və 5%
-

Sual: Qüsurluluq səviyyələrinin hansı növləri var? (Çəki: 1)

- ☒ giriş qüsurluluq səviyyəsi, qəbul qüsurluluq səviyyəsi, braklama qüsurluluq səviyyəsi, çıxış qüsurluluq səviyyəsi
 - ☐ çıxış qüsurluluq səviyyəsi, braklama qüsurluluq səviyyəsi
 - ☐ giriş qüsurluluq səviyyəsi, qəbul qüsurluluq səviyyəsi, braklama qüsurluluq səviyyəsi
 - ☐ giriş qüsurluluq səviyyəsi, braklama qüsurluluq səviyyəsi, çıxış qüsurluluq səviyyəsi
 - ☐ braklama qüsurluluq səviyyəsi, qəbul qüsurluluq səviyyəsi, çıxış qüsurluluq səviyyəsi
-

Sual: Nəzarət planının operativ xarakteristikasına əsasən partiyanın (q0) qəbul qüsurluluq səviyyəsinin 2%-dən çox olmadığı halda orta qiymətlə məhsul partiyasının 90% qəbul ediləcək, 10% isə braklanacaq. Əgər bu partiyalarda (qi) braklama qüsurluluq səviyyəsi 6% təşkil edərsə orta qiymətlə partiyanın yalnız 10% qəbul olunacaq.

Tədarükçünün və istehlakçının riskləri neçə faiz təşkil edəcək? (Çəki: 1)

- ☒ 10% və 10 %
- ☐ 2% və 10%
- ☐ 2% və 6%
- ☐ 10% və 6%
- ☐ 6% və 6%

Sual: Müəssisə standartı nə zaman hazırlanır? (Çəki: 1)

- ☒ müəssisədə ancaq daxili tələbat üçün hazırlanan məhsul (iş, xidmət) üçün
- ☐ müəssisə istehsala başlayan zaman
- ☐ məhsula olan tələbləri əks etdirən normativ sənəd olmadıqda
- ☐ idxal olunan məhsullara tələbatı gücləndirmək üçün
- ☐ sahə standartı işlənməmişdən qabaq

Bölmə: 0401

Ad	0401
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Beynəlxalq vahidlər sisteminin əsas və əlavə vahidləri aşağıdakı hansı variantların birində düzgün sadalanıb? (Çəki: 1)

- ☐ metr, kiloqram; saniyə; gərginlik; kelvin; mol
- ☐ coul, kilovatt, teşla; kelvin; amper; kandela; mol
- ☐ metr; amper; volt; millimetr; saat; kandela; om
- ☒ metr; kiloqram; saniyə; amper; kelvin; kandela; mol; radian; steradian
- ☐ saniyə, qram, metr, kandela, mol, nyuton

Sual: Ölçmə nədir? (Çəki: 1)

- ☐ obyektin keyfiyyətinin təyini
- ☒ fiziki kəmiyyətin qiymətinin texniki vasitələrin köməyi ilə təyini
- ☐ cihazın xətasının təyini
- ☐ normal xətanın təyini
- ☐ ölçmə vasitələrin yoxlanmasıdır

Sual: Birbaşa ölçmə nə deməkdir? (Çəki: 1)

- ☐ ölçülən kəmiyyətin düstur ilə təyini
- ☒ ölçülən kəmiyyətin qiymətinin təcrübə yolu ilə bilavasitə ölçü cihazının köməyi ilə tapılmasıdır
- ☐ ölçülən kəmiyyətin həqiqi qiymətinin tapılmasıdır
- ☐ ölçmənin xətasız icra edilməsidir
- ☐ ölçmənin normallaşdırılmasıdır

Sual: Dolayı ölçmə birbaşa ölçmədən nə ilə fərqlənir? (Çəki: 1)

- ☐ ölçmə bir neçə cihaz ilə təkrarlanır
 - ☐ ölçmə elektron cihazı ilə icra edilir
 - ☐ ölçülən kəmiyyətin məlum sabitlər ilə müqayisə edilməsi
 - ☐ ölçmə etalonları ilə qiymətləndirilir
 - ☒ axtarılan kəmiyyət funksional asılılıq ilə qiymətləndirilir
-

Sual: Eyni kəmiyyətin təkrar ölçülməsi zamanı sabit qalan və ya qanuna uyğun dəyişən ölçmə xətası necə adlanır? (Çəki: 1)

- ☐ təsadü xəta
 - ☒ sistemətik xəta
 - ☐ kobud xəta
 - ☐ kənara çıxan
 - ☐ dəyişən
-

Sual: Ölçmə vasitələrinin növləri hansı variantda düzgün verilmişdir? (Çəki: 1)

- ☐ ölçülər; ölçmə çeviriciləri; ölçmə qurğuları
 - ☐ ölçmə çeviriciləri; ölçmə qurğuları; ölçmə sistemləri
 - ☒ ölçülər; ölçmə çeviriciləri; ölçmə qurğuları; ölçmə cihazları; ölçmə sistemləri; köməkçi ölçmə vasitələri
 - ☐ ölçülər; ölçmə cihazları; ölçmə sistemləri; ölçmə çeviriciləri
 - ☐ ölçülər; ölçmə sistemləri; ölçmə cihazları
-

Sual: Ölçmələr zamanı təsiredici faktorların yox edilməsi üçün hansı üsullardan istifadə olunur? (Çəki: 1)

- ☐ ümumi işıqlandırma, kombinə edilmiş işıqlandırma, işarəyə görə kompensəetmə
 - ☐ yerli işıqlandırma, işarəyə görə kompensəetmə, ölçmə üsulu
 - ☐ mikroklimat, havanın təmizliyi, ölçmə şəraiti, qarşılıqlı əvəzetmə
 - ☒ əvəzetmə, işarəyə görə kompensəetmə, qarşıqoyma
 - ☐ qarşıqoyma, nəticənin düzəliş əmsalına vurulması
-

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: «Fiziki kəmiyyət» anlayışının düzgün tərifini seçin: (Çəki: 1)

- ☐ fiziki kəmiyyət – keyfiyyətə bütün obyektlər üçün ümumi olan xassədir
- ☐ fiziki kəmiyyət – keyfiyyətə və kəmiyyətə hər bir obyekt üçün ayrıca qiymətə malik

olan xassədir

- ☒ fiziki kəmiyyət – keyfiyyətə əksər fiziki obyektlər üçün ümumi, lakin hər bir obyekt üçün ayrıca qiymətə malik olan xassədir
- ☐ fiziki kəmiyyət – kəmiyyətə hər bir obyekt üçün ayrıca qiymətə malik olan xassədir
- ☐ fiziki kəmiyyət - keyfiyyətə əksər fiziki obyektlər üçün ümumi qiymətə malik olan xassədir

Sual: Ölçmələri planlaşdıran zaman əvvəlcədən seçilən başlanğıc kəmiyyətlər hansılardır? (Çəki: 1)

- ☐ styudent əmsalı, riyazi gözləmə
- ☒ orta ədədi meyllənmənin buraxılabilən qiyməti, etibarlılıq ehtimalı, əvvəlcədən aparılan sınaqların sayı
- ☐ orta ədədi meyllənmənin buraxılabilən qiyməti, reqressiya əmsalı, təsiredici faktorların qiyməti
- ☐ etibarlılıq ehtimalı, sınaqların sayı, styudent əmsalı
- ☐ etibarlılıq ehtimalı, reqressiya əmsalı, əvvəlcədən aparılan ölçmələrin sayı

Sual: Ölçmələrin nəticəsinə təsir edən amillər hansılardır? (Çəki: 1)

- ☐ əməyin sanitariya-gigiyena şəraiti, Pirsən kriteriyası
- ☒ ölçmə obyekti, subyekt, ölçmə üsulu, ölçmə vasitəsi, ölçmə şəraiti
- ☐ eksperimentin iş şəraiti, maddənin sıxlığı, istehsalat səbəbləri
- ☐ ekspertin peşə hazırlığı, maddənin sıxlığı və rəngi, havanın nəmliyi
- ☐ havanın nəmliyi və sıxlığı, ölçmə üsulu, işə girişmə dövrü

Bölmə: 0403

Ad	0403
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Beynəlxalq sistemin törəmə vahidləri əsas və əlavə vahidlərlə hansı tənliklə bağlıdır? (Çəki: 1)

$[Q] = m^{\alpha} \cdot kg^{\beta} \cdot S^{\gamma}$ ☒

$Q = m^{\alpha} \cdot kg^{\beta} \cdot S^{\gamma}$ ☐

$[Q] = K [A]^{\alpha} \cdot [B]^{\beta} \cdot [C]^{\gamma} \dots$ ☐

$Q = K [A]^{\alpha} \cdot [B]^{\beta} \cdot [C]^{\gamma} \dots$ ☐

$[Q] = [A]^{\alpha} \cdot [B]^{\beta} \cdot [C]^{\gamma} \dots$ ☐

Sual: Ölçmə üsulu nəyə deyilir? (Çəki: 1)

- ☐ ölçülən kəmiyyətin həqiqi qiymətinin tapılmasına
- ☐ cihaz göstərişinin etalon ilə müqayisəsinə

- ☐ ölçülən fiziki kəmiyyətin funksional təyininə
 - ☒ ölçülən kəmiyyətin ölçü vahidi ilə müqayisəsinə
 - ☐ ölçü cihazının seçilməsinə
-

Sual: Ölçmə üsuluna aid meyarla müqayisə metodunun düzgün təsnifatlaşdırılması hansı variantda verilmişdir? (Çəki: 1)

- ☒ meyarla müqayisə metodu sıfır və differensial üsullara bölünür; onlar isə tutuşdurma, əvəzləmə və üst-üstə düşmə üsullarına bölünür
 - ☐ meyarla müqayisə metodu sıfır və differensial üsullara bölünür
 - ☐ meyarla müqayisə metodu tutuşdurma, əvəzləmə və üst-üstə düşmə üsullarına bölünür
 - ☐ meyarla müqayisə metodu sıfır, tutuşdurma, əvəzləmə üsullarına bölünür
 - ☐ meyarla müqayisə metodu differensial, tutuşdurma, əvəzləmə və üst-üstə düşmə üsullarına bölünür
-

Sual: Təsadüfi xəta necə xarakterizə edilir? (Çəki: 1)

- ☐ təsadüfi xətanın qiymətini və işarəsini təyin etmək mümkündür və o, ölçmə nəticəsindən istisna olunur
 - ☐ təsadüfi xətanın qiymətini təyin etmək mümkün deyil, ölçmə nəticəsindən istisna olunmur
 - ☒ xətanın qiymətini və işarəsini əvvəlcədən təyin etmək mümkün deyil
 - ☐ təsadüfi xəta ölçmə nəticəsindən istisna olunmur
 - ☐ təsadüfi xətanı müəyyən edən amillər dəyişməyən intensivliklə özünü biruzə verir
-

Sual: Təsadüfi xətaların xarakteristikaları hansılardır? (Çəki: 1)

- ☒ riyazi gözləmə, dispersiya, orta kvadratik meyletmə
 - ☐ riyazi gözləmə, orta kvadratik meyletmə, orta ədədi tarazlaşma
 - ☐ dispersiya; orta harmonik tarazlaşma
 - ☐ riyazi gözləmə; orta həndəsi tarazlaşma
 - ☐ orta kvadratik meyletmə, orta ədədi və həndəsi tarazlaşma
-

Sual: Nisbətler şkalası üzrə ölçmələrin riyazi modeli aşağıdakı ifadələrdən hansıdır?

(Çəki: 1)

- $x = x[\theta] - \eta[\theta] - V$ ☐
 - $Q_1 + \eta_1 \geq Q_2 + \eta_2$ ☐
 - $\frac{Q+V}{[\theta]} + \eta = x$ ☒
 - $\frac{Q+V}{[\theta]} = x + A$ ☐
 - $\theta = -H - V$ ☐
-

Sual: Cərgə şkalası üzrə ölçmələrin riyazi modeli aşağıdakı ifadələrdən hansıdır? (Çəki: 1)

- $x = x[\theta]$ ☒
- ☐

$$H = \eta[\varrho]$$

$$Q = x[\varrho] - \eta[\varrho] - V$$

$$Q_1 + \eta_1 < Q_2 + \eta_2$$

$$\frac{Q+V}{[\varrho]} + \eta = x$$

Bölmə: 0501

Ad	0501
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: ISO/BEK Rəhbərlik 2 sənədi normativ sənədlərin tətbiqinin neçə üsulunu tövsiyə edir? (Çəki: 1)

- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6

Sual: Hansı kateqoriyalı standartlar «cild metodu» ilə qəbul edilə bilər? (Çəki: 1)

- ☒ beynəlxalq standartlar
- ☐ milli standartlar
- ☐ sahə standartları
- ☐ texniki şərtlərin standartları
- ☐ elmi-texniki və mühəndis cəmiyyətlərinin və digər ictimai birliklərin

Sual: Azərbaycan Respublikasının qanunvericiliyinə görə idxal olunan məhsul Respublikada qüvvədə olan normativ sənədlərin məcburi tələblərinə uyğun olmalıdır. Bu uyğunluğu nə ilə təsdiqləyirlər? (Çəki: 1)

- ☐ standartın tələbləri ilə
- ☒ sertifikatlaşdırma yolu ilə
- ☐ normativ sənədlərin təhlili ilə
- ☐ standartlarda verilmiş parametrlərlə
- ☐ sahə və müəssisə standartlarının tətbiqi ilə

Sual: Əgər idxal olunmuş məhsul Azərbaycan Respublikasının qanunvericiliyinə görə məcburi sertifikatlaşdırılmalıdır, onda bu məhsul nə ilə müşayət olunmalıdır? (Çəki: 1)

- ☐ məhsulun standartı ilə
- ☐ texniki pasportla
- ☒ göndərilmiş sənədi ilə

- ☐ uyğunluq sertifikatı və uyğunluq nişanı ilə
 - ☐ sınaq protokolu ilə
-

Sual: Standartlaşdırmanın iqtisadi səmərəliliyi hesablanarkən neçə metoddan istifadə olunur? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Aşağıdakılardan hansı kapital qoyuluşuna aid deyildir? (Çəki: 1)

- ☐ elmi-tədqiqat, konstruktor işlərinə çəkilən xərclər
 - ☒ müəssisənin amortizasiya xərcləri
 - ☐ nümunəvi və seriyalı istehsala çəkilən xərclər
 - ☐ maşının sınağının təşkilinə və aparılmasına çəkilən xərclər
 - ☐ standartın yaradılmasına və tətbiq olunmasına çəkilən xərclər
-

Sual: Aşağıdakılardan hansı cari xərclərə aid deyildir? (Çəki: 1)

- ☐ istehsalatda çalışan fəhlələrin əmək haqqı
 - ☐ material və xammala çəkilən xərclər
 - ☒ məmulatın sınağının təşkilinə və aparılmasına çəkilən xərclər
 - ☐ amortizasiya xərcləri
 - ☐ məmulatın (maşının) ömrü boyu onun cari təmirinə və istismarına
-

Sual: İqtisadi cəhətdən ən yaxşı standart hansı standartdır? (Çəki: 1)

- ☐ o standartdır ki, onun tətbiqi insanların təhlükəsizliyini təmin edir
 - ☐ o standartdır ki, onun tətbiqi ətraf mühitə dəyən ziyanı minimum səviyyəyə salır
 - ☒ o standartdır ki, onun tətbiqi məhsulun istehsalına çəkilən gətirilmiş
 - ☐ o standartdır ki, onun tətbiqi kapital qoyuluşunun səmərəlilik
 - ☐ o standartdır ki, onun tətbiqi buraxılan məhsulun keyfiyyətini
-

Sual: Səmərəliliyin normativ əmsalının En qiymətləri direktiv sənədlərdə və sorğu kitablarında adətən verilir. Əgər konkret məmulat üçün xüsusi normativ qiymətlər verilmirsə, onda En – in qiyməti neçəyə bərabər götrülür? (Çəki: 1)

- ☐ 0,30
 - ☐ 0,25
 - ☒ 0,12
 - ☐ 0,10
 - ☐ 0,06
-

Bölmə: 0502

Ad

0502

Suallardan

9

Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Standartların tətbiqinin birinci üsulu aşağıdakılardan hansını nəzərdə tutmur? (Çəki: 1)

- ☐ elmi-tədqiqat və təcrübi-konstruktor işlərində standartların birbaşa
- ☐ məhsulun layihələndirilməsi, istehsalı və sınağı proseslərində
- ☐ məhsulun sertifikatlaşdırılması prosesində standartların birbaşa
- ☒ standartın digər normativ sənədə daxil edilməsini
- ☐ standartın idarəetmə fəaliyyəti proseslərində tətbiqini

Sual: Azərbaycan Respublikasında istehsal edilən məhsulun ixrac edilməsi üçün normativ sənədlərin tətbiqi nə ilə təyin edilir? (Çəki: 1)

- ☐ standartlarda verilmiş məcburi və ya tövsiyə olunan tələblərlə
- ☐ texniki şərtlərdə verilmiş parametrlərlə
- ☒ tərəf müqabilləri arasında bağlanmış müqavilə ilə
- ☐ ixrac edilən məhsulun keyfiyyət göstəriciləri ilə
- ☐ istehsal müəssisəsinin texniki səviyyəsi ilə

Sual: Beynəlxalq, regional standartların və xarici ölkələrin milli standartlarının Azərbaycan Respublikasında tətbiqi nəyin əsasında həyata keçirilir? (Çəki: 1)

- ☐ Nazirlər Kabinetinin icazəsi
- ☐ nazirliklərin təşəbbüsü
- ☒ əməkdaşlıq haqqında beynəlxalq sazişlər, standartlaşdırma üzrə
- ☐ istehsal müəssisələrinin təşəbbüsü
- ☐ istehsal və xidmət üzrə firmaların təşəbbüsü

Sual: Standartların tətbiqi nəticəsində alınan faktiki iqtisadi səmərə necə hesablanır? (Çəki: 1)

$$I_s = \frac{M_1 - M_2}{K_2 - K_1} \quad \text{○}$$

$$I_s = G_1 - G_2 \quad \text{○}$$

$$I_s = (P - E_n \cdot K) \cdot N \quad \text{○}$$

$$I_s = (\Delta M + E_n \cdot \Delta K) \cdot N \quad \text{○}$$

$$I_s = I_x \cdot K' \quad \text{●}$$

Sual: Standartlaşdırmanın iqtisadi səmərəliliyinin hesablanması metodları hansı standartlarda şərh edilir? (Çəki: 1)

- ☐ ГОСТ 2.034 – 83; ГОСТ 2.003 – 83;
- ☐ ГОСТ 2.743 – 82; ГОСТ 2.031– 83
- ☐ ГОСТ 2.201 – 80; AZS 1.4– 96
- ☒ ГОСТ 20779 – 81; ГОСТ 20780– 81;

Sual: Standartlaşdırılan məhsul vahidinə sərf olunan gətirilmiş xərclər hansı düsturla təyin edilir? (Çəki: 1)

$G = M - E_n \cdot K$ ●

$G = \frac{M_1 - M_2}{K_2 - K_1}$ ●

$G = \frac{K_2 - K_1}{M_1 - M_2}$ ●

$G = (P - E_n \cdot K) \cdot N$ ●

$G = M + E_n \cdot K$ ●

Sual: Kapital qoyuluşunun normativ ödənmə müddəti hansı düsturla təyin olunur? (Çəki: 1)

$T_{\text{ödə}} = \frac{M_1 - M_2}{K_2 - K_1}$ ●

$T_{\text{ödə}} = \frac{K_2 - K_1}{M_1 - M_2}$ ●

$T_{\text{ödə}} = \frac{M_1 + M_2}{K_1 - K_2}$ ●

$T_{\text{ödə}} = \frac{M_1 + M_2}{K_1 + K_2}$ ●

$T_{\text{ödə}} = \frac{M_1 + M_2}{K_2 - K_1}$ ●

Sual: (Çəki: 1)

E_n -in qiyməti konkret məhsul üçün hesablandıqdan sonra bu qiymət normativ əmsalın E_n qiyməti ilə müqayisə olunur. Hansı şərt ödənildikdə standartın işlənilib hazırlanması üçün qərar qəbul edilir?

$E_h = E_n$ ●

$E_h < E_n$ ●

$E_h > E_n$ ●

$E_h = 0$ ●

$E_h > 1$ ●

Sual: Məhsulun seriyalı istehsalı nəticəsində istehsal xərclərinin aşağı düşməsi ilə əlaqədar ucuzlaşma baş verir. Hesabat üçün ucuzlaşma əmsalının U qiyməti neçəyə bərabər götürülür? (Çəki: 1)

● 0,5

● 0,6

● 0,7

● 0,8

● 0,9

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Normativ sənədlərin Respublikada tətbiqi neçə formada həyata keçirilir? (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Yeni dövlətlərarası standartlar (ГОСТ) Azərbaycan Respublikasının ərazisində hansı orqanın qərarı ilə qüvvəyə minir? (Çəki: 1)

- ☐ Prezident Aparatının
 - ☐ Nazirlər Kabinetinin
 - ☐ müvafiq nazirliklərin
 - ☒ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
 - ☐ Səhiyyə nazirliyinin
-

Sual: Beynəlxalq, regional və xarici ölkələrin milli standartlarının bizim Respublikada tətbiqinin məqsədəuyğunluğu nə ilə təyin edilir? (Çəki: 1)

- ☒ ölkənin daxili tələbatı və ya xarici iqtisadi fəaliyyəti
 - ☐ ölkədə olan standartların təkmilləşdirilməsi
 - ☐ milli standartlarda olan norma və tələbləri dəqiqləşdirmək
 - ☐ buraxılan məhsulu və texnoloji prosesləri sertifikatlaşdırmaq
 - ☐ istehsal proseslərini standartlaşdırmaq
-

Sual: Bizim ölkənin Milli standartlarından başqa ölkələrin hüquqi və fiziki şəxsləri nəyin əsasında istifadə edə bilərlər? (Çəki: 1)

- ☒ əməkdaşlıq haqqında müqavilə və ya həmin standartları təsdiqləmiş
 - ☐ həmin standartların tələblərinin qəbul edilməsi
 - ☐ həmin standartlarda verilmiş normaların qəbul edilməsi
 - ☐ həmin standartlarda verilmiş metodların başqa ölkələrin tələblərinə
 - ☐ həmin standartların başqa ölkələrin dilinə tərcümə edilməsi
-

Sual: Müəssisə üçün standartlaşdırma, tipləşdirmə, unifikasiya və aqreqatlaşdırma üzrə tədbirlərin illik iqtisadi səmərəsi neçə parametrlə təyin edilir? (Çəki: 1)

- ☐ 3

- ☐ 4
- ☐ 5
- ☒ 6
- ☐ 7

Sual: Standartlaşdırmanın müqayisəetmə metodu ilə təyin olunan gözlənilən ümumi iqtisadi səmərəsi hansı düsturla hesablanır? (Çəki: 1)

- $I_s = (P - E_n \cdot K) \cdot N$ ☐
- $I_s = (\Delta M + E_n \cdot \Delta K) \cdot N$ ☒
- $I_s = I_x \cdot K'$ ☐
- $I_s = \frac{1}{T_{ad}}$ ☐
- $I_s = \frac{K_2 - K_1}{M_1 - M_2}$ ☐

Sual: Ölkənin əhalisi tərəfindən istehlak olunan keyfiyyəti yüksəldilmiş və yaxud yeni məhsulun standartlaşdırılmasından alınan illik iqtisadi səmərə hansı düsturla hesablanır? (Çəki: 1)

- $I_s = I_x \cdot K'$ ☐
- $I_s = (P - E_n \cdot K) \cdot N$ ☒
- $I_s = (\Delta M + E_n \cdot \Delta K) \cdot N$ ☐
- $I_s = G_1 - G_2$ ☐
- $I_s = \frac{K_2 - K_1}{M_1 - M_2}$ ☐

Sual: Kapital qoyuluşunun səmərəlilik əmsalı hansı düsturla hesablanır? (Çəki: 1)

- $E_k = \frac{M_1 - M_2}{K_2 - K_1}$ ☒
- $E_k = \frac{K_2 - K_1}{M_1 - M_2}$ ☐
- $E_k = \frac{M_1 + M_2}{K_1 - K_2}$ ☐
- $E_k = \frac{M_1 + M_2}{K_1 + K_2}$ ☐
- $E_k = \frac{M_1 + M_2}{K_2 - K_1}$ ☐

Sual: Texniki istehsalat təyinatlı yeni məhsulun limit qiyməti rəsmi metodikaya əsasən hansı düsturla hesablanır? (Çəki: 1)

- $Q = Q_y - Q_k$ ☐
- $Q = Q_y \cdot U$ ☒
- $Q = (Q_y - Q_k) \cdot U$ ☐

$$Q = G_1 - G_2 \quad \bullet$$

$$Q = (G_1 - G_2) \cdot U \quad \bullet$$

Bölmə: 0601

Ad	0601
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Buraxılan əsas və əlavə xətlərin həddləri, eləcə də dəqiqliyə təsir edən ölçmə vasitələrinin digər xassələri ilə təyin olunan ümumiləşdirilmiş xarakteristika necə adlanır? (Çəki: 1)

- ☒ dəqiqlik sinfi
- ☐ dəqiqlik göstəricisi
- ☐ dəqiqlik dərəcəsi
- ☐ keyfiyyət göstəricisi
- ☐ ölçmə dəqiqliyi

Sual: Cihazın üzlüyündə göstərilən 0,5 işarəsi nəyi göstərir? (Çəki: 1)

- ☐ xətanın mütləq qiymətini
- ☐ həssaslığı
- ☐ nisbi xətanı
- ☐ şkala bölgüsünü
- ☒ dəqiqlik sinfini

Sual: Ölçmə vasitələrinin həssaslığı necə təyin olunur? (Çəki: 1)

- ☐ dəqiqlik sinfinə görə
- ☐ şkala bölgüsünün şkala həddinə nisbətində görə
- ☐ mütləq xətanın qiymətinə görə
- ☒ çıxış signalının giriş signalına olan nisbətində görə
- ☐ nisbi xətanın qiymətinə görə

Sual: Aşağıdakılardan hansı metrologiyanın vəzifələrinə aid deyildir? (Çəki: 1)

- ☐ Ölçmələrin ümumi nəzəriyyəsi
- ☐ Ölçmə vasitələri və metodları
- ☐ Ölçmələrin dəqiqliyinin təyin edilməsi metodları
- ☒ Ölçmə vasitələrinin normativ-texniki sənədlərinin işlənmə texnologiyası
- ☐ Etalonlar və nümunəvi ölçmə vasitələri

Sual: İri Avropa ölkələrində etalonlara və vahidlərin ölçülərinin ötürülməsi üçün xidmətlərə çəkilən xərclər daxili milli məhsulun (DMM) neçə faizini təşkil edir? (Çəki: 1)

- ☐ 0,003 %
 - ☐ 0,004 %
 - ☐ 0,005 %
 - ☒ 0,006 %
 - ☐ 0,007 %
-

Sual: Qanunverici metrologiyaya aşağıdakılardan hansı bilavasitə aiddir ? (Çəki: 1)

- ☐ Ölçmələrin ümumi nəzəriyyəsi
 - ☒ Ölçmələrin vəhdətinin və ölçmə vasitələrinin eyniliyinin təmin olunması
 - ☐ Ölçmə vasitələri və metodları
 - ☐ Ölçmələrin dəqiqliyinin təyin edilməsi metodları
 - ☐ Normativ-texniki sənədlərin işlənmə texnologiyası
-

Sual: Metrologiya nədir? (Çəki: 1)

- ☐ Fiziki kəmiyyətlərin ölçülməsi haqqında informasiya verən vasitədir
 - ☐ Texniki ölçmə vasitələrinin iş prinsipini öyrənən elmdir
 - ☒ Fiziki kəmiyyətlərin ölçülmələri, ölçmələrin vəhdətinin təmin olunması metodları və vasitələri, lazımi dəqiqliyə nail olma üsulları haqqında elmdir
 - ☐ Ölçmə vasitələrinin eyniliyinin təmin edilməsi haqqında elmdir
 - ☐ Ölçmə texnikası, elektronika və hesablama texnikası haqqında elmdir
-

Sual: Metrologiyanın hüquqi əsasları dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ Dövlət tərəfindən müəyyənləşdirilmiş qaydalarla ölçmə vasitələrinin eyniliyinin və ölçmələrin vəhdətinin təmin edilməsi
 - ☐ Metrologiya elminin fundamental əsaslarının işlənilib hazırlanması
 - ☐ Nəzəri işləmələrin praktiki tətbiqi məsələləri
 - ☐ Qanunverici metrologiyanın müddəalarının praktiki tətbiqi məsələləri
 - ☐ Standartlar və normativ sənədlər
-

Sual: Metrologiyanın neçə əsas istiqaməti mövcuddur? (Çəki: 1)

- ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
 - ☒ 7
-

Sual: Metrologiyanın predmeti nədir? (Çəki: 1)

- ☐ Ölçmələr, onların növləridir
 - ☒ Ölçmələr, onların vəhdəti və dəqiqliyidir
 - ☐ Ölçmələr, onların xarakteristikasıdır
 - ☐ Ölçülən kəmiyyətin qiymətinin tapılmasıdır
 - ☐ Ölçü cihazının texniki xarakteristikalarıdır
-

Sual: Metrologiyanın predmeti nədir? (Çəki: 1)

- ☐ Ölçmələr, onların növləridir

- ☒ Ölçmələr, onların vəhdəti və dəqiqliyidir
 - ☐ Ölçmələr, onların xarakteristikasıdır
 - ☐ Ölçülən kəmiyyətin qiymətinin tapılmasıdır
 - ☐ Ölçü cihazının texniki xarakteristikalarıdır
-

Sual: Nəzəri metrologiya nə ilə məşğul olur? (Çəki: 1)

- ☐ Ölçmələrin vəhdətinin təmin edilməsi ilə
 - ☐ Qanunverici metrologiyanın müddəalarının praktiki tətbiqi ilə
 - ☐ Nəzəri işləmələrin praktiki tətbiqi ilə
 - ☒ Metrologiya elminin fundamental əsaslarının işlənilib hazırlanması ilə
 - ☐ Normativ-texniki sənədlərin işlənilib hazırlanması ilə
-

Sual: Ölçmələrin vəhdətinin təmin edilməsi üçün aşağıdakılardan hansı şərt yerinə yetirilir? (Çəki: 1)

- ☒ Ölçmələrin buraxıla bilən xətalara və bu xətalara verilmiş ehtimalla həddləri müəyyənləşdirilir
 - ☐ Ölçmələrdə istənilən ölçü vahidləri tətbiq edilir
 - ☐ Ölçmələrin aparılması üçün lazımi otaq şəraiti yaradılır
 - ☐ Ölçmələri aparmamışdan əvvəl ölçmə obyektini seçilir və onun haqqında informasiya toplanır
 - ☐ Ölçmələrin aparılmasında ekspertlər iştirak edirlər
-

Sual: Ölçmələrin vəhdətinin təmin edilməsi üçün neçə şərt yerinə yetirilir? (Çəki: 1)

- ☐ 1
 - ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: Sənaye cəhətdən inkişaf etmiş ölkələrin daxili milli məhsulunun (DMM) neçə faizi ölçmələrə və onlarla əlaqəli əməliyyatların aparılmasına sərf edilir? (Çəki: 1)

- ☐ 1-2 faizini
 - ☒ 3-6 faizini
 - ☐ 6-8 faizini
 - ☐ 8-9 faizini
 - ☐ 9-10 faizini
-

Sual: Tətbiqi metrologiya nə ilə məşğul olur? (Çəki: 1)

- ☐ Metrologiya elminin fundamental əsaslarının işlənilib hazırlanması ilə
 - ☐ Normativ-texniki sənədlərin işlənilib hazırlanması ilə
 - ☒ Metrologiya üzrə nəzəri işləmələrin və qanunverici metrologiyanın müddəalarının praktiki tətbiqi ilə
 - ☐ Ölçmə vasitələrinin texniki xarakteristikalarının optimallaşdırılması ilə
 - ☐ Ölçü cihazlarının layihələndirilməsi ilə
-

Ad	0602
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: "Fiziki kəmiyyət" anlayışının düzgün tərifini seçin. (Çəki: 1)

- ☐ A) Fiziki kəmiyyət – keyfiyyətə bütün obyektlər üçün ümumi olan xassədir
- ☐ B) Fiziki kəmiyyət – keyfiyyətə və kəmiyyətə hər bir obyekt üçün ayrıca qiymətə malik olan xassədir
- ☒ C) Fiziki kəmiyyət – keyfiyyətə əksər fiziki obyektlər üçün ümumi, lakin hər bir obyekt üçün ayrıca qiymətə malik olan xassədir
- ☐ D) Fiziki kəmiyyət – keyfiyyətə hər bir obyekt üçün ayrıca qiymətə malik olan xassədir
- ☐ E) Fiziki kəmiyyət – keyfiyyətə əksər fiziki obyektlər üçün ümumi qiymətə malik olan xassədir

Sual: "Metrologiya" termini hansı dilin iki sözünün birləşməsindən əmələ gəlmişdir? (Çəki: 1)

- ☐ ərəb dilinin
- ☐ ingilis dilinin
- ☐ türk dilinin
- ☒ yunan dilinin
- ☐ rus dilinin

Sual: Bir neçə inkişaf etməkdə olan Asiya ölkələrində etalonlara və vahidlərin ölçülərinin ötürülməsi üçün xidmətlərə çəkilən xərclər daxili milli məhsulun (DMM) neçə faizini təşkil edir? (Çəki: 1)

- ☐ 0,003 %
- ☐ 0,03 %
- ☒ 0,01 %
- ☐ 0,02 %
- ☐ 0,04 %

Sual: Fiziki kəmiyyətin vahidi dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ Fiziki kəmiyyətin ümumi qiyməti
- ☐ Fiziki kəmiyyətin xüsusi qiyməti
- ☒ Təyinatına görə 1-ə bərabər ədədi qiyməti olan fiziki kəmiyyət
- ☐ Təyinatına görə istifadə edilən fiziki kəmiyyət
- ☐ Təyinatına görə dəqiq qiymətə malik olan fiziki kəmiyyət

Sual: Köməkçi ölçmə vasitələri nədir? (Çəki: 1)

- ☐ elə ölçmə vasitəsidir ki, onların tətbiqi heç bir ölçmə vasitəsinə təsir göstərmir

- ☐ elə ölçmə vasitəsidir ki, onların tətbiqi ancaq bir qrup ölçmə vasitələrinə təsir göstərmir
 - ☐ elə ölçmə vasitəsidir ki, onları heç bir əlamətdən asılı olmayaraq müstəqil formada tətbiq etmək olar
 - ☒ elə ölçmə vasitəsidir ki, onların tətbiqi digər ölçmə vasitəsinə təsir göstərmir
 - ☐ elə ölçmə vasitəsidir ki, onların istifadəsi çox çətindir
-

Sual: Metrologiyanın aşağıda göstərilən istiqamətlərindən hansı qanunverici metrologiyaya aiddir? (Çəki: 1)

- ☐ Ölçmələrin ümumi nəzəriyyəsi
 - ☐ Ölçmələrin dəqiqliyinin təyin edilməsi metodları
 - ☒ Fiziki kəmiyyətlərin vahidləri və onların sistemləri
 - ☐ Ölçmə vasitələrinin layihələndirilməsi və istehsalı texnologiyası
 - ☐ Ölçmələrin düzgünlüyünün təyin edilməsi metodları
-

Sual: Ölçmə dəyişdiricisi nəyə deyilir? (Çəki: 1)

- ☒ ölçülən informasiyanın siqnalını sonradan dəyişdirmək, ötürmək, işləmək və saxlamaq üçün lazımi formaya salan ölçmə vasitəsinə deyilir
 - ☐ öz aralarında rabitə kanalı vasitəsilə birləşmiş ölçmə vasitələrinin və köməkçi qurğuların məcmuuna deyilir
 - ☐ bir yerdə yerləşmiş və müşahidəçi asanlıqla qəbul edə biləcəyi formada ölçmə informasiyası haqqında siqnal yaradan funksional köməkçi qurğuların məcmuuna deyilir
 - ☐ ölçülən informasiyanı saxlamaq üçün istifadə olunan qurğuya deyilir
 - ☐ müşahidəçinin asanlıqla qəbul edə biləcəyi formada ölçmə informasiyası haqqında siqnal yaradan ölçmə vasitəsinə deyilir
-

Sual: Ölçmə qurğusu nəyə deyilir? (Çəki: 1)

- ☐ ölçülən informasiyanın siqnalını sonradan dəyişdirmək, ötürmək, işləmək və saxlamaq üçün lazımi formaya salan ölçmə vasitəsinə deyilir
 - ☐ öz aralarında rabitə kanalı vasitəsilə birləşmiş ölçmə vasitələrinin və köməkçi qurğuların məcmuuna deyilir
 - ☒ bir yerdə yerləşmiş və müşahidəçi asanlıqla qəbul edə biləcəyi formada ölçmə informasiyası haqqında siqnal yaradan funksional köməkçi qurğuların məcmuuna deyilir
 - ☐ ölçülən informasiyanı saxlamaq üçün istifadə olunan qurğuya deyilir
 - ☐ müşahidəçinin asanlıqla qəbul edə biləcəyi formada ölçmə informasiyası haqqında siqnal yaradan ölçmə vasitəsinə deyilir
-

Sual: Ölçmə nədir? (Çəki: 1)

- ☐ Obyektin keyfiyyətinin təyini
 - ☒ Xüsusi texniki vasitənin köməyi ilə təcrübə yolu ilə fiziki kəmiyyətin qiymətinin tapılmasıdır
 - ☐ C) Cihazın xətasının təyini
 - ☐ D) Normal xətanın təyini
 - ☐ E) Ölçmə vasitələrinin yoxlanmasıdır
-

Sual: Ölçmə sistemi nədir? (Çəki: 1)

- ☐ Müşahidəçinin asanlıqla qəbul edə biləcəyi formada ölçmə informasiyası haqqında signal yaradan ölçmə vasitəsidir
- ☐ Elə ölçmə vasitəsidir ki, onun tətbiqi digər ölçmə vasitələrinə təsir göstərir
- ☐ Ölçülən informasiyanın signalını sonradan dəyişdirmək, ötürmək, işləmək və saxlamaq üçün lazımi formaya salan ölçmə vasitəsidir
- ☐ Bir yerdə yerləşən və müşahidəçinin asanlıqla qəbul edə biləcəyi formada ölçmə informasiyası haqqında signal yaradan funksional cəhətdən birləşmiş ölçmə vasitələrinin və köməkçi qurğuların məcmuudur
- ☒ Öz aralarında rabitə kanalı vasitəsilə birləşmiş, asanlıqla avtomatik qəbul edilə, işlənə və ötürülə bilən formada ölçmə informasiyası haqqında signal yaradan ölçmə vasitələrinin və köməkçi qurğunun məcmuudur

Sual: Ölçmə vasitəsinin tərifini seçin (Çəki: 1)

- ☒ Ölçmələrdə istifadə olunan və normalaşdırılmış metroloji xarakteristikalara malik olan texniki vasitələrə deyilir
- ☐ Ölçmələrdə geniş istifadə olunan və fiziki parametrlərə malik olan texniki vasitələrə deyilir
- ☐ Ölçmələrdə istifadə olunan və kiçik konstruktiv ölçülərə malik olan texniki vasitələrə deyilir
- ☐ Ölçmələrdə istifadə olunan və dəqiq fiziki-mexaniki parametrlərə malik olan stasionar texniki vasitələrə deyilir
- ☐ Ölçmələrdə istifadə olunan və lazımi konstruktiv ölçülərə malik olan stasionar texniki vasitələrə deyilir

Sual: Ölçü cihazı nədir? (Çəki: 1)

- ☒ Müşahidəçinin asanlıqla qəbul edə biləcəyi formada ölçmə informasiyası haqqında signal yaradan ölçmə vasitəsidir
- ☐ Elə ölçmə vasitəsidir ki, onun tətbiqi digər ölçmə vasitələrinə təsir göstərir
- ☐ Ölçülən informasiyanın signalını sonradan dəyişdirmək, ötürmək, işləmək və saxlamaq üçün lazımi formaya salan ölçmə vasitəsidir
- ☐ Bir yerdə yerləşmiş və müşahidəçinin asanlıqla qəbul edə biləcəyi formada ölçmə informasiyası haqqında signal yaradan funksional cəhətdən birləşmiş ölçmə vasitələrinin və köməkçi qurğuların məcmuudur
- ☐ Öz aralarında rabitə kanalı vasitəsilə birləşmiş, asanlıqla avtomatik qəbul edilə, işlənə və ötürülə bilən formada ölçmə informasiyası haqqında signal yaradan ölçmə vasitələrinin və köməkçi qurğunun məcmuudur

Bölmə: 0603

Ad	0603
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Ölçmələrin (sınaqların) minimal sayı hansı düsturla təyin edilir? (Çəki: 1)

$$n = \left(\frac{S_{\alpha} t_{m-1}}{\Delta x} \right)^2 \left(1 + \frac{0.5}{m} \pm \frac{2}{\sqrt{m}} \right) \quad \bullet$$

$$n = \left(\frac{S_{\alpha} t_{m-1}}{\Delta x} \right)^2 \left(1 - \frac{0.5}{m} \right) \quad \circ$$

$$n = \left(\frac{S_{\alpha} t_{m-1}}{\Delta x} \right)^2 \left(1 - \frac{0.5}{m} + \frac{2}{\sqrt{m}} \right) \quad \circ$$

$$n = \left(\frac{S_{\alpha} t_{m-1}}{\Delta x} \right)^2 \left(1 \pm \frac{2}{\sqrt{m}} \right) \quad \circ$$

$$n = \left(\frac{S_{\alpha} t_{m-1}}{\Delta x} \right)^2 (1 \pm m + 0.5m) \quad \circ$$

Sual: Cihazın üzrlüyündə göstərilən 0,5 işarəsi nəyi göstərir? (Çəki: 1)

- ☐ xətanın mütləq qiymətini
- ☐ həssaslığı
- ☐ nisbi xətanı
- ☐ şkala bölgüsünü
- ☒ dəqiqlik sinfini

Bölmə: 0701

Ad	0701
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Ölçü və Çəki üzrə XIII Baş Konfrans saniyənin hazırkı qiymətini (9192631770 ədədi) neçənci ildə müəyyənləşdirdi? (Çəki: 1)

- ☐ 1960
- ☐ 1965
- ☒ 1967
- ☐ 1970
- ☐ 1971

Sual: Suyun üçlük nöqtəsi hansı nöqtədir? (Çəki: 1)

- ☒ eyni zamanda buzun, suyun və buxarın olması nöqtəsidir
- ☐ eyni zamanda suyun və buxarın olması nöqtəsidir
- ☐ eyni zamanda buzun və buxarın olması nöqtəsidir
- ☐ eyni zamanda suyun və buzun olması nöqtəsidir
- ☐ ancaq suyun olması nöqtəsidir

Sual: Beynəlxalq temperatur şkalası BTŞ-90 neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 1985
 - ☐ 1987
 - ☒ 1989
 - ☐ 1991
 - ☐ 1993
-

Sual: Işıq şiddətinin vahidi kandellanın təzələnməsi üçün istifadə olunan dövlət ilkin etalonu neçənci ildə təsdiq edilmişdir? (Çəki: 1)

- ☒ 1983
 - ☐ 1985
 - ☐ 1986
 - ☐ 1987
 - ☐ 1990
-

Sual: Ölçmə nəticələrinin alınması üsullarına görə ölçmələr neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 2
 - ☐ 3
 - ☒ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Ölçmə vasitələrinin əsas xətalı hansı şərait üçün normalaşdırılır? (Çəki: 1)

- ☐ laboratoriya şəraiti üçün
 - ☐ müəssisə şəraiti üçün
 - ☐ işçi şəraiti üçün
 - ☐ istehsalat və sınaq şəraiti üçün
 - ☒ normal şərait üçün
-

Sual: Ölçmə vasitələrinin xətalı ifadə olunma üsuluna görə hansı xətalara bölünür? (Çəki: 1)

- ☐ statik, dinamik, təsadüfi
 - ☐ additiv, multiplikativ, sistemativ
 - ☒ mütləq, nisbi, gətirilmiş
 - ☐ multiplikativ, sistemativ, cəm
 - ☐ xətti-multiplikativ, sistemativ, cəm
-

Sual: Aşağıdakı ölçmələrdən hansının nəticələri tamamilə obyektiv olur? (Çəki: 1)

- ☐ Orqanoleptik ölçmələrin
 - ☐ Evristik ölçmələrin
 - ☐ Aləti ölçmələrin
 - ☐ Avtomatlaşdırılmış ölçmələrin
 - ☒ Avtomatik ölçmələrin
-

Sual: Aşağıdakılardan hansı ölçü şkalalarına aid deyildir? (Çəki: 1)

- ☐ Cərgə şkalası
 - ☐ Intervallar şkalası
 - ☐ Nisbətler şkalası
 - ☐ Mütləq şkalalar
 - ☒ Nisbi şkalalar
-

Sual: Empirik obyektlərin sinifləşdirilməsi üçün hansı şkalalardan istifadə edilir (bu cür şkalalarda sıfır və ölçü vahidləri olmur)? (Çəki: 1)

- ☐ Cərgə şkalasından
 - ☐ Intervallar şkalasından
 - ☐ Nisbətler şkalasından
 - ☒ Adların şkalasından
 - ☐ Mütləq şkalalardan
-

Sual: Fiziki kəmiyyətin şkalası nədir? (Çəki: 1)

- ☐ Ölçmələrin nəticələrinin qiymətləndirməsidir
 - ☐ Ölçülən kəmiyyətin ardıcıl qiymətləri sırasına uyğun olan işarə və rəqəmlərin məcmuudur
 - ☐ Dəqiq ölçmələrin nəticələridir
 - ☒ Dəqiq ölçmələrin nəticələri əsasında fiziki kəmiyyətn qaydaya salınmış qiymətlərinin ardıcılığıdır
 - ☐ Fiziki kəmiyyətlərin qiymətləndirilməsidir
-

Sual: İnsanın hiss orqanlarından istifadəyə əsaslanan ölçmələr necə adlanır? (Çəki: 1)

- ☒ Orqanoleptik ölçmələr
 - ☐ Evristik ölçmələr
 - ☐ Aləti ölçmələr
 - ☐ Avtomatlaşdırılmış ölçmələr
 - ☐ Avtomatik ölçmələr
-

Sual: İntuisyaya əsaslanan ölçmələr necə adlanır? (Çəki: 1)

- ☐ Orqanometrik ölçmələr
 - ☒ Evristik ölçmələr
 - ☐ Aləti ölçmələr
 - ☐ Avtomatlaşdırılmış ölçmələr
 - ☐ Avtomatik ölçmələr
-

Sual: Metroloji təcrübədə ölçü şkalalarının neçə növü məlumdur? (Çəki: 1)

- ☐ 3
 - ☐ 4
 - ☒ 5
 - ☐ 6
 - ☐ 7
-

Sual: Müqayisə edilən ölçülərin fərqlərini özündə əks etdirən şkala hansı şkaladır? (Çəki: 1)

- ☐ Çərgə şkalası
- ☒ Intervallar şkalası
- ☐ Nisbətler şkalası
- ☐ Adların şkalası
- ☐ Mütləq şkalalar

Sual: Ölçmə vasitələrinin şkalası nədir? (Çəki: 1)

- ☐ Ölçmələrin nəticələrinin qiymətləndirməsidir
- ☐ [Dəqiq ölçmələrin nəticələridir
- ☐ Fiziki kəmiyyətlərin qiymətləndirilməsidir
- ☐ Dəqiq ölçmələrin nəticələri əsasında fiziki kəmiyyətn qaydaya salınmış qiymətlərinin ardıcılığıdır
- ☒ Ölçülən kəmiyyətin ardıcıl qiymətləri sırasına uyğun olan işarə və rəqəmlərin məcmuudur

Sual: Ölçülərin rəqləmə vasitəsilə alınan sırası hansı şkalanı təşkil edir? (Çəki: 1)

- ☒ Çərgə şkalasını
- ☐ Intervallar şkalasını
- ☐ Nisbətler şkalasını
- ☐ Adların şkalasını
- ☐ Mütləq şkalaları

Sual: Reper şkalasının çatışmayan cəhəti hansıdır? (Çəki: 1)

- ☒ nöqtələr arasındakı intervallar məlum deyil
- ☐ bahalıdır
- ☐ mürəkkəb mexanizimlidir
- ☐ nöqtələr arasındakı intervallar böyükdür
- ☐ nöqtələr arasındakı intervallar kiçikdir

Bölmə: 0702

Ad	0702
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Ölçü cihazının dəqiqlik sinfi nəyi göstərir? (Çəki: 1)

- ☐ ölçmə xətasının dəqiq qiymətini
- ☐ cihazın həssaslığını
- ☒ ölçmə xətasının intervalını
- ☐ təsadüfi xətanın orta qiymətini
- ☐ şkalanın bölgü qiymətini

Sual: Ölçmələrin vəhdəti nəyə deyilir? (Çəki: 1)

- ☐ ölçmələrin elə vəziyyətinə deyilir ki, burada onlar müəyyən dəqiqliklə aparılır
 - ☐ ölçmələrin elə vəziyyətinə deyilir ki, burada ölçmələrin düzgünlüyü təmin olunur
 - ☒ ölçmələrin elə vəziyyətinə deyilir ki, burada ölçmələrin düzgünlüyü təmin edilir və ölçülən kəmiyyətlərin qiymətləri qanuniləşdirilmiş vahidlərlə ifadə olunur
 - ☐ ölçmələrin elə vəziyyətinə deyilir ki, burada ölçülən kəmiyyətlərin hər birinin qiyməti müxtəlif vahidlərlə ifadə olunur
 - ☐ ölçmələrin elə vəziyyətinə deyilir ki, burada ölçülən kəmiyyətlərin qiymətləri müəyyən dəqiqliklə tələblərə cavab verir
-

Sual: Ölçmələrin vəhdətinin təmin olunmasının hüquqi əsasını təşkil edən qanunverici metrologiya nələri nəzərdə tutur? (Çəki: 1)

- ☒ dövlət aktlarının və müxtəlif səviyyəli normativ-texniki sənədlərin tətbiqini
 - ☐ yüksək dəqiqliyə malik ölçmə vasitələrinin olmasını
 - ☐ dövlət və sahə standartlarının olmasını
 - ☐ dövlətin və istehsalatın qayda-qanunlarını
 - ☐ fiziki kəmiyyətlərin müəyyən ölçülərinin təzələnməsini və onlar haqqında informasiyanın əldə edilməsini
-

Sual: Hansı ölçü şkalasında qeyri-məlum ölçü sıfırla müqayisə olunur? (Çəki: 1)

- ☐ intervallar şkalasında
 - ☒ cərgə şkalasında
 - ☐ nisbətler şkalasında
 - ☐ dinamik ölçmə şkalasında
 - ☐ statik ölçmə şkalasında
-

Sual: Hansı etalonlara dövlət etalonları deyilir? (Çəki: 1)

- ☐ şahid və nüsxə etalonlarına
 - ☐ nüsxə və müqayisə etalonlarına
 - ☐ müqayisə və işçi etalonlarına
 - ☒ ilkin və ya xüsusi etalonlara
 - ☐ müqayisə və nüsxə etalonlarına
-

Sual: Yoxlama sxemləri neçə növə bölünür? (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Dövlət yoxlama sxeminin çertyoju nələri özündə birləşdirir? (Çəki: 1)

- ☐ vahid ölçünün ötürülmə metodunu, ölçünün aparılma qaydasını
- ☐ ölçmənin dəqiqliyini, alınmış nəticələrin riyazi üsullarla işlənməsini
- ☐ ölçmənin yerinə yetirilmə ardıcılığını, nümunəvi ölçmə vasitələri sahəsini
- ☒ etalonlar sahəsini, nümunəvi ölçmə vasitələri sahəsini, işçi ölçmə vasitələri sahəsini

- ☐ ölçmələrin dəqiqliyinin artırılmasını, ölçmə vasitələrinin dəqiqlik siniflərini
-

Sual: Lokal yoxlama sxemi hansı ölçmə vasitələrini əhatə edir? (Çəki: 1)

- ☐ ölkədə olan bütün ölçmə vasitələri parkını
☐ nazirliklərin təşkilatlarında yerləşən bütün ölçmə vasitələrini
☐ idarə və şirkətlərin təşkilatlarında yerləşən ölçmə vasitələrini
☐ ayrı-ayrı laboratoriyalarda yerləşən ölçmə vasitələrini
☒ konkret metroloji orqana təhkim olunmuş ölçmə vasitələrini
-

Sual: Ölçmələr dəqiqliyinə görə neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 2
☐ 3
☒ 4
☐ 5
☐ 6
-

Sual: Fiziki kəmiyyətlərin hansı əsas vahidləri təzələnir? (Çəki: 1)

- ☐ saniyə, metr, vatt, coul, radian, simens
☐ metr, volt, nyüton, paskal, Om, coul, vatt
☐ coul, paskal, vatt, amper, simens, volt
☒ saniyə, metr, kiloqram, kelvin, kandela, amper, mol
☐ kelvin, coul, paskal, Om, volt, vatt, metr
-

Sual: Metr işığın vakuumda $1/299792458$ zaman intervalında keçdiyi yolun uzunluğudur. Bu tərif Ölcü və Çəki üzrə XVII Baş Konfrans neçənci ildə qəbul etmişdir? (Çəki: 1)

- ☐ 1960
☐ 1970
☐ 1973
☒ 1983
☐ 1985
-

Sual: Kütlə vahidi-kiloqram-hansı ölçüyə və formaya malikdir? (Çəki: 1)

- ☐ kub formalı, eni və hündürlüyü 47 mm
☐ piramida formalı, eni və hündürlüyü 52 mm
☐ kub formalı, eni 23 mm, hündürlüyü 38 mm
☒ silindrik formalı, hündürlüyü və oturacağıın diametri 39 mm
☐ silindr formalı, hündürlüyü 42 mm, oturacağıın diametri 38 mm
-

Sual: Amperin təzələnməsi üçün dövlət ilkin etalonu kimi bir qatlı sarıqlı solenoidlərdən istifadə olunur. Daxili solenoid elektrik cərəyanını qoşan zaman hərəkətsiz solenoidin içərisinə müəyyən qüvvə ilə sıxılır. Bu qüvvə hansı düsturla ifadə olunur? (Çəki: 1)

$F = \mu_0 J k^2$ ☐

$F = \mu_0 s G$ ☐

$F = k J^2$ ☒

$$F = \frac{\alpha}{m^2}$$

$$F = \frac{\alpha}{\sqrt{k}^3}$$

Sual: Ölçülən kəmiyyətin zamandan asılılığının xarakterinə görə ölçmələr necə olur? (Çəki: 1)

- ☒ statik və dinamik
- ☐ ölçü ilə müqayisə
- ☐ bilavasitə qiymətləndirmə
- ☐ nisbi
- ☐ birgə

Sual: Xətlər ölçülən kəmiyyətdən asılılıq xarakterinə görə hansı xətlərə bölünür? (Çəki: 1)

- ☒ additiv, multiplikativ, xətti-multiplikativ, cəm
- ☐ statik, dinamik, sistematik, təsadüfi
- ☐ mütləq, nisbi, gətirilmiş, cəm
- ☐ additiv, qeyri-multiplikativ, sistematik
- ☐ xətti-multiplikativ, sistematik, təsadüfi

Sual: Əmələgəlmə xarakterinə görə ölçmə vasitələrinin xətləri hansı növlərə bölünür? (Çəki: 1)

- ☐ mütləq, nisbi
- ☐ additiv, multiplikativ
- ☐ gətirilmiş, cəm
- ☐ dinamik, statik
- ☒ sistematik, təsadüfi

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Ölçmə vasitəsinin nisbi xətası hansı düsturla təyin olunur? (Çəki: 1)

$$\Delta - X$$

$$\Delta / X$$

$$\Delta - X$$

$$\Delta \cdot X$$

$$\Delta + X$$

Sual: İstehsalat şəraitində hansı ölçmə vasitələrindən istifadə olunur? (Çəki: 1)

- ☐ ilkin və xüsusi etalonlardan
 - ☐ müqayisə və xüsusi etalonlardan
 - ☐ şahid və nüsxə etalonlardan
 - ☒ işçi ölçmə vasitələrindən
 - ☐ nümunəvi ölçmə vasitələrindən
-

Sual: Ölçülən kəmiyyət eyni ehtimalla Q1-dən Q2-dək hər hansı bir qiymətə malik olduqda situasiya modeli necə ifadə olunur? (Çəki: 1)

$P_0(Q) = \frac{1}{Q_2 - Q_1}$ ☒

$P_0(Q) = \frac{Q_1}{Q_2 - Q_1}$ ☐

$P_0(Q) = \frac{Q_1 - Q_2}{Q_1}$ ☐

$P_0(Q) = \frac{Q_1 - Q_2}{Q_2}$ ☐

$P_0(Q) = \frac{\Delta Q}{Q_2 - Q_1}$ ☐

Sual: Suyun üçlük nöqtə temperaturunu hansı standart meyllənmə səviyyəsində saxlamaq mümkündür? (Çəki: 1)

- ☐ 0,025 mK standart meyllənmə səviyyəsində
 - ☐ 0,095 mK standart meyllənmə səviyyəsində
 - ☐ 0,1 mK standart meyllənmə səviyyəsində
 - ☐ 0,15 mK standart meyllənmə səviyyəsində
 - ☒ 0,2 mK standart meyllənmə səviyyəsində
-

Sual: Suyun üçlük nöqtəsi hansı təzyiqdə hansı temperatura bərabərdir? (Çəki: 1)

5,81 mm cive sutunu təzyiqdə 0,04°C-ye ☐

5,45 mm cive təzyiqdə 0,06°C-ye ☐

4,56 mm cive sutunu təzyiqdə 0,01°C-ye ☒

4,75 mm cive sutunu təzyiqdə 0,03°C-ye ☐

4,80 mm cive sutunu təzyiqdə 0,04°C-ye ☐

Sual: Bərabərçiyinli tərəzidə F qüvvəsi çəki daşının kütləsi ilə tarazlaşır. Tarazlaşdırıcı çəki daşının kütləsi neçə qram olduqda elektrik cərəyanının şiddəti 1 amper təşkil edir? (Çəki: 1)

- ☐ 6q
 - ☒ 8q
 - ☐ 10q
 - ☐ 12q
 - ☐ 14q
-

Sual: Aşağıda göstərilən xarakteristikalarından hansı ölçmə xarakteristikalarına aid deyildir? (Çəki: 1)

- ☐ ölçmə xətalrı
 - ☐ fiziki kəmiyyətin əsl qiyməti
 - ☐ ölçmənin dəqiqliyi
 - ☒ ölçmə vasitəsinin qabarit ölçüləri
 - ☐ ölçmənin etibarlılığı
-

Sual: Ölçmə vasitələri neçə növə bölünür? (Çəki: 1)

- ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☒ 6
 - ☐ 7
-

Sual: Ölçmə vasitələrinin normalaşdırılan metroloji xarakteristikalarına aşağıdakılardan hansı aid deyildir? (Çəki: 1)

- ☐ ölçmələrin həddləri
 - ☐ ölçmə vasitəsinin xətası
 - ☐ şkalanın həddləri
 - ☐ təsir funksiyası
 - ☒ ölçmə vasitəsinin qabarit ölçüləri
-

Sual: Metroloji attestasiya nədir? (Çəki: 1)

- ☐ ölçü cihazının konstruktiv parametrlərinin yoxlanmasıdır
 - ☐ ölçmə vasitəsinin metroloji orqan tərəfindən konstruktiv parametrlərinin öyrənilməsidir
 - ☒ ölçmə vasitələrinin metroloji orqan tərəfindən hərtərəfli tədqiqi və alınan nəticəni göstərməklə ona sənəd verilməsidir
 - ☐ ölçmə vasitələrinin təmirdən sonra yoxlanılmasıdır
 - ☐ ölçmə vasitələrinin normativ sənədlərdə göstərilən tələblərə uyğunluğudur
-

Sual: Analoqlu cihazın şkalasının bölgüsünün qiyməti nəyə deyilir? (Çəki: 1)

- ☐ iki qonşu işarələr arasındakı məsafəyə
 - ☐ iki qonşu işarələrin oxları arasındakı məsafəyə
 - ☐ hesablama qurğusu vasitəsilə təyin edilmiş ədədə
 - ☒ şkalanın iki qonşu işarələrinə uyğun gələn kəmiyyətin qiymətlərinin fərqinə
 - ☐ şkalanın fiziki kəmiyyətin ən böyük və ən kiçik qiymətləri ilə məhdudlaşmış uzunluğuna
-

Sual: Ölçü cihazının gətirilmiş xətası hansı düsturla ifadə olunur? (Çəki: 1)

- ☐ $\Delta = x_{\text{q}} - x$
- ☐ $\Delta x = \frac{x_{\text{q}}}{x} \cdot 100$
- ☐ $\delta = \frac{\Delta}{x} \cdot 100$

$$\gamma = \frac{\Delta}{x_{\text{норм}}} \cdot 100$$

$$\gamma = \frac{\Delta \cdot x_n}{x_{\text{норм}}} \cdot 100$$

Bölmə: 0801

Ad	0801
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Hər ölkədən standartlaşdırma üzrə neçə təşkilat ISO-nun üzvü ola bilər? (Çəki: 1)

- ☒ bir
- ☐ ən azı iki
- ☐ üç
- ☐ dörd
- ☐ ISO açıq təşkilatdır, istənilən sayda

Sual: Aşağıdakılardan hansı ISO-nun rəhbəredici orqanlarına aiddir? (Çəki: 1)

- ☒ Baş Məclis
- ☐ Baş Şura
- ☐ Mərkəzi Komitə
- ☐ Apellyasiya Komissiyası
- ☐ Məşvərət Şurası

Sual: Aşağıdakılardan hansı ISO-nun rəhbəredici orqanlarına aiddir? (Çəki: 1)

- ☐ Apellyasiya Komissiyası
- ☐ Baş Şura
- ☐ Mərkəzi Komitə
- ☒ Şura
- ☐ Məşvərət Şurası

Sual: Aşağıdakılardan hansı ISO-nun əsas rəsmi şəxsləri siyahısına aid deyildir? (Çəki: 1)

- ☐ Prezident
- ☐ Vitse-prezident
- ☐ Xəzinədar
- ☒ Sədr
- ☐ Baş katib

Sual: Aşağıdakılardan hansı ISO-nun əsas rəsmi şəxsləri siyahısına aid deyildir? (Çəki:

1)

- ☐ Prezident
 - ☐ Vitse-prezident
 - ☒ Baş ekspert
 - ☐ Baş katib
 - ☐ Xəzinədar
-

Sual: ISO-nun ali qanunverici orqanı hansıdır? (Çəki: 1)

- ☒ Baş Məclis
 - ☐ Baş Şura
 - ☐ Mərkəzi Komitə
 - ☐ Apellyasiya Komissiyası
 - ☐ Məşvərət Şurası
-

Sual: Aşağıdakılardan hansı ISO Şurasının tərkibinə daxil deyildir? (Çəki: 1)

- ☐ 18 komitə-üzvün nümayəndəsi
 - ☐ Prezident
 - ☐ Vitse-prezident
 - ☐ Xəzinədar
 - ☒ Baş ekspert
-

Sual: Aşağıdakılardan hansı ISO Şurasının tərkibinə daxil deyildir? (Çəki: 1)

- ☐ 18 komitə-üzvün nümayəndəsi
 - ☐ Prezident
 - ☐ Vitse-prezident
 - ☒ Baş müşavir
 - ☐ Xəzinədar
-

Sual: ISO-nun İcraiyyə komitəsinə neçə komitə-üzv daxildir? (Çəki: 1)

- ☐ 3
 - ☐ 7
 - ☐ 11
 - ☒ 12
 - ☐ 18
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsidir? (Çəki: 1)

- ☒ Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə
 - ☐ Standartlaşdırma üzrə komitə
 - ☐ Təhlükəsizlik üzrə məsləhət komitəsi
 - ☐ İnformasiya texnikası üzrə əlaqələndirici komitə
 - ☐ Maliyyə komitəsi
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsidir? (Çəki: 1)

- ☐ Maliyyə komitəsi

- ☐ Birləşmiş proqram komitəsi
 - ☒ İstehlakçıların maraqlarının müdafiəsi üzrə komitə
 - ☐ İnformasiya texnikası üzrə əlaqələndirici komitə
 - ☐ Təhlükəsizlik üzrə məsləhət komitəsi
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsidir? (Çəki: 1)

- ☒ İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
 - ☐ İnformasiya texnikası üzrə əlaqələndirici komitə
 - ☐ Məhsulun keyfiyyətinin qiymətləndirilməsi üzrə komitə
 - ☐ Birləşmiş proqram komitəsi
 - ☐ Maliyyə komitəsi
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsi deyildir? (Çəki: 1)

- ☐ Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə
 - ☐ Plan komitəsi
 - ☐ Standartlaşdırmanın elmi prinsiplərini öyrənmək üzrə komitə
 - ☐ Elmi-texniki informasiya üzrə komitə
 - ☒ Birləşmiş proqram komitəsi
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsi deyildir? (Çəki: 1)

- ☒ Elmi-texniki informasiya üzrə komitə
 - ☐ Daxili və xarici audit üzrə komitə
 - ☐ Standart nümunələr üzrə komitə
 - ☐ İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
 - ☐ İstehlakçıların maraqlarının müdafiəsi üzrə komitə
-

Sual: ISO-nun texniki komitələri nə zaman yarımkomitələrə bölünür? (Çəki: 1)

- ☒ texniki komitələrin həll etdiyi məsələlər geniş olduqda
 - ☐ texniki komitələrin həll etdiyi məsələlər məhdud olduqda
 - ☐ texniki komitələrin aktiv üzvlərinin sayı çox olduqda
 - ☐ texniki komitələrin müşahidəçi üzvlərinin sayı çox olduqda
 - ☐ texniki komitələrdə aktiv və müşahidəçi üzvlər olduqda
-

Sual: BEK neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☐ 1901
 - ☒ 1906
 - ☐ 1946
 - ☐ 1951
 - ☐ 1957
-

Sual: Hər ölkədən neçə milli komitə BEK-in üzvü ola bilər? (Çəki: 1)

- ☒ Bir
- ☐ Ən azı iki
- ☐ Üç

- ☐ Dörd
- ☐ BEK açıq təşkilatdır, istənilən sayda

Sual: Aşağıdakılardan hansı BEK-in təşkilati strukturuna aid deyildir? (Çəki: 1)

- ☐ Şura
- ☐ İcraiyyə komitəsi
- ☐ Mərkəzi büro
- ☒ Məşvərət Şurası
- ☐ Texniki komitələr

Sual: Aşağıdakılardan hansı BEK-in təşkilati strukturuna aid deyildir? (Çəki: 1)

- ☐ İcraiyyə komitəsi
- ☐ Texniki komitələr
- ☒ Apellyasiya Komissiyası
- ☐ Mərkəzi büro
- ☐ Şura

Sual: Aşağıdakılardan hansı BEK-in əsas rəsmi şəxsləri siyahısına aid deyildir? (Çəki: 1)

- ☐ Prezident
- ☐ Vitse-prezident
- ☐ Baş katib
- ☐ Xəzinədar
- ☒ Komitə sədri

Sual: Aşağıdakılardan hansı BEK-in əsas rəsmi şəxsləri siyahısına aid deyildir? (Çəki: 1)

- ☐ Prezident
- ☐ Vitse-prezident
- ☐ Baş katib
- ☐ Xəzinədar
- ☒ Baş müşavir

Sual: BEK-in komitə-üzləri təşkilatda maliyyə fəaliyyətinə görə neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 2
- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6

Bölmə: 0802

Ad 0802

Suallardan 22

Maksimal faiz 22

Sualları qarışdırmaq ☒

Sual: ISO təşkilatı neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☐ 1901
- ☐ 1906
- ☒ 1946
- ☐ 1951
- ☐ 1957

Sual: ISO təşkilatının əsas vəzifəsi nədir? (Çəki: 1)

- ☐ normativ sənədlərin sayını artırmaqdır
- ☐ iqtisadiyyatı inkişaf etdirməkdir
- ☒ standartlaşdırmanın inkişafına kömək etməkdir
- ☐ standartlaşdırmanı sertifikatlaşdırma ilə əlaqələndirməkdir
- ☐ sertifikatlaşdırmanı inkişaf etdirməkdir

Sual: Aşağıdakılardan hansı ISO-ya üzvlüyün formasıdır? (Çəki: 1)

- ☐ rəhbəredən üzv
- ☐ assosiasiya edən üzv
- ☐ əlaqələndirici üzv
- ☐ komissiya-üzv
- ☒ komitə-üzv

Sual: Aşağıdakılardan hansı ISO-ya üzvlüyün formasıdır? (Çəki: 1)

- ☐ rəhbəredən üzv
- ☐ assosiasiya edən üzv
- ☐ əlaqələndirici üzv
- ☒ müxbir üzv
- ☐ komissiya-üzv

Sual: Aşağıdakılardan hansı ISO-nun əsas rəsmi şəxsləri siyahısına aid deyildir? (Çəki: 1)

- ☐ Prezident
- ☐ Vitse-prezident
- ☒ Baş müşavir
- ☐ Xəzinədar
- ☐ Baş katib

Sual: ISO-nun Baş Məclisi hansı müddətdən bir çağrılır? (Çəki: 1)

- ☐ ilə bir dəfə
- ☐ iki ildən bir
- ☒ üç ildən bir
- ☐ dörd ildən bir

☐ beş ildən bir

Sual: ISO-nun Şurası hansı müddət üçün seçilir? (Çəki: 1)

- ☐ 1 il
 - ☐ 2 il
 - ☒ 3 il
 - ☐ 4 il
 - ☐ 5 il
-

Sual: ISO Şurasının iclası hansı müddətdən bir keçirilir? (Çəki: 1)

- ☐ hər yarımildə
 - ☒ ildə bir dəfədən gec olmayaraq
 - ☐ iki ildən bir
 - ☐ iki ildə bir dəfədən gec olmayaraq
 - ☐ üç ildən bir
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsidir? (Çəki: 1)

- ☐ Maliyyə komitəsi
 - ☒ Standart nümunələr üzrə komitə
 - ☐ Təhlükəsizlik üzrə məsləhət komitəsi
 - ☐ Xarici audit üzrə komitə
 - ☐ Informasiya texnologiyaları üzrə komitə
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsi deyildir? (Çəki: 1)

- ☐ Elmi-texniki informasiya üzrə komitə
 - ☐ İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
 - ☐ Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə
 - ☒ Təhlükəsizlik üzrə məsləhət komitəsi
 - ☐ Plan komitəsi
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsi deyildir? (Çəki: 1)

- ☒ Maliyyə komitəsi
 - ☐ Plan komitəsi
 - ☐ Standart nümunələr üzrə komitə
 - ☐ Elmi-texniki informasiya üzrə komitə
 - ☐ İstehlakçıların maraqlarının müdafiəsi üzrə komitə
-

Sual: Aşağıdakılardan hansı ISO-nun texniki fəaliyyətini həyata keçirir? (Çəki: 1)

- ☒ texniki komitələr
 - ☐ texniki bürolar
 - ☐ texniki qruplar
 - ☐ texniki işçilər
 - ☐ texniki şöbələr
-

Sual: ISO-nun texniki komitələrinin işində iştirak edən komitə-üzlər üçün neçə status müəyyənləşdirilmişdir? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: ISO standartlarının layihəsinin qəbul edilməsi üçün komitə-üzlərin ən az neçə faizi onun leyhinə səs verməlidir? (Çəki: 1)

- ☐ 60
 - ☐ 65
 - ☐ 70
 - ☒ 75
 - ☐ 80
-

Sual: BEK-in əsas vəzifəsi nədir? (Çəki: 1)

- ☐ Elektrotexnika sahəsində normativ sənədlərin sayını artırmaqdır
 - ☒ Elektrotexnika sahəsində milli standartların unifikasiyasına və koordinasiyasına kömək etməkdir
 - ☐ Elektronikanın inkişafına kömək etməkdir
 - ☐ Sertifikatlaşdırmanı inkişaf etdirməkdir
 - ☐ Standartlaşdırmanı sertifikatlaşdırma ilə əlaqələndirməkdir
-

Sual: Aşağıdakılardan hansı BEK-ə üzvlüyün formasıdır? (Çəki: 1)

- ☐ rəhbəredən üzv
 - ☐ icraedən üzv
 - ☐ əlaqələndirici üzv
 - ☐ komissiya-üzv
 - ☒ komitə-üzv
-

Sual: Aşağıdakılardan hansı BEK-ə üzvlüyün formasıdır? (Çəki: 1)

- ☐ rəhbəredən üzv
 - ☒ assosiasiya edilən üzv
 - ☐ aktiv üzv
 - ☐ müxbir üzv
 - ☐ komissiya-üzv
-

Sual: Aşağıdakılardan hansı BEK-in təşkilati strukturuna aiddir? (Çəki: 1)

- ☒ Texniki komitələr
 - ☐ Apellyasiya Komissiyası
 - ☐ Mərkəzi komitə
 - ☐ Baş Şura
 - ☐ Məşvərət Şurası
-

Sual: Aşağıdakılardan hansı BEK-in təşkilati strukturuna aiddir? (Çəki: 1)

- ☐ Məşvərət Şurası
 - ☒ Şura
 - ☐ Baş məclis
 - ☐ Mərkəzi komitə
 - ☐ Apellyasiya Komissiyası
-

Sual: BEK-in prezidenti hansı müddət üçün seçilir? (Çəki: 1)

- ☐ 1 il
 - ☐ 2 il
 - ☒ 3 il
 - ☐ 4 il
 - ☐ 5 il
-

Sual: Aşağıdakılardan hansı BEK Şurası İcraiyyə komitəsinin tərkibinə daxil deyildir? (Çəki: 1)

- ☐ Prezident
 - ☐ Vitse-prezident
 - ☐ Xəzinədar
 - ☐ Baş katib
 - ☒ Baş icraçı
-

Sual: BEK standartlarının layihəsinin qəbul edilməsi üçün milli komitələrin ən az neçə faizi onun leyhinə səs verməlidir? (Çəki: 1)

- ☐ 60
 - ☐ 65
 - ☐ 70
 - ☐ 75
 - ☒ 80
-

Bölmə: 0803

Ad	0803
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Hansı tarix «Beynəlxalq standartlaşdırma günü» adlanır? (Çəki: 1)

- ☐ 08 fevral
- ☐ 17 aprel
- ☐ 25 iyul
- ☒ 14 oktyabr
- ☐ 12 dekabr

Sual: Aşağıdakılardan hansı ISO-nun rəhbəredici orqanı deyildir? (Çəki: 1)

- ☐ Baş Məclis
 - ☐ Şura
 - ☐ Şura komitələri
 - ☐ Beynəlxalq katiblik
 - ☒ Məsləhət Komitəsi
-

Sual: Aşağıdakılardan hansı ISO-nun rəhbəredici orqanlarına aiddir? (Çəki: 1)

- ☐ Apellyasiya Komissiyası
 - ☐ Baş Şura
 - ☒ Beynəlxalq katiblik
 - ☐ Mərkəzi Komitə
 - ☐ Məşvərət Şurası
-

Sual: Aşağıdakılardan hansı ISO-nun əsas rəsmi şəxsləri siyahısına aid deyildir? (Çəki: 1)

- ☐ Prezident
 - ☐ Vitse-prezident
 - ☐ Baş katib
 - ☐ Xəzinədar
 - ☒ Komitə sədri
-

Sual: ISO-nun Baş Məclisi kimlərdən təşkil olunur? (Çəki: 1)

- ☒ Bütün komitə-üzvlərin nümayəndələrindən
 - ☐ Bütün müxbir üzvlərin nümayəndələrindən
 - ☐ 18 komitə-üzvlərin nümayəndələrindən
 - ☐ 11 komitə-üzvlərin nümayəndələrindən
 - ☐ Bütün aktiv üzvlərdən
-

Sual: Aşağıdakılardan hansı ISO Şurasının tərkibinə daxild deyildir? (Çəki: 1)

- ☐ Prezident
 - ☐ Vitse-prezident
 - ☐ Xəzinədar
 - ☒ Baş katib
 - ☐ 18 komitə-üzvün nümayəndəsi
-

Sual: ISO-nun İcraiyyə komitəsinə kim rəhbərlik edir? (Çəki: 1)

- ☐ Prezident
 - ☒ Vitse-prezident
 - ☐ Baş katib
 - ☐ Baş katibin müavini
 - ☐ Baş icraçı
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsidir? (Çəki: 1)

- ☐ Maliyyə komitəsi
 - ☐ Birləşmiş proqram komitəsi
 - ☐ Təhlükəsizlik üzrə məsləhət komitəsi
 - ☐ Informasiya texnikası üzrə əlaqələndirici komitə
 - ☒ Plan komitəsi
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsidir? (Çəki: 1)

- ☐ İnzibati komitə
 - ☐ Birləşmiş proqram komitəsi
 - ☐ Təhlükəsizlik üzrə məsləhət komitəsi
 - ☐ Informasiya texnikası üzrə əlaqələndirici komitə
 - ☒ Elmi-texniki informasiya üzrə komitə
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsidir? (Çəki: 1)

- ☐ Birləşmiş proqram komitəsi
 - ☐ Daxili audit üzrə komitə
 - ☒ Standartlaşdırmanın elmi prinsiplərini öyrənmək üzrə komitə
 - ☐ Informasiya texnikası üzrə əlaqələndirici komitə
 - ☐ Təhlükəsizlik üzrə məsləhət komitəsi
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsi deyildir? (Çəki: 1)

- ☐ İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
 - ☐ İstehlakçıların maraqlarının müdafiəsi üzrə komitə
 - ☒ Informasiya texnologiyaları üzrə komitə
 - ☐ Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə
 - ☐ Elmi-texniki informasiya üzrə komitə
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsi deyildir? (Çəki: 1)

- ☐ Standartlaşdırmanın elmi prinsiplərini öyrənmək üzrə komitə
 - ☒ Standartlaşdırma üzrə komitə
 - ☐ Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə
 - ☐ Standart nümunələr üzrə komitə
 - ☐ İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsi deyildir? (Çəki: 1)

- ☐ Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə
 - ☐ İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
 - ☒ İnzibati komitə
 - ☐ Plan komitəsi
 - ☐ Standartlaşdırmanın elmi prinsiplərini öyrənmək üzrə komitə
-

Sual: ISO-nun texniki komitələrinin fəaliyyət sahəsini hansı orqan təsdiq edir? (Çəki: 1)

- ☐ Baş Məclis

- ☒ Şura
 - ☐ İcraiyyə komitəsi
 - ☐ Beynəlxalq katiblik
 - ☐ Texniki büro
-

Sual: ISO-nun əsas işçi dilləri hansılardır? (Çəki: 1)

- ☐ ingilis, fransız və alman
 - ☒ ingilis və fransız
 - ☐ ingilis və rus
 - ☐ ingilis, rus və alman
 - ☐ ingilis, fransız və çin
-

Sual: Aşağıdakılardan hansı BEK-in ali rəhbəredici orqanıdır? (Çəki: 1)

- ☐ Beynəlxalq katiblik
 - ☐ Baş Məclis
 - ☐ Şura komitələri
 - ☒ Şura
 - ☐ Məsləhət Komitəsi
-

Sual: Aşağıdakılardan hansı BEK-in təşkilati strukturuna aid deyildir? (Çəki: 1)

- ☒ Baş Məclis
 - ☐ Şura
 - ☐ Mərkəzi büro
 - ☐ Texniki komitələr
 - ☐ İcraiyyə komitəsi
-

Sual: Aşağıdakılardan hansı BEK-in təşkilati strukturuna aiddir? (Çəki: 1)

- ☐ Məşvərət Şurası
 - ☐ Mərkəzi komitə
 - ☐ Baş Şura
 - ☐ Apellyasiya Komissiyası
 - ☒ İcraiyyə komitəsi
-

Sual: Aşağıdakılardan hansı BEK-in təşkilati strukturuna aiddir? (Çəki: 1)

- ☐ Məşvərət Şurası
 - ☐ Apellyasiya Komissiyası
 - ☐ Baş Şura
 - ☐ Mərkəzi komitə
 - ☒ Mərkəzi büro
-

Sual: Aşağıdakılardan hansı BEK standartlarının işlənilib hazırlanmasını həyata keçirir? (Çəki: 1)

- ☐ texniki şöbələr
- ☐ texniki bürolar

- ☒ texniki komitələr
- ☐ texniki işçilər
- ☐ texniki qruplar

Sual: BEK-də B qrupuna aid komitə-üzvün fərdi üzvlük haqqı BEK-ə daxil olan üzvlük haqlarının ümumi məbləğinin neçə faizini təşkil edir? (Çəki: 1)

- ☐ 7 %-dən çox
- ☒ 1-6,99 %
- ☐ 1%-ə kimi
- ☐ 0,5-1 %
- ☐ 0,5 %-ə kimi

Sual: BEK-in əsas rəsmi dilləri hansılardır? (Çəki: 1)

- ☐ ingilis, fransız və alman
- ☐ ingilis, rus və alman
- ☒ ingilis, fransız və rus
- ☐ ingilis və fransız
- ☐ ingilis və rus

Sual: BEK-də «altı ay qaydası»nın mahiyyəti necədir? (Çəki: 1)

- ☒ standart layihəsinə səsvermə müddəti 6 ay müəyyən edilir
- ☐ standart layihəsinin işlənmə müddəti 6 ay müəyyən edilir
- ☐ standart layihəsinin müzakirəsinə 6 ay müddət verilir
- ☐ standartın işlənməsi üçün texniki tapşırığın hazırlanmasına 6 ay müddət verilir
- ☐ düzgün cavab yoxdur

Bölmə: 0901

Ad	0901
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycan Respublikasında sertifikatlaşdırma sistemlərinin qeydiyyatını hansı orqan aparır? (Çəki: 1)

- ☒ sertifikatlaşdırma üzrə milli orqan
- ☐ apellyasiya üzrə komissiya
- ☐ sertifikatlaşdırma üzrə orqan
- ☐ akkreditləşdirmə üzrə orqan
- ☐ sertifikatlaşdırma üzrə şura

Sual: Aşağıda göstərilənlərdən hansı sertifikatlaşdırma sisteminin tipik strukturuna daxil

deyildir? (Çəki: 1)

- ☐ sertifikatlaşdırma üzrə milli orqan
 - ☐ sertifikatlaşdırma üzrə Mərkəzi orqan
 - ☐ sertifikatlaşdırma üzrə orqanlar
 - ☒ texniki şura
 - ☐ sınaq laboratoriyaları
-

Sual: Aşağıda göstərilənlərdən hansı sertifikatlaşdırma sisteminin tipik strukturuna daxil deyildir? (Çəki: 1)

- ☐ sertifikatlaşdırma üzrə Şura
 - ☐ elmi-metodik sertifikatlaşdırma mərkəzi
 - ☐ apellyasiya üzrə komissiya
 - ☒ standartlaşdırma üzrə texniki komitə
 - ☐ sertifikatlaşdırma üzrə Mərkəzi orqan
-

Sual: Sertifikatlaşdırma üzrə orqanın neçə variantda strukturu mümkündür? (Çəki: 1)

- ☐ 2
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
 - ☒ 8
-

Sual: Aşağıdakılardan hansı sınaq laboratoriyalarına qoyulan tələblərdə aid deyildir? (Çəki: 1)

- ☒ subyektivlik
 - ☐ müstəqillik
 - ☐ qərəzsizlik
 - ☐ toxunulmazlıq
 - ☐ texniki səriştəlilik
-

Bölmə: 0902

Ad	0902
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sertifikatlaşdırılmış məhsulun keyfiyyət göstəricilərinin sabilliyinə müfəttiş nəzarətinin təşkili və keçirilməsini hansı orqan həyata keçirir? (Çəki: 1)

- ☐ kömürük orqanı
- ☒ sertifikatlaşdırma üzrə orqan
- ☐ standartlaşdırma üzrə orqan
- ☐ akkreditləşdirmə üzrə orqan

☐ apelasiya üzrə komissiya

Sual: Sertifikatlaşdırma üzrə şuranın funksiyaları hansı orqan tərəfindən təsdiq edilir? (Çəki: 1)

- ☐ standartlaşdırma üzrə orqan
- ☐ kömürük orqanı
- ☐ akkreditasiya üzrə orqan
- ☐ dövlət inzibati idarəetmə orqanı
- ☒ sertifikatlaşdırma üzrə mərkəzi orqan

Sual: Məcburi sertifikatlaşdırma əsas nəyə görə aparılır? (Çəki: 1)

- ☒ istehlakçıları onların həyatı, sağlamlığı və əmlakı üçün, həmçinin ətraf mühitin mühafizəsi üçün təhlükəli olan malların alınmasından müdafiə etmək üçün
- ☐ məhsulun rəqabət qabiliyyətini artırmaq üçün
- ☐ keyfiyyətsiz məhsul istehsalının qarşısının alınması üçün
- ☐ sertifikatlaşdırılmış məhsulun dövlət qeydiyyatını aparmaq üçün
- ☐ məhsulun istehsalını artırmaq üçün

Sual: Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılan məhsulların və xidmətlərin nomenklaturası üzrə təklifləri hansı orqan hazırlayır? (Çəki: 1)

- ☐ sertifikatlaşdırma üzrə şura
- ☒ sertifikatlaşdırma üzrə mərkəzi orqan
- ☐ elmi-metodiki sertifikatlaşdırma mərkəzi
- ☐ istehsalçı müəsisələrin texniki nəzarət şöbəsi
- ☐ akkreditləşdirmə üzrə orqan

Sual: Verilmiş sistemdə sertifikatlaşdırılan məhsulların siyahısını hansı orqan təyin edir? (Çəki: 1)

- ☐ akkreditləşdirmə üzrə orqan
- ☐ apellyasiya üzrə komissiya
- ☒ sertifikatlaşdırma üzrə orqan
- ☐ sertifikatlaşdırma üzrə milli orqan
- ☐ sertifikatlaşdırma üzrə şura

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Uyğunluq sertifikatlarının tərtib olunması və verilməsi, onun AZS Milli

sertifikatlaşdırma sisteminin Dövlət reyestrində qeydiyyatını hansı orqan aparır? (Çəki: 1)

- ☐ akkreditləşdirmə üzrə orqan
 - ☐ standartlaşdırma üzrə orqan
 - ☐ apellyasiya üzrə komissiya
 - ☒ sertifikatlaşdırma üzrə orqan
 - ☐ sertifikatlaşdırma üzrə şura
-

Sual: Verilmiş sertifikatların və uyğunluq nişanlarının fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi hansı orqanın funksiyasına daxildir? (Çəki: 1)

- ☐ apelyasiya üzrə komissiyanın
 - ☐ sertifikatlaşdırma üzrə şuranın
 - ☒ sertifikatlaşdırma üzrə orqanın
 - ☐ akkreditləşdirmə üzrə orqanın
 - ☐ ekspert-auditorların
-

Sual: Sertifikatlaşdırılmış məhsulun reyestrinin aparılmasını və sertifikatlaşdırmanın nəticələri haqqında informasiyanın çapa hazırlanması hansı orqanın funksiyasına aiddir? (Çəki: 1)

- ☒ sertifikatlaşdırma üzrə orqanın
 - ☐ akkreditləşdirmə üzrə orqanın
 - ☐ standartlaşdırma üzrə orqanın
 - ☐ sertifikatlaşdırma üzrə şuranın
 - ☐ elmi-metodik sertifikatlaşdırma mərkəzinin
-

Sual: Elmi – metodik sertifikatlaşdırma mərkəzinin funksiyaları hansı orqan tərəfindən təsdiq edilir? (Çəki: 1)

- ☐ akkreditləşdirmə üzrə orqan
 - ☐ apelyasiya üzrə orqan
 - ☐ sertifikatlaşdırma üzrə orqan
 - ☒ sertifikatlaşdırma üzrə mərkəzi orqan
 - ☐ sertifikatlaşdırma üzrə şura
-

Sual: Sertifikatlaşdırmaya sifarişlərin, həmçinin apellyasiyaların qəbulu və baxılması, onlar barədə qərarların hazırlanması hansı orqanın funksiyasıdır? (Çəki: 1)

- ☐ akkreditləşdirmə üzrə orqanın
 - ☐ kömürük orqanının
 - ☒ sertifikatlaşdırma üzrə orqanın
 - ☐ standartlaşdırma üzrə orqanın
 - ☐ sertifikatlaşdırma üzrə mərkəzi orqanın
-

Sual: Qüvvədə olan qanunvericiliyə, sertifikatlaşdırma sisteminin tələblərinə və Azərbaycan standartının qaydalarına uyğun olaraq sertifikatlaşdırma proseduru hansı orqan təyin edir? (Çəki: 1)

- ☐ akkreditləşdirmə üzrə orqan
- ☐ sertifikatlaşdırma üzrə orqan
- ☐ sertifikatlaşdırma üzrə şura

- ☐ standartlaşdırma üzrə orqan
☒ sertifikatlaşdırma üzrə mərkəzi orqan

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı sertifikatlaşdırma prosesinin mərhələlərinə aid deyildir? (Çəki: 1)

- ☒ uyğunluğu qiymətləndiriləcək məhsul üçün standartın işlənməsi
☐ sertifikatlaşdırmaya sifarişin verilməsi
☐ uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili
☐ sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi
☐ sertifikatlaşdırılmış obyektə müfəttiş nəzarəti

Sual: Sınaq üçün nümunələri hansı halda sertifikatlaşdırma üzrə orqan seçə bilər? (Çəki: 1)

- ☐ sınaqlar bir sınaq laboratoriyasında keçirilərsə
☒ sınaqlar iki və daha çox sınaq laboratoriyasında keçirilərsə
☐ sınaqlar məcburi sertifikatlaşdırma üçün aparılırsa
☐ sınaqlar könüllü sertifikatlaşdırma üçün aparılırsa
☐ düzgün cavab yoxdur

Sual: Sertifikatlaşdırma sınaq protokollarının nüsxələri hansı müddətdə saxlanılır? (Çəki: 1)

- ☐ 6 ay
☐ 1 il
☐ 18 ay
☐ sertifikatlaşdırma prosesinin getdiyi müddətdə
☒ sertifikatın təsir müddətindən az olmayan müddətdə

Sual: Aşağıdakılardan hansı keyfiyyət sisteminin (KS) sertifikatlaşdırılması mərhələlərinə aid deyildir? (Çəki: 1)

- ☒ sertifikatlaşdırma üçün texniki tapşırıqın hazırlanması
☐ sertifikatlaşdırmaqabağı mərhələ
☐ KS-nin qabaqcadan qiymətləndirilməsi
☐ müəssisədə KS-nin yoxlanması və qiymətləndirilməsi
☐ müfəttiş nəzarəti
-

Sual: Müəssisədə keyfiyyət sisteminin yoxlanması və qiymətləndirilməsi zamanı ekspert komissiyasının üzvləri arasında vəzifə bölgüsünü kim aparır? (Çəki: 1)

- ☒ baş ekspert
 - ☐ ekspert-auditor
 - ☐ müəssisənin rəhbəri
 - ☐ keyfiyyət sisteminin rəhbəri
 - ☐ sifarişçi
-

Sual: AZS Milli Sertifikatlaşdırma Sistemində məhsul üçün uyğunluq sertifikatının qüvvədə olma müddəti hansı müddətə qədər ola bilər? (Çəki: 1)

- ☐ 6 ay
 - ☐ 1 il
 - ☐ 18 ay
 - ☐ 2 il
 - ☒ 3 il
-

Sual: Sertifikatlaşdırılan məhsula dövrü formada müfəttiş nəzarəti (əgər sertifikatlaşdırma sxemi ilə nəzərdə tutulmuşdursa) hansı müddətdə keçirilir? (Çəki: 1)

- ☐ 3 ayda bir dəfə
 - ☐ 6 ayda bir dəfə
 - ☒ 1 ilə bir dəfə
 - ☐ 3 ildə bir dəfə
 - ☐ düzgün cavab yoxdur
-

Bölmə: 1002

Ad	1002
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sertifikatlaşdırmaya sifarişin verilmə mərhələsində sertifikatlaşdırma üzrə orqan necə müəyyənləşdirilir? (Çəki: 1)

- ☒ sifarişçi seçir
 - ☐ sertifikatlaşdırma üzrə milli orqan təyin edir
 - ☐ məhsulun istehlakçısı seçir
 - ☐ apellyasiya üzrə komissiya təyin edir
 - ☐ bu, norativ sənədlərdə göstərilir
-

Sual: Sertifikatlaşdırma prosesində uyğunluğu qiymətləndirmək üçün məhsul nümunəsi necə götürülür? (Çəki: 1)

- ☐ ən yüksək ixtisaslı işçilərin hazırladığı məhsullardan seçilir
- ☐ normativ sənədlərdə göstərilən məhsul nümunələri yoxlanılır

- ☐ istehsal olunan məhsulun ilk partiyasından seçilir
 - ☐ istehsal olunan məhsulun son partiyasından seçilir
 - ☒ hazır məhsuldan təsadüfə formada seçilir
-

Sual: Məhsulun sertifikatlaşdırılması zamanı sınaq üçün nümunələri hansı təşkilat seçir? (Çəki: 1)

- ☒ akkreditləşdirilmiş sınaq laboratoriyası və ya onun tapşırığı ilə digər təşkilat
 - ☐ istehlakçı müəssisənin laboratoriyası
 - ☐ ekspert və ya onun tapşırığı ilə istənilən laboratoriya
 - ☐ istehsalçı müəssisənin laboratoriyası
 - ☐ elmi-tədqiqat institutlarının laboratoriyası
-

Sual: Müəssisənin keyfiyyət sisteminin sertifikatlaşdırılması zamanı onun hazırlıq səviyyəsini qiymətləndirmək üçün təqdim edilən ilkin sənədlər komplektinə hansı daxil deyildir? (Çəki: 1)

- ☐ istehsalatın vəziyyətinin qabaqcadan qiymətləndirilməsi üçün ilkin məlumatlar
 - ☒ sertifikatlaşdırma üzrə orqan haqqında məlumatlar
 - ☐ keyfiyyət sahəsində sifarişçinin siyasəti
 - ☐ keyfiyyət sistemi sənədlərinin siyahısı
 - ☐ keyfiyyət üzrə Rəhbərlik
-

Sual: Aşağıdakılardan hansı keyfiyyət sisteminin yoxlanması və qiymətləndirilməsinə sertifikatlaşdırma üzrə orqanda hazırlıq zamanı yerinə yetirilən işlərə aid deyildir? (Çəki: 1)

- ☐ yoxlama proqramının tərtib olunması
 - ☐ yoxlama proqramına uyğun olaraq komissiya üzvləri arasında vəzifələrin bölünməsi
 - ☐ yoxlanılan təşkilatla yoxlama proqramının razılaşdırılması
 - ☒ sertifikatlaşdırma üzrə orqanın akkreditləşdirilməsi
 - ☐ işçi sənədlərin hazırlanması
-

Sual: Keyfiyyət sisteminin ISO 9000 seriyalı standartlara uyğunluğu haqqında müsbət qərar azəhəmiyyətli uyğunsuzluqların sayı nə qədər olduqda qəbul edilir? (Çəki: 1)

- ☐ heç olmadıqda
 - ☐ 1-dən çox olmadıqda
 - ☐ 3-dən çox olmadıqda
 - ☐ 5-dən çox olmadıqda
 - ☒ 10-dan çox olmadıqda
-

Sual: Sertifikatlaşdırılan məhsula plandankənar yoxlamalar nə zaman keçirilir? (Çəki: 1)

- ☐ dövrü müfəttiş nəzarətini keçirmək mümkün olmadıqda
 - ☐ sertifikatlaşdırma üzrə orqan dəyişdirildikdə
 - ☐ sınaq laboratoriyasının akkreditləşmə müddəti başa çatdıqda
 - ☒ məhsulun keyfiyyəti haqqında ciddi şikayətlər daxil olduqda
 - ☐ texniki komitənin rəyinə əsasən
-

Ad	1003
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Keyfiyyət sistemlərinin sertifikatlaşdırılması zamanı uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili nəyə əsasən aparılır? (Çəki: 1)

- ☐ istehsalçının rəyinə
- ☐ istehlakçının rəyinə
- ☒ yoxlama aktına
- ☐ lisenziyaya
- ☐ normativ sənədlərə

Sual: Müəssisədə keyfiyyət sisteminin yoxlanması və qiymətləndirilməsi üçün yoxlama proqramını kim işləyib hazırlayır? (Çəki: 1)

- ☐ müfəttiş
- ☐ ekspert-auditor
- ☒ baş ekspert
- ☐ ekspert komissiyasının üzvləri
- ☐ sifarişçi

Sual: Aşağıdakılardan hansı müəssisədə keyfiyyət sisteminin yoxlanması və qiymətləndirilməsi üçün yoxlama proqramının bölməsi deyildir? (Çəki: 1)

- ☐ yoxlamanın məqsədi
- ☐ komissiyanın tərkibi
- ☐ istinad edilən sənədlərin siyahısı
- ☐ yoxlama obyektləri
- ☒ rəylərin göndəriləcəyi təşkilatlar

Sual: Aşağıdakılardan hansı müəssisədə keyfiyyət sisteminin yoxlanması və qiymətləndirilməsi üçün yoxlama proqramının bölməsi deyildir? (Çəki: 1)

- ☐ yoxlama obyektləri
- ☒ yoxlama üçün müqavilə şərtləri
- ☐ aktın göndərilmə ünvanları
- ☐ məxviliyə tələblər
- ☐ yoxlama üzrə əsas tədbirlər və onların yerinə yetirilmə müddətləri

Sual: Müəssisədə keyfiyyət sisteminin yoxlanması və qiymətləndirilməsi üçün yoxlama proqramını kim təsdiq edir? (Çəki: 1)

- ☐ sertifikatlaşdırma üzrə milli orqanın rəhbəri
- ☒ sertifikatlaşdırma üzrə orqanın rəhbəri

- ☐ sertifikatlaşdırma üzrə şuranın sədri
- ☐ sınaq laboratoriyasının rəhbəri
- ☐ keyfiyyət sisteminin rəhbəri

Sual: Keyfiyyət sisteminin ISO 9000 seriyalı standartlara uyğunluğu haqqında mənfi qərar azəhəmiyyətli uyğunsuzluqların sayı nə qədər olduqda qəbul edilir? (Çəki: 1)

- ☐ 1-dən çox olduqda
- ☐ 2-dən çox olduqda
- ☐ 3-dən çox olduqda
- ☐ 5-dən çox olduqda
- ☒ 10-dan çox olduqda

Sual: Sertifikatın fəaliyyəti nə zaman dayandırılır? (Çəki: 1)

- ☒ qısa müddət ərzində aradan qaldırıla bilən pozuntular aşkar edildikdə
- ☐ məhsul normativ sənədlərin tələblərinə uyğun gəlmədikdə
- ☐ məhsula aid normativ sənədlər dəyişdirildikdə
- ☐ məhsulun istehsal texnologiyası dəyişdirildikdə
- ☐ məhsulun konstruksiyası dəyişdirildikdə

Bölmə: 1101

Ad	1101
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Akkreditləşdirmə üzrə orqanın tipik təşkilati strukturu hansı standartla müəyyənləşdirilir? (Çəki: 1)

- ☐ ISO 9000
- ☐ ISO 8402
- ☐ EN 29002
- ☒ EN 45003
- ☐ ISO 10011

Sual: Akkreditləşdirmə üzrə orqanda keyfiyyətin təmin olunması sistemində məsul şəxsin vəzifəsi nədir? (Çəki: 1)

- ☐ akkreditləşdirmə məsələləri üzrə sifarişçi tərəfindən daxil olmuş şikayətlərə baxır
- ☐ orqanın işinə ümumi nəzarəti həyata keçirir
- ☐ sertifikatlaşdırma prosesinin təşkili və aparılması üzrə bütün cari işləri həyata keçirir
- ☒ orqanda işlərin düzgün aparılmasına məsuliyyət daşıyır
- ☐ orqanın fəaliyyətini müəyyən edilmiş sahədə koordinasiya edir

Sual: Akkreditləşdirmə üzrə orqanda apellyasiya komissiyasının vəzifəsi nədir? (Çəki: 1)

- ☐ orqanın fəaliyyətini müəyyən edilmiş sahədə koordinasiya edir
- ☐ orqanın işinə ümumi nəzarəti həyata keçirir
- ☐ sertifikatlaşdırma prosesinin təşkili və aparılması üzrə bütün cari işləri həyata keçirir
- ☐ orqanda işlərin düzgün aparılmasına məsuliyyət daşıyır
- ☒ akkreditləşdirmə məsələləri üzrə sifarişçi tərəfindən daxil olmuş şikayətlərə baxır

Sual: Akkreditləşdirmə üzrə orqanda akkreditləşdirmə üzrə komissiyanın vəzifəsi nədir? (Çəki: 1)

- ☒ akkreditləşdirmə attestatının verilməsindən imtina edilməsi haqqında qərarı qəbul edir
- ☐ orqanın işinə ümumi nəzarəti həyata keçirir
- ☐ sertifikatlaşdırma prosesinin təşkili və aparılması üzrə bütün cari işləri həyata keçirir
- ☐ orqanda işlərin düzgün aparılmasına məsuliyyət daşıyır
- ☐ orqanın fəaliyyətini müəyyən edilmiş sahədə koordinasiya edir

Sual: Aşağıdakılardan hansı akkreditləşdirmə üzrə orqanın keyfiyyətin təmin olunması üzrə rəhbəredici sənədinin bölməsi deyildir? (Çəki: 1)

- ☐ keyfiyyətin təmin edilməsi ilə bağlı məsələlər və funksional vəzifələr
- ☒ uyğunluq sertifikatının tərtib edilməsinin prosedur qaydaları
- ☐ apelyasiyalara, iddialara və mübahisəli məsələlərə baxılması prosedurları
- ☐ uyğunsuzluqlar meydana çıxan zaman korrektəedici tədbirlərin həyata keçirilməsi
- ☐ keyfiyyətin təmin edilməsinin ümumi prosedurları

Sual: Aşağıdakılardan hansı akkreditləşdirmə prosesində sifarişin verilməsi mərhələsinə daxildir? (Çəki: 1)

- ☐ ekspertizanın nəticələrinin yoxlanması
- ☒ akkreditləşdirmə üzrə orqanla sifarişçi arasında müqavilənin bağlanması
- ☐ akkreditləşdirmə attestatının tərtib olunması
- ☐ ekspertizanın nəticələrinin yoxlanması
- ☐ ekspertlərin təyin edilməsi

Sual: Akkreditləşdirmə attestatının təsir müddəti neçə ildən çox olmur? (Çəki: 1)

- ☐ 1
- ☐ 2
- ☐ 3
- ☐ 4
- ☒ 5

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒

Sual: Aşağıdakılardan hansı akkreditləşdirmə üzrə orqanın beynəlxalq təcrübəyə müvafiq tipik təşkilati strukturuna aid deyildir? (Çəki: 1)

- ☐ idarəedici şura
- ☐ müşahidəedici şura
- ☐ orqanın icraçı direktorluğu
- ☐ keyfiyyətin təmin olunması sistemində məsul şəxs
- ☒ sınaq laboratoriyası

Sual: Aşağıdakılardan hansı akkreditləşdirmə üzrə orqanın beynəlxalq təcrübəyə müvafiq tipik təşkilati strukturuna aid deyildir? (Çəki: 1)

- ☐ apellyasiya komissiyası
- ☐ akkreditləşdirmə üzrə komissiya
- ☒ sertifikatlaşdırma üzrə orqan
- ☐ orqanın icraçı direktorluğu
- ☐ bölmə komitələri

Sual: Aşağıdakılardan hansı akkreditləşdirmə üzrə orqanın beynəlxalq təcrübəyə müvafiq tipik təşkilati strukturuna aid deyildir? (Çəki: 1)

- ☒ elmi-metodik mərkəz
- ☐ apellyasiya komissiyası
- ☐ idarəedici şura
- ☐ akkreditləşdirmə üzrə komissiya
- ☐ keyfiyyətin təmin olunması sistemində məsul şəxs

Sual: Akkreditləşdirmə üzrə orqanda idarəedici şuranın vəzifəsi nədir? (Çəki: 1)

- ☒ orqanın fəaliyyətini müəyyən edilmiş sahədə koordinasiya edir
- ☐ orqanın işinə ümumi nəzarəti həyata keçirir
- ☐ orqanda işlərin düzgün aparılmasına məsuliyyət daşıyır
- ☐ sertifikatlaşdırma prosesinin təşkili və aparılması üzrə bütün cari işləri həyata keçirir
- ☐ akkreditləşdirmə məsələləri üzrə sifarişçi tərəfindən daxil olmuş şikayətlərə baxır

Sual: Akkreditləşdirmə üzrə orqanda icraçı direktorluğun vəzifəsi nədir? (Çəki: 1)

- ☐ orqanın fəaliyyətini müəyyən edilmiş sahədə koordinasiya edir
- ☐ akkreditləşdirmə məsələləri üzrə sifarişçi tərəfindən daxil olmuş şikayətlərə baxır
- ☒ sertifikatlaşdırma prosesinin təşkili və aparılması üzrə bütün cari işləri həyata keçirir
- ☐ orqanın işinə ümumi nəzarəti həyata keçirir
- ☐ orqanda işlərin düzgün aparılmasına məsuliyyət daşıyır

Sual: Akkreditləşdirmə üzrə orqanda akkreditləşdirmə üzrə komissiyanın vəzifəsi nədir? (Çəki: 1)

- ☐ akkreditləşdirmə məsələləri üzrə sifarişçi tərəfindən daxil olmuş şikayətlərə baxır
- ☒ akkreditləşdirmə attestatının verilməsi haqqında qərarı qəbul edir

- ☐ orqanın fəaliyyətini müəyyən edilmiş sahədə koordinasiya edir
- ☐ orqanın işinə ümumi nəzarəti həyata keçirir
- ☐ orqanda işlərin düzgün aparılmasına məsuliyyət daşıyır

Sual: Aşağıdakılardan hansı akkreditləşdirmə prosesində ekspertizanın aparılması mərhələsinə daxildir? (Çəki: 1)

- ☐ ekspertizanın nəticələrinin yoxlanması
- ☒ ekspertlərin təyin edilməsi
- ☐ akkreditləşdirmə attestatının tərtib olunması
- ☐ reyestrədə akkreditləşdirmə attestatın qeydiyyatı
- ☐ akkreditləşdirmə üzrə orqanla sifarişçi arasında müqavilənin bağlanması

Bölmə: 1103

Ad	1103
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Akkreditləşdirmə üzrə orqanda müşahidəedici şuranın vəzifəsi nədir? (Çəki: 1)

- ☐ akkreditləşdirmə məsələləri üzrə sifarişçi tərəfindən daxil olmuş şikayətlərə baxır
- ☒ orqanın işinə ümumi nəzarəti həyata keçirir
- ☐ sertifikatlaşdırma prosesinin təşkili və aparılması üzrə bütün cari işləri həyata keçirir
- ☐ orqanın fəaliyyətini müəyyən edilmiş sahədə koordinasiya edir
- ☐ orqanda işlərin düzgün aparılmasına məsuliyyət daşıyır

Sual: Akkreditləşdirmə üzrə orqanda akkreditləşdirmə üzrə komissiyanın vəzifəsi nədir? (Çəki: 1)

- ☐ akkreditləşdirmə məsələləri üzrə sifarişçi tərəfindən daxil olmuş şikayətlərə baxır
- ☐ orqanın işinə ümumi nəzarəti həyata keçirir
- ☐ sertifikatlaşdırma prosesinin təşkili və aparılması üzrə bütün cari işləri həyata keçirir
- ☐ orqanda işlərin düzgün aparılmasına məsuliyyət daşıyır
- ☒ akkreditləşdirmə haqqında ekspertlərin hesabatlarını təsdiq edir

Sual: Aşağıdakılardan hansı akkreditləşdirmə üzrə orqan üçün qoyulan şərtlərə aid deyildir? (Çəki: 1)

- ☐ laboratoriyanın akkreditləşdirilməsi üzrə rəhbər şəxsə malik olmalıdır
- ☐ müvafiq işləri yerinə yetirmək üçün ştatda olan personala malik olmalıdır
- ☒ ekspertlərin ixtisasının artırılması üçün maddi-texniki bazaya
- ☐ müstəqil ekspertlərin cəlb olunmasını təmin edən müvafiq sazişlərə malik olmalıdır
- ☐ ştatda olan personalın kənar təşkilatlardan qeyri-asılılığını təmin edən təşkilati struktura malik olmalıdır

Sual: Aşağıdakılardan hansı akkreditləşdirmə üzrə orqanın keyfiyyətin təmin olunması üzrə rəhbəredici sənədinin bölməsi deyildir? (Çəki: 1)

- ☐ keyfiyyətin təmin edilməsi sahəsində siyasətin istiqaməti
- ☐ keyfiyyətin təmin edilməsi ilə bağlı məsələlər və funksional vəzifələr
- ☒ sertifikatlaşdırma üçün tələb olunan yeni sənədlər
- ☐ akkreditləşdirmənin hər bir mərhələsinə aid olan keyfiyyətin təmin edilməsi prosedurları
- ☐ akkreditləşdirmə üzrə orqanın təşkilati strukturu

Sual: Aşağıdakılardan hansı akkreditləşdirmə prosesində ekspertizanın aparılması mərhələsinə daxildir? (Çəki: 1)

- ☒ hesabatın tərtib edilməsi
- ☐ akkreditləşdirməyə sifariş
- ☐ akkreditləşdirmə üzrə orqanda sifarişin qeydiyyatı
- ☐ ekspertizanın nəticələrinin yoxlanması
- ☐ akkreditləşdirmə haqqında sorğu

Sual: Aşağıdakılardan hansı sertifikatlaşdırma sistemində akkreditləşdirmənin məqsədlərinə aid deyildir (Çəki: 1)

- ☐ maraqlı tərəflərin sınaq laboratoriyalarına və sertifikatlaşdırma üzrə orqanlara etibarını möhkəmlətmək
- ☒ məhsullar və xidmətlər üçün uyğunluq sertifikatının qüvvədə olma müddətinin uzadılması
- ☐ məhsulun və xidmətlərin rəqabət qabiliyyətini təmin etmək
- ☐ milli, avropa və dünya səviyyələrində sınaqların nəticələrinin və uyğunluq sertifikatlarının tanınması
- ☐ görülməli işin keyfiyyətini yüksəltmək

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Müəyyən vaxtdan sonra keçirilən nəzarət necə adlandırılır? (Çəki: 1)

- ☒ dövrü
- ☐ ötürü
- ☐ fasiləsiz
- ☐ seçmə
- ☐ orqanoleptik

Sual: Daim həyata keçirilən nəzarət necə adlandırılır? (Çəki: 1)

- ☐ dövri
 - ☐ ötəri
 - ☒ fasiləsiz
 - ☐ vizual
 - ☐ orqanoleptik
-

Sual: Hər bir məhsul vahidinin yoxlanması ilə keçirilən nəzarət necə adlandırılır? (Çəki: 1)

- ☐ aləti
 - ☐ avtomatik
 - ☐ fasiləsiz
 - ☐ seçmə
 - ☒ başdan-başa
-

Sual: Keyfiyyətə hansı nəzarətdə əldə edilən nəticələr tək cə qeyd olunur, onlarla məmulatın hazırlanması prosesi idarə olunmur? (Çəki: 1)

- ☒ passiv
 - ☐ vizual
 - ☐ aləti
 - ☐ aktiv
 - ☐ seçmə
-

Sual: Nümunələrin qəbul sınaqlarına təqdim edilməsinin mümkünlüyünü təyin etmək üçün keçirilən sınaqlar necə adlandırılır? (Çəki: 1)

- ☐ ixtisaslaşdırılmış (kvalifikasiya) sınaqları
 - ☐ tamamlayıcı sınaqlar
 - ☒ ilkin sınaqlar
 - ☐ qəbul sınaqları
 - ☐ tədqiqat sınaqları
-

Sual: Məhsulun istehsalata qoyulmasının məqsədəuyğunluğunu və mümkünlüyünü təyin etmək üçün keçirilən sınaqlar necə adlandırılır? (Çəki: 1)

- ☐ ilkin sınaqların
 - ☐ tamamlayıcı sınaqları
 - ☐ nəzarət sınaqları
 - ☒ qəbul sınaqları
 - ☐ tədqiqat sınaqlarını
-

Bölmə: 1202

Ad	1202
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒

Sual: Aşağıdakılardan hansı sınaq sisteminin elementi deyildir? (Çəki: 1)

- ☐ obyekt
 - ☐ sınaq vasitələri
 - ☒ akkreditləşdirmə üzrə orqan
 - ☐ sınaq üçün normativ-texniki sənədlər
 - ☐ sınağın icraçısı
-

Sual: Xarici təsir faktoru olduqda obyektin vəziyyətini öyrənmək üçün keçirilən sınaqlar necə adlandırılır? (Çəki: 1)

- ☒ tədqiqat sınaqları
 - ☐ ixtisaslaşdırılmış (kvalifikasiya) sınaqları
 - ☐ qəbul sınaqları
 - ☐ tamamlayıcı sınaqlar
 - ☐ ilkin sınaqlar
-

Sual: Məhsulun istismara göndərildiyi zaman onun istifadəyə yararlılığı haqqında qərar qəbul etmək üçün keçirilən sınaqlar necə adlandırılır? (Çəki: 1)

- ☐ tədqiqat sınaqları
 - ☒ təhvil-təslim sınaqları
 - ☐ qəbul sınaqları
 - ☐ ilkin sınaqlar
 - ☐ ixtisaslaşdırılmış (kvalifikasiya) sınaqları
-

Sual: Hazır məhsul nümunələrinin keyfiyyətinin sabilliyinə nəzarət üçün keçirilən sınaqlar necə adlandırılır? (Çəki: 1)

- ☒ müfəttiş
 - ☐ dövrü
 - ☐ tipli
 - ☐ ilkin
 - ☐ təhvil-təslim
-

Sual: Sertifikatlaşdırma sınaqlarının məqsədi nədir? (Çəki: 1)

- ☐ sınaq metodlarının effektivliyini təsdiq etmək
 - ☐ nəzarət edilən dövrdə buraxılmış məhsulun keyfiyyət səviyyəsini təsdiqləmək
 - ☒ məhsulun təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğunluğunu təyin etmək
 - ☐ məhsulun keyfiyyətinə dövrü nəzarət etmək
 - ☐ növbəti sınaqlararası dövrdə texnoloji prosesin sabilliyinə nəzarət etmək
-

Sual: Sınaqlar qurtardıqdan sonra obyekt istismar (istehlak) üçün tam yararsız hala düşürsə, onlar necə adlandırılır? (Çəki: 1)

- ☐ tamamlayıcı sınaqlar

- ☐ dövri istismar sınaqları
- ☐ tezləşdirilmiş sınaqlar
- ☒ dağıdıcı sınaqlar
- ☐ qısaldılmış sınaqlar

Bölmə: 1203

Ad	1203
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Keçirilmə müddəti reqlamentləşdirilməyən nəzarət necə adlandırılır? (Çəki: 1)

- ☐ dövri
- ☒ ötəri
- ☐ fasiləsiz
- ☐ vizual
- ☐ orqanoleptik

Sual: Keyfiyyətə hansı nəzarətdə əldə edilən nəticələr məmulatın hazırlanması prosesinin fasiləsiz idarə olunması üçündür? (Çəki: 1)

- ☐ passiv
- ☐ vizual
- ☐ aləti
- ☒ aktiv
- ☐ seçmə

Sual: Texniki sənədlərdə edilmiş dəyişikliklərin təsirini qiymətləndirmək üçün keçirilən sınaqlar necə adlandırılır? (Çəki: 1)

- ☐ ixtisaslaşdırılmış (kvalifikasiya) sınaqları
- ☒ tamamlayıcı sınaqlar
- ☐ qəbul sınaqları
- ☐ ilkin sınaqlar
- ☐ tədqiqat sınaqları

Sual: Normal sınaqlara nisbətən daha qısa müddətdə obyektin xarakteristikaları haqqında informasiyanın alınmasını təmin edən sınaqlar necə adlandırılır? (Çəki: 1)

- ☐ funksional sınaqlar
 - ☐ qısaldılmış sınaqlar
 - ☒ tezləşdirilmiş sınaqlar
 - ☐ dağıdıcı sınaqlar
 - ☐ təhlükəsizliyə görə sınaqlar
-

Sual: Qısaldılmış proqram üzrə aparılan sınaqlar necə adlandırılır? (Çəki: 1)

- ☐ tamamlayıcı sınaqlar
- ☒ qısaldılmış sınaqlar
- ☐ tezləşdirilmiş sınaqlar
- ☐ dağıdıcı sınaqlar
- ☐ ilkin sınaqlar

Sual: Aşağıdakılardan hansı sınaq prosesinin normativ-metodiki əsaslarına aid deyildir? (Çəki: 1)

- ☐ məhsulun işlənilib hazırlanması və istehsalata qoyulması sisteminin standartlar kompleksi
- ☒ sınaqların təkmilləşdirilməsi üzrə proqram sənədləri kompleksi
- ☐ sınaq vasitələrinə tələbləri müəyyənləşdirən normativ-texniki sənədlər və bu vasitələrdən istifadə qaydaları
- ☐ ölçmələrin vəhdətinin təmin edilməsi dövlət sisteminin standartlar kompleksi
- ☐ məhsula və onun sınaq metodlarına tələbləri müəyyənləşdirən normativ-texniki və texniki sənədlər

Sual: Məhsula nəzarətin məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☒ məhsulun xarakteristikalarının normativ sənədlərdə verilən tələbələrə uyğunluğunu müəyyən etməkdən
- ☐ məhsulun keyfiyyət göstəricilərini yoxlamaqdan
- ☐ insanların sağlamlığını qorumaqdan
- ☐ ətraf mühitin təhlükəsizliyini qorumaqdan
- ☐ məhsulun uyğunluq nişanı ilə nişanlanmasını yoxlamaqdan

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı sertifikatlaşdırma üzrə orqanın inzibati strukturuna aid deyildir? (Çəki: 1)

- ☐ koordinasiya (idarəedici) şura
- ☐ müşahidəçi şura
- ☐ icraçı direktor
- ☐ apellyasiya komissiyası
- ☒ sertifikatlaşdırma üzrə milli orqan

Sual: Aşağıdakılardan hansı sertifikatlaşdırma üzrə orqanın inzibati strukturuna aid

deyildir? (Çəki: 1)

- ☐ apellyasiya komissiyası
 - ☒ akkreditləşdirmə üzrə komissiya
 - ☐ sınaq laboratoriyası
 - ☐ icraçı direktor
 - ☐ müşahidəçi şura
-

Sual: Sertifikatlaşdırma üzrə orqanın işinə kim rəhbərlik edir? (Çəki: 1)

- ☒ icraçı direktor
 - ☐ keyfiyyət sistemi üzrə məsul şəxs
 - ☐ baş ekspert
 - ☐ sifarişçi
 - ☐ sınaq laboratoriyasının rəhbəri
-

Sual: Aşağıdakılardan hansı haqqında informasiya «Sertifikatlaşdırma üzrə orqanlar haqqında Əsasnamə»də əks olunmur? (Çəki: 1)

- ☐ akkreditləşdirmə sahəsi
 - ☐ sertifikatlaşdırma üzrə orqanın maliyyə fəaliyyəti
 - ☐ təşkilati strukturu
 - ☐ funksiyaları
 - ☒ sertifikatlaşdırma sınaqlarının protokolları
-

Sual: Aşağıdakılardan hansı haqqında informasiya «Sertifikatlaşdırma üzrə orqanlar haqqında Əsasnamə»də əks olunmur? (Çəki: 1)

- ☒ verəcəyi uyğunluq nişanının forması
 - ☐ təşkilati strukturu
 - ☐ personalın soyadı, adı, atasının adı, peşə hazırlığı, praktiki iş təcrübəsi və səlahiyyətləri
 - ☐ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə qarşılıqlı münasibəti
 - ☐ hüquqları, vəzifələri, məsuliyyəti
-

Sual: Aşağıdakılardan hansı sertifikatlaşdırma üzrə orqan kimi akkreditləşdirilmək üçün akkreditləşdirmə üzrə orqana təqdim edilən sənəd deyildir? (Çəki: 1)

- ☐ müəyyən forma üzrə hazırlanmış sifariş
 - ☐ təşkilatın Nizamnaməsinin surəti
 - ☐ sertifikatlaşdırma üzrə orqan haqqında Əsasnamənin layihəsi
 - ☒ uyğunluq sertifikatı kimi tərtib olunmuş forma
 - ☐ keyfiyyət üzrə Rəhbərlik
-

Sual: Aşağıdakılardan hansı sertifikatlaşdırma üzrə orqan kimi akkreditləşdirilmək üçün akkreditləşdirmə üzrə orqana təqdim edilən sənəd deyildir? (Çəki: 1)

- ☐ müəyyən forma üzrə hazırlanmış sifariş
- ☐ təşkilatın Nizamnaməsinin surəti
- ☐ sertifikatlaşdırma üzrə orqan haqqında Əsasnamənin layihəsi
- ☒ sınaq protokollarının forması

Bölmə: 1302

Ad	1302
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı sertifikatlaşdırma üzrə orqanın koordinasiya şurasının funksiyası deyildir? (Çəki: 1)

- ☐ sertifikatlaşdırma üzrə orqanın fəaliyyətini təyin edən siyasətin aparılmasına nəzarət
- ☐ sertifikatlaşdırma üzrə işlərin qiymətinin təyin edilməsinə nəzarət
- ☐ sertifikatlaşdırma üzrə milli orqanla qarşılıqlı fəaliyyətin təşkili
- ☒ sertifikatlaşdırma sisteminin qaydaları ilə müəyyənləşdirilmiş formada sertifikatlaşdırılan məhsulun nişanlanması
- ☐ sertifikatlaşdırma üzrə orqanın fəaliyyətini təyin edən siyasətin formalaşdırılması

Sual: Əgər sertifikatlaşdırma üzrə orqan hökumət təşkilatı olarsa, onda müşahidəçi şurasının funksiyalarını aşağıdakılardan hansı həyata keçirir? (Çəki: 1)

- ☐ baş ekspert
- ☐ təsisçilər
- ☐ maraqlı təşkilatların nümayəndələrindən ibarət komissiya
- ☒ təşkilatın rəhbərliyi
- ☐ keyfiyyət sistemi üzrə məsul şəxslərdən

Sual: Sertifikatlaşdırma üzrə orqanda Sertifikatlaşdırma üzrə komissiya hansı standartların tələblərinə uyğun nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☐ AZS 1.0 – 1.6 - 96
- ☐ ISO 9001- ISO 9004
- ☐ EN 29001və ISO 8402
- ☒ EN 45011-EN 45013
- ☐ ISO 8402 və AZS 1.0-96

Sual: Aşağıdakılardan hansı haqqında informasiya «Sertifikatlaşdırma üzrə orqanlar haqqında Əsasnamə»də əks olunmur? (Çəki: 1)

- ☐ akkreditləşdirmə sahəsi
- ☒ milli sertifikatlaşdırma sisteminin hüquqi statusu
- ☐ hüquqları, vəzifələri, məsuliyyəti
- ☐ personalın soyadı, adı, atasının adı, peşə hazırlığı, praktiki iş təcrübəsi və səlahiyyətləri
- ☐ təşkilati strukturu

Sual: Sertifikatlaşdırma üzrə orqan üçün hansı tələb düzgün deyildir? (Çəki: 1)

- ☒ istehsalçı müəssislərə malik olmaq
 - ☐ sertifikatlaşdırmanın aparılmasının bütün mərhələlərinin sənədləşdirilmiş proseslərinə malik olmaq
 - ☐ sertifikatlaşdırmanın nəticələrinin işlənməsi üçün zəruri texniki vasitələrə malik olmaq
 - ☐ normativ sənədlər fonduna malik olmaq
 - ☐ yüksək peşə hazırlıqlı personala malik olmaq
-

Sual: Sertifikatlaşdırma üzrə orqan üçün hansı tələb düzgün deyildir? (Çəki: 1)

- ☐ normativ sənədlər fonduna malik olmaq
 - ☐ sertifikatlaşdırmanın aparılması üçün bina və ya otaqlara malik olmaq
 - ☐ əgər orqanın tərkibinə sınaq laboratoriyası daxildirsə, onda müvafiq sınaq avadanlıqlarına malik olmaq
 - ☒ sınaq laboratoriyasını akkreditləşdirmək üçün orqana malik olmaq
 - ☐ yüksək peşə hazırlıqlı personala malik olmaq
-

Sual: Sertifikatlaşdırma üzrə orqan üçün hansı tələb düzgün deyildir? (Çəki: 1)

- ☐ sertifikatlaşdırmanın aparılmasının bütün mərhələlərinin sənədləşdirilmiş proseslərinə malik olmaq
 - ☐ sertifikatlaşdırmanın aparılması üçün bina və ya otaqlara malik olmaq
 - ☒ sertifikatlaşdırma üzrə orqanın akkreditləşdirilməsi sistemində malik olmaq
 - ☐ sertifikatlaşdırmanın nəticələrinin işlənməsi üçün zəruri texniki vasitələrə malik olmaq
 - ☐ yüksək peşə hazırlıqlı personala malik olmaq
-

Bölmə: 1303

Ad	1303
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sertifikatlaşdırma üzrə orqan qeyri-hökumət təşkilatı olarsa, onun müşahidəçi şurası kimlərdən təşkil olunur? (Çəki: 1)

- ☐ ekspert-auditorlardan
 - ☒ təsisçilərdən
 - ☐ maraqlı təşkilatların nümayəndələrindən
 - ☐ akkreditləşdirmə üzrə komissiyanın üzvlərindən
 - ☐ keyfiyyət sistemi üzrə məsul şəxslərdən
-

Sual: Sertifikatlaşdırma üzrə orqanda keyfiyyətin təmin edilməsi sistemi üçün kim

məsuliyyət daşıyır? (Çəki: 1)

- ☐ sınaq laboratoriyasının əməkdaşları
 - ☒ ekspert-auditorlar
 - ☐ baş ekspert
 - ☐ sifarişçi
 - ☐ sınaq laboratoriyasının rəhbəri
-

Sual: Sertifikatlaşdırma üzrə komissiyanın olması hansı sertifikatlaşdırma üzrə orqan üçün xarakterikdir? (Çəki: 1)

- ☐ məhsulların sertifikatlaşdırılmasını aparan
 - ☒ keyfiyyət sistemlərin sertifikatlaşdırılmasını aparan
 - ☐ xidmətlərin sertifikatlaşdırılmasını aparan
 - ☐ sınaq laboratoriyaların akkreditləşdirilməsini aparan
 - ☐ akkreditləşdirmə üzrə orqanların sertifikatlaşdırılmasını aparan
-

Sual: Aşağıdakılardan hansı sertifikatlaşdırma üzrə orqanın hüquqi statusunu təyin edir? (Çəki: 1)

- ☐ Keyfiyyət üzrə Rəhbərlik
 - ☒ Sertifikatlaşdırma üzrə orqanlar haqqında Əsasnamə
 - ☐ Keyfiyyət sahəsində Siyasət
 - ☐ orqanın icraçı direktoru
 - ☐ Müşahidəçi Şura
-

Sual: Apardığı sertifikatlaşdırmanın Avropada tanınması üçün sertifikatlaşdırma üzrə orqan hansı standartlara uyğunluğa akkreditləşdirilməlidir? (Çəki: 1)

- ☐ ISO 9001 - ISO 9004
 - ☐ ISO 9001və ISO 9002
 - ☐ EN 29001və ISO 8402
 - ☒ EN 45011-EN 45013
 - ☐ ISO 8402 və AZS 1.0-96 – AZS 1.4 - 96
-

Sual: Personalın sertifikatlaşdırılması üzrə orqan hansı standartın tələblərinə cavab verməlidir? (Çəki: 1)

- ☐ ISO 9003
 - ☐ ISO 8402
 - ☐ EN 29001
 - ☒ EN 45013
 - ☐ AZS 1.3 – 96
-

Sual: Sertifikatlaşdırma üzrə orqanın funksiyaları, hüquqları və vəzifələri nəyə əsasən müəyyənləşdirilir? (Çəki: 1)

- ☐ nazirlər kabinetinin sərəncamına əsasən
- ☒ sertifikatlaşdırma üzrə orqan haqqında əsasnamə ilə müəyyənləşdirilir
- ☐ ərazi inzibati idarəetmə orqanının əsasnaməsi ilə müəyyənləşdirilir
- ☐ akkreditləşmə üzrə orqanın hüquqlarına əsasən
- ☐ elmi-metodiki sertifikatlaşdırma mərkəzinin hüquqlarına əsasən

Bölmə: 1401

Ad	1401
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sınaq laboratoriyasının tipik strukturu hansı standarta uyğu müəyyənləşdirilir? (Çəki: 1)

- ☐ ISO 9003
 - ☐ ISO 8402
 - ☐ EN 29001
 - ☒ EN 45001
 - ☐ AZS 1.4 - 96
-

Sual: Sınaq laboratoriyasına ümumi rəhbərliyi kim həyata keçirir? (Çəki: 1)

- ☐ katiblik
 - ☐ müşahidəçi şura
 - ☐ baş ekspert
 - ☒ rəhbər
 - ☐ rəhbərin sınaqlar üzrə müavini
-

Sual: Sertifikatlaşdırma sınaqlarının aparılması ilə bağlı bütün texniki məsələlərin yerinə yetirilməsi üçün kim məsuliyyət daşıyır? (Çəki: 1)

- ☐ keyfiyyətin təmin edilməsi üzrə məsul şəxs
 - ☐ katiblik
 - ☒ laboratoriyanın rəhbərinin sınaqlar üzrə müavini
 - ☐ baş ekspert
 - ☐ laboratoriyanın rəhbəri
-

Sual: Aşağıda göstərilənlərdən hansı sertifikatlaşdırma sınaqlarını yerinə yetirən laboratoriyanın katibliyinin funksiyası deyildir? (Çəki: 1)

- ☐ kargüzarlıq
 - ☐ sınaq üçün daxil olmuş sifarişlərin qəbulu
 - ☐ sınaq üçün daxil olmuş sifarişlərin qeydiyyatı
 - ☐ işçi sənədlərin arxivləşdirilməsi
 - ☒ avadanlıqların və ölçmə vasitələrinin təmiri
-

Sual: Aşağıdakılardan hansı sınaq laboratoriyasının texniki səriştəliliyini təyin edən şərt deyildir? (Çəki: 1)

- ☒ laboratoriyanın hüquqi statusunun olması
- ☐ sınaqların keyfiyyətinin təmin edilməsi sisteminin olması

- ☐ sınaq metodlarına və vasitələrinə normativ-metodiki sənədlərin olması
 - ☐ sənədləşdirilmiş işçi proseslərin olması
 - ☐ yüksək peşə hazırlıqlı personalın, lazımi ölçmə, sınaq və nəzarət vasitələrinin olması
-

Sual: Avropanın müxtəlif ölkələrinin sınaq laboratoriyalarını birləşdirən «EUROLAB» beynəlxalq təşkilatı sınaqları aparan personal üçün neçə peşə hazırlığı səviyyəsi müəyyənləşdirmişdir? (Çəki: 1)

- ☐ 2
 - ☐ 3
 - ☒ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Hansı məlumat sertifikatlaşdırma sınaqları üçün istifadə edilən avadanlığın qeydiyyat kartasında əks olunmur? (Çəki: 1)

- ☐ bütün zədələnmə və imtinaların, dəyişdirilmələrin və ya təmirlərin şərhli
 - ☐ alınma və istismara verilmə tarixi
 - ☐ avadanlığın adı
 - ☒ sınaq metodları
 - ☐ təmir və texniki qulluq haqqında məlumatlar
-

Sual: Aşağıdakılardan hansı sınaq protokolunda əks olunmalı məlumatlardan deyildir? (Çəki: 1)

- ☒ laboratoriyanın akkreditləşdirilməsinə aid məlumatlar
 - ☐ sifarişçinin soyadı və ünvanı
 - ☐ nümunənin alınma və sınağın aparılma tarixləri
 - ☐ sınaq laboratoriyasının adı, ünvanı və sınağın aparıldığı yer
 - ☐ müşahidələr və alınmış nəticələr, zəruri hallarda isə qeyd edilmiş imtinalar
-

Sual: Akkreditləşdirilməyə iddia edən sınaq laboratoriyasının sənədləri neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 2
 - ☐ 4
 - ☐ 6
 - ☐ 8
 - ☒ 10
-

Sual: Aşağıdakılardan hansı akkreditləşdirilməyə iddia edən sınaq laboratoriyasının hüquqi sənədlər qrupuna daxildir? (Çəki: 1)

- ☒ sınaq laboratoriyasının pasportu
 - ☐ vəzifə təlimatları
 - ☐ hesabat məlumatları
 - ☐ işçi jurnallar
 - ☐ verilmiş ölçmələrin və sınaqların arxivinin aparılma qaydası üzrə təlimatlar
-

Sual: Aşağıdakılardan hansı akkreditləşdirilməyə iddia edən sınaq laboratoriyasının hüquqi sənədlər qrupuna daxil deyildir? (Çəki: 1)

- ☐ lisenziya
- ☒ sınaq avadanlıqlarının konstruktor sənədləri
- ☐ sınaq laboratoriyası haqqında Əsasnamə
- ☐ sınaq laboratoriyasının pasportu
- ☐ akkreditləşdirmə attestatı

Sual: Aşağıdakılardan hansı akkreditləşdirilməyə iddia edən sınaq laboratoriyasının hüquqi sənədlər qrupuna daxil deyildir? (Çəki: 1)

- ☐ lisenziya
- ☐ akkreditləşdirmə attestatı
- ☐ sınaq laboratoriyası haqqında Əsasnamə
- ☐ sınaq laboratoriyasının pasportu
- ☒ sınaqların protokolu

Sual: Aşağıdakılardan hansı akkreditləşdirilməyə iddia edən sınaq laboratoriyasının sənədlər qrupuna aid deyildir? (Çəki: 1)

- ☐ sınağı aparılan məhsul üçün normativ sənədlər
- ☐ hüquqi sənədlər
- ☐ təşkilati-metodik sənədlər
- ☐ sınaq və ölçmə avadanlıqları üçün sənədlər
- ☒ məcburi sənədlər

Sual: Aşağıdakılardan hansı akkreditləşdirilməyə iddia edən sınaq laboratoriyasının sənədlər qrupuna aid deyildir? (Çəki: 1)

- ☐ məmulatların sınağı aparılan nümunələrinin sənədləri
- ☐ sınaqların aparılması və məlumatların qeydiyyatı üçün sənədlər
- ☒ texnoloji sənədlər
- ☐ keyfiyyətin təmin edilməsi sistemi üçün sənədlər
- ☐ otaqlarda şəraiti saxlamaq üçün sənədlər

Bölmə: 1402

Ad	1402
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sınaq laboratoriyasının tipik strukturuna hansı daxil deyildir? (Çəki: 1)

- ☐ rəhbər
- ☐ keyfiyyətin təmin edilməsi üzrə məsul şəxs

- ☐ katiblik
 - ☐ rəhbərin sınaqlar üzrə müavini
 - ☒ apellyasiya komissiyası
-

Sual: Sınaq laboratoriyasının tipik strukturuna hansı daxil deyildir? (Çəki: 1)

- ☐ katiblik
 - ☐ sınaqlar üzrə mütəxəssis qrupları
 - ☒ baş ekspert
 - ☐ rəhbər
 - ☐ rəhbərin sınaqlar üzrə müavini
-

Sual: Sınaq laboratoriyasına ümumi rəhbərliyi kim həyata keçirir? (Çəki: 1)

- ☐ sertifikatlaşdırma üzrə komissiya
 - ☐ müşahidəçi şura
 - ☐ baş ekspert
 - ☒ rəhbər
 - ☐ idarəedici şura
-

Sual: Sertifikatlaşdırma sınaqlarını yerinə yetirən laboratoriya rəhbərinin sınaqlar üzrə müavini nəyə görə məsuliyyət daşıyır? (Çəki: 1)

- ☒ sınaqlarının aparılması ilə bağlı bütün texniki məsələlərin yerinə yetirilməsinə görə
 - ☐ sınaq protokollarının tərtib edilməsinə görə
 - ☐ kərgüzarlıq işlərinə görə
 - ☐ «Keyfiyyət üzrə rəhbərlik» sənədinin müddəalarının yerinə yetirilməsinə görə
 - ☐ laboratoriyaya ümumi rəhbərliyə görə
-

Sual: Sertifikatlaşdırma sınaqlarını yerinə yetirən laboratoriyanın keyfiyyətin təmin edilməsi üzrə məsul şəxsi nəyə görə məsuliyyət daşıyır? (Çəki: 1)

- ☐ sınaqlarının aparılması ilə bağlı bütün texniki məsələlərin yerinə yetirilməsinə görə
 - ☐ sınaq protokollarının tərtib edilməsinə görə
 - ☐ kərgüzarlıq işlərinə görə
 - ☒ «Keyfiyyət üzrə rəhbərlik» sənədinin müddəalarının yerinə yetirilməsinə görə
 - ☐ laboratoriyaya ümumi rəhbərliyə görə
-

Sual: Hansı məlumat sertifikatlaşdırma sınaqları üçün istifadə edilən avadanlığın qeydiyyat kartasında əks olunmur? (Çəki: 1)

- ☐ avadanlığın adı
 - ☐ istehsalçının adı, tip (marka), zavod və inventar nömrəsi
 - ☐ alınma və istismara verilmə tarixi
 - ☒ pərakəndə satış qiyməti
 - ☐ alınması zamanı vəziyyəti
-

Sual: Aşağıdakılardan hansı sınaq protokolunda əks olunmalı məlumatlardan deyildir? (Çəki: 1)

- ☐ protokolun ancaq sınağı keçirilmiş nümunələrə aid olması haqqında bəyanat

- ☐ sınaq protokolunun hazırlanmasına məsul vəzifəli şəxsin imzası və onun tərtib edilmə tarixi
 - ☒ vəzifə təlimatları
 - ☐ ölçmələrin xətalrı (zəruri hallarda)
 - ☐ müşahidələr və alınmış nəticələr, zəruri hallarda isə qeyd edilmiş imtinalar
-

Sual: Aşağıdakılardan hansı sınaq protokolunda əks olunmalı məlumatlardan deyildir? (Çəki: 1)

- ☐ sınağı aparılan nümunənin xarakteristikası
 - ☐ nümunənin alınma və sınağın aparılma tarixləri
 - ☒ sınaq avadanlıqlarının attestasiyasının proqramları
 - ☐ nümunələrin seçilib götürülmə prosedurunun şərhı
 - ☐ sınağın aparılması üçün texniki tapşırığın işarəsi
-

Sual: Aşağıdakılardan hansı akkreditləşdirilməyə iddia edən sınaq laboratoriyasının hüquqi sənədlər qrupuna daxildir? (Çəki: 1)

- ☐ keyfiyyət üzrə rəhbərlik
 - ☐ otaqlarda lazımi mühit şəraitini saxlayan və ya ona nəzarət edən avadanlıqların istismar sənədləri
 - ☒ akkreditləşdirmə attestatı
 - ☐ istehsalat otaqlarında lazımi qaydanı təmin etmək üçün təlimatlar
 - ☐ laboratoriyanın əməkdaşlarının şəxsi işləri
-

Sual: Aşağıdakılardan hansı akkreditləşdirilməyə iddia edən sınaq laboratoriyasının hüquqi sənədlər qrupuna daxil deyildir? (Çəki: 1)

- ☐ lisenziya
 - ☒ EN 45000 seriyalı standartlar
 - ☐ sınaq laboratoriyası haqqında Əsasnamə
 - ☐ sınaq laboratoriyasının pasportu
 - ☐ akkreditləşdirmə attestatı
-

Sual: Aşağıdakılardan hansı akkreditləşdirilməyə iddia edən sınaq laboratoriyasının təşkilati-metodik sənədlər qrupuna daxildir? (Çəki: 1)

- ☐ otaqların vəziyyətinə nəzarət jurnalı
 - ☐ vəzifə təlimatları
 - ☐ sınaqların protokolu
 - ☒ EN 45000 seriyalı standartlar
 - ☐ sınaq avadanlıqlarının attestasiyasının proqramı
-

Sual: Aşağıdakılardan hansı akkreditləşdirilməyə iddia edən sınaq laboratoriyasının sənədlər qrupuna aid deyildir? (Çəki: 1)

- ☒ konstruktor sənədləri
- ☐ otaqlarda şəraiti saxlamaq üçün sənədlər
- ☐ təşkilati-metodik sənədlər
- ☐ arxiv üzrə sənədlər
- ☐ hüquqi sənədlər

Sual: Aşağıdakılardan hansı akkreditləşdirilməyə iddia edən sınaq laboratoriyasının sənədlər qrupuna aid deyildir? (Çəki: 1)

- ☐ məmulatların sınağı aparılan nümunələrinin sənədləri
- ☐ təşkilati-metodik sənədlər
- ☐ keyfiyyətin təmin edilməsi sistemi üçün sənədlər
- ☐ sınaqların aparılması və məlumatların qeydiyyatı üçün sənədlər
- ☒ müfəttiş nəzarəti sənədləri

Bölmə: 1403

Ad	1403
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sınaq laboratoriyasının tipik strukturuna hansı daxil deyildir? (Çəki: 1)

- ☐ rəhbərin sınaqlar üzrə müavini
- ☐ rəhbər
- ☐ katiblik
- ☐ keyfiyyətin təmin edilməsi üzrə məsul şəxs
- ☒ müşahidəçi şura

Sual: Sınaq laboratoriyasının «Keyfiyyət üzrə rəhbərlik» sənədini kim bilavasitə işləyib hazırlayır və onun müddəalarının yerinə yetirilməsinə nəzarət edir? (Çəki: 1)

- ☒ keyfiyyətin təmin edilməsi üzrə məsul şəxs
- ☐ baş ekspert
- ☐ ekspert-auditor
- ☐ katiblik
- ☐ laboratoriyanın rəhbəri

Sual: Sınaq laboratoriyalarında sertifikatlaşdırma sınaqlarının protokollarını onun hansı struktur elementi tərtib edir? (Çəki: 1)

- ☐ katiblik
- ☒ sınaqlar üzrə qrupların mütəxəssisləri
- ☐ rəhbər
- ☐ rəhbərin sınaqlar üzrə müavini
- ☐ keyfiyyətin təmin edilməsi üzrə məsul şəxs

Sual: «EUROLAB» beynəlxalq təşkilatı sınaqları aparan personal üçün dörd peşə hazırlığı səviyyəsi müəyyənləşdirmişdir. Aşağıdakılardan hansı elementar səviyyəyə aid edilir? (Çəki: 1)

- ☒ qeyri-ixtisas təhsili və xüsusi hazırlığı olanlar

- ☐ laboratoriyada işləri yerinə yetirmək üçün zəruri olan əsas professional təhsilə malik olanlar
 - ☐ laboratoriyada işləri yerinə yetirmək üçün daha yüksək əsas professional təhsilə və daha geniş biliyə malik olanlar
 - ☐ ali təhsili, mürəkkəb sınaq məsələlərini həll etmək qabiliyyəti, sınaq və idarəetmə üzrə dərin biliyi olanlar
 - ☐ sınaq laboratoriyasında rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi olanlar
-

Sual: «EUROLAB» beynəlxalq təşkilatı sınaqları aparan personal üçün dörd peşə hazırlığı səviyyəsi müəyyənləşdirmişdir. Aşağıdakılardan hansı baza səviyyəsinə aid edilir? (Çəki: 1)

- ☐ qeyri-ixtisas təhsili və xüsusi hazırlığı olanlar
 - ☒ laboratoriyada işləri yerinə yetirmək üçün zəruri olan əsas professional təhsilə malik olanlar
 - ☐ laboratoriyada işləri yerinə yetirmək üçün daha yüksək əsas professional təhsilə və daha geniş biliyə malik olanlar
 - ☐ ali təhsili, mürəkkəb sınaq məsələlərini həll etmək qabiliyyəti, sınaq və idarəetmə üzrə dərin biliyi olanlar
 - ☐ sınaq laboratoriyasında rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi olanlar
-

Sual: «EUROLAB» beynəlxalq təşkilatı sınaqları aparan personal üçün dörd peşə hazırlığı səviyyəsi müəyyənləşdirmişdir. Aşağıdakılardan hansı yüksək səviyyəyə aid edilir? (Çəki: 1)

- ☐ qeyri-ixtisas təhsili və xüsusi hazırlığı olanlar
 - ☐ laboratoriyada işləri yerinə yetirmək üçün zəruri olan əsas professional təhsilə malik olanlar
 - ☒ laboratoriyada işləri yerinə yetirmək üçün daha yüksək əsas professional təhsilə və daha geniş biliyə malik olanlar
 - ☐ ali təhsili, mürəkkəb sınaq məsələlərini həll etmək qabiliyyəti, sınaq və idarəetmə üzrə dərin biliyi olanlar
 - ☐ sınaq laboratoriyasında rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi olanlar
-

Sual: «EUROLAB» beynəlxalq təşkilatı sınaqları aparan personal üçün dörd peşə hazırlığı səviyyəsi müəyyənləşdirmişdir. Aşağıdakılardan hansı ən yüksək səviyyəyə aid edilir? (Çəki: 1)

- ☐ qeyri-ixtisas təhsili və xüsusi hazırlığı olanlar
 - ☐ laboratoriyada işləri yerinə yetirmək üçün zəruri olan əsas professional təhsilə malik olanlar
 - ☐ laboratoriyada işləri yerinə yetirmək üçün daha yüksək əsas professional təhsilə və daha geniş biliyə malik olanlar
 - ☒ ali təhsili, mürəkkəb sınaq məsələlərini həll etmək qabiliyyəti, sınaq və idarəetmə üzrə dərin biliyi olanlar
 - ☐ sınaq laboratoriyasında rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi olanlar
-

Sual: Aşağıdakılardan hansı sınaq protokolunda əks olunmalı məlumatlardan deyildir? (Çəki: 1)

- ☐ qeyri-standart sınaq metodlarının və ya prosedurların aparılmasına aid məlumatlar
- ☐ sınaq laboratoriyasının adı, ünvanı və sınağın aparıldığı yer

- ☐ hər səhifənin nömrələnməsi, həmçinin səhifələrin ümumi sayı
 - ☒ laboratoriyanın əməkdaşlarının attestasiyası üzrə materiallar
 - ☐ sifarişçinin soyadı və ünvanı
-

Sual: Aşağıdakılardan hansı akkreditləşdirilməyə iddia edən sınaq laboratoriyasının hüquqi sənədlər qrupuna daxildir? (Çəki: 1)

- ☐ sınaqların aparılması proqramları və metodikaları
 - ☒ lisenziya
 - ☐ sınaqların protokolu
 - ☐ sınaqların və ölçmələrin nəticələrini əks etdirən işçi jurnalları
 - ☐ aparılmış sınaqlar haqqında hesabatlar
-

Sual: Aşağıdakılardan hansı akkreditləşdirilməyə iddia edən sınaq laboratoriyasının hüquqi sənədlər qrupuna daxildir? (Çəki: 1)

- ☐ standartlar və digər normativ sənədlər
 - ☐ avadanlıqların adları və növləri
 - ☐ sınaq avadanlıqlarının pasportu
 - ☐ hesabatlar
 - ☒ sınaq laboratoriyası haqqında Əsasnamə
-

Sual: Aşağıdakılardan hansı akkreditləşdirilməyə iddia edən sınaq laboratoriyasının hüquqi sənədlər qrupuna daxil deyildir? (Çəki: 1)

- ☐ lisenziya
 - ☒ standartlar
 - ☐ sınaq laboratoriyası haqqında Əsasnamə
 - ☐ sınaq laboratoriyasının pasportu
 - ☐ akkreditləşdirmə attestatı
-

Sual: Aşağıdakılardan hansı akkreditləşdirilməyə iddia edən sınaq laboratoriyasının hüquqi sənədlər qrupuna daxil deyildir? (Çəki: 1)

- ☐ lisenziya
 - ☒ keyfiyyət üzrə rəhbərlik
 - ☐ sınaq laboratoriyası haqqında Əsasnamə
 - ☐ sınaq laboratoriyasının pasportu
 - ☐ akkreditləşdirmə attestatı
-

Sual: Aşağıdakılardan hansı akkreditləşdirilməyə iddia edən sınaq laboratoriyasının hüquqi sənədlər qrupuna daxil deyildir? (Çəki: 1)

- ☐ lisenziya
 - ☒ vəzifə təlimatları
 - ☐ sınaq laboratoriyası haqqında Əsasnamə
 - ☐ sınaq laboratoriyasının pasportu
 - ☐ akkreditləşdirmə attestatı
-

Sual: Aşağıdakılardan hansı akkreditləşdirilməyə iddia edən sınaq laboratoriyasının

sənədlər qrupuna aid deyildir? (Çəki: 1)

- ☐ kargüzarlıq üzrə sənədlər
- ☒ attestasiya sənədləri
- ☐ sınağı aparılan məhsul üçün normativ sənədlər
- ☐ sınaq və ölçmə avadanlıqları üçün sənədlər
- ☐ arxiv üzrə sənədlər

Bölmə: 1501

Ad	1501
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Neçənci ildə ISO 9000 seriyalı standartlar ilk dəfə nəşr olunmuşdur? (Çəki: 1)

- ☐ 1946
- ☐ 1957
- ☐ 1968
- ☒ 1987
- ☐ 1990

Sual: Sertifikatlaşdırma sahəsində ISO və BEK-in birgə qəbul etdikləri əsas rəhbər sənəd hansıdır? (Çəki: 1)

- ☐ Rəhbərlik 2
- ☐ Rəhbərlik 7
- ☐ Rəhbərlik 14
- ☒ Rəhbərlik 28
- ☐ Rəhbərlik 51

Sual: Elektron-texniki məmulatları sertifikatlaşdırma sisteminin yaradılmasında məqsəd nə olmuşdur? (Çəki: 1)

- ☐ elektron-texniki məmulatlara məcburi tələbləri sərtləşdirmək
- ☐ elektron-texniki məmulatların istehsal həcmnin artırılmasına kömək etmək
- ☐ elektron-texniki məmulatlar üçün beynəlxalq standartlar işləyib hazırlamaq
- ☒ elektron-texniki məmulatların beynəlxalq ticarətinə kömək etmək
- ☐ düzgün cavab yoxdur

Sual: Elektron-texniki məmulatları sertifikatlaşdırma sistemində nəzarət sınaqları neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5

Sual: Sınaq laboratoriyalarının akkreditləşdirilməsi üzrə ilk Beynəlxalq konfrans neçənci ildə çağırıldı? (Çəki: 1)

- ☐ 1926-cı ildə
- ☐ 1946-cı ildə
- ☒ 1977-ci ildə
- ☐ 1985-ci ildə
- ☐ 1989-cu ildə

Bölmə: 1502

Ad	1502
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı təhlükəsizlik standartlarına uyğunluğa elektrik avadanlıqlarının sınaqları üzrə BEK sistemidir? (Çəki: 1)

- ☐ DIN
- ☐ EYROLAB
- ☐ ILAK
- ☐ KASKO
- ☒ BEKES

Sual: Hansı ölkə CB Sxeminin üzvü ola bilər? (Çəki: 1)

- ☐ ISO 9000 seriyalı standartları tətbiq edən ölkə
- ☐ sertifikatlaşdırma üzrə milli orqanı olan ölkə
- ☐ milli sertifikatlaşdırma sistemi olan ölkə
- ☒ BEKES sertifikatlaşdırma sistemində iştirak edən ölkə
- ☐ BEK standartlarını tətbiq edən ölkə

Sual: Elektron-texniki məmulatları sertifikatlaşdırma sistemində ümumi rəhbərliyi hansı orqan həyata keçirir? (Çəki: 1)

- ☐ BEK şurası
- ☐ İcraiyyə komitəsi
- ☒ Sertifikatlaşdırma üzrə komitə
- ☐ Ümumi məsələlər üzrə rəhbəredici komitə
- ☐ Mərkəzi büro

Sual: Sınaq laboratoriyalarının akkreditləşdirilməsi üzrə beynəlxalq konfransın (ILAK) əsas fəaliyyət istiqaməti hansıdır? (Çəki: 1)

- ☐ sınaq laboratoriyalarına məcburi tələbləri sərtləşdirmək
- ☒ akkreditləşdirilmiş laboratoriyaların sınaqlarının nəticələrinin tanınmasına kömək etmək
- ☐ sınaqlar üçün beynəlxalq standartlar işləyib hazırlamaq
- ☐ məmulatların beynəlxalq standartlaşdırılmasına kömək etmək
- ☐ laboratoriyalarda keçirilən sınaqların həcmnin artırılmasına kömək etmək

Sual: Aşağıdakılardan hansı Sınaq laboratoriyalarının akkreditləşdirilməsi üzrə beynəlxalq konfransın (ILAK) işçi orqanı deyildir? (Çəki: 1)

- ☒ sertifikatlaşdırma üzrə komitə
- ☐ akkreditləşdirmə praktikası üzrə komitə
- ☐ konfransların aparılması üzrə komitə
- ☐ ticarətdə akkreditləşdirmənin tətbiqi üzrə komitə
- ☐ redaksiya komitəsi

BÖLMƏ: 1503

Ad	1503
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: CB Sxemi aşağıdakılardan hansına aiddir? (Çəki: 1)

- ☐ EYROLAB
- ☐ DIN
- ☒ BEKES
- ☐ KASKO
- ☐ ILAK

Sual: CB Sxeminin iştirakçı-ölkələri hansı tələbə əməl etməlidir? (Çəki: 1)

- ☒ milli standart kimi təklif olunmuş təhlükəsizlik üzrə BEK standartlarına uyğunluğa sertifikatlaşdırma aparmalıdır
- ☐ milli sertifikatlaşdırma sistemində beynəlxalq normaları və tələbləri daxil etməlidir
- ☐ ISO və BEK ilə əməkdaşlığı inkişaf etdirməklə ISO standartlarını milli standart kimi qəbul etməlidir
- ☐ xarici sertifikatların tanınması üçün güzəştlər təmin etməlidir
- ☐ BEK-lə əməkdaşlıq üçün özlərində bu təşkilatın adını daşıyan milli komitələr yaratmalıdır

Sual: CB Sxemində sertifikatlaşdırma üzrə milli orqanın tanınmasının əsas kriteri necədir? (Çəki: 1)

- ☒ yoxlamadan əvvəlki iki il müddətində ən azı 10 sifariş üzrə BEK standartına uyğunluq sertifikatlaşdırılması aparmalıdır

- ☐ yoxlamadan əvvəlki bir il müddətində ən azı 10 sifariş üzrə BEK standartına uyğunluq sertifikatlaşdırılması aparmalıdır
 - ☐ yoxlamadan əvvəlki iki il müddətində 10-a qədər sifariş üzrə BEK standartına uyğunluq sertifikatlaşdırılması aparmalıdır
 - ☐ yoxlamadan əvvəlki üç il müddətində 10-a qədər sifariş üzrə BEK standartına uyğunluq sertifikatlaşdırılması aparmalıdır
 - ☐ düzgün cavab yoxdur
-

Sual: BMT-nin Avropa İqtisadi Komissiyası aşağıdakılardan hansı ilə birlikdə «Sınaqların nəticələrinin tanınması» tövsiyələrini hazırlanmışdır? (Çəki: 1)

- ☒ Sınaq laboratoriyalarının akkreditləşdirilməsi üzrə beynəlxalq konfrans (ILAK)
 - ☐ BMT-nin Avropa İqtisadi Komissiyası
 - ☐ Standartlaşdırma üzrə beynəlxalq təşkilat (ISO)
 - ☐ Beynəlxalq elektrotexniki komissiya (BEK)
 - ☐ Elektron-texniki məmulatların sertifikatlaşdırılması üzrə beynəlxalq sistem
-

Sual: Aşağıda göstərilənlərdən hansı 1988-ci ildə «Sertifikatlaşdırma üzrə beynəlxalq sazişlərin işlənilib hazırlanması və bağlanmasına köməklik» Tövsiyələrini qəbul etmişdir? (Çəki: 1)

- ☐ Sınaq laboratoriyalarının akkreditləşdirilməsi üzrə beynəlxalq konfrans (ILAK)
 - ☒ BMT-nin Avropa İqtisadi Komissiyası
 - ☐ Standartlaşdırma üzrə beynəlxalq təşkilat (ISO)
 - ☐ Beynəlxalq elektrotexniki komissiya (BEK)
 - ☐ Elektron-texniki məmulatların sertifikatlaşdırılması üzrə beynəlxalq sistem
-

